

Vəliyulla Cəfərov

Diplomatik

etiket

nitq

mədəniyyəti



Azərbaycan Respublikası Təhsil Nazirinin
08 iyun 2007-ci il tarixli 691 sayılı əmri
ilə dərs vəsaiti kimi tövsiyə olunmuşdur

Bakı 2009

Müəllif:

Vəliyulla Cəfərov-

BDU-nun «Diplomatiya və müasir inqərasiya prosesləri» kafedrasının dosenti, filologiya elmləri namizədi

Elmi redaktor:

İlqar Hüseynov

g(u)g. 45["]
+ C51

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti «Tətbiqi kulturologiya kafedrasının müdürü, filologiya elmləri doktoru

Rəyçilər:

Kərəm Məmmədov

BDU-nun «Diplomatiya və müasir inqərasiya prosesləri» kafedrasının dosenti, siyasi elmlər namizədi

Cavanşir Muradov

BDU-nun «Ümumi dilçilik» kafedrasının baş müəllimi, filologiya elmləri namizədi

Kitab Bakı Dövlət Universitetinin
«Diplomatiya və müasir inqərasiya prosesləri»
kafedrasında çapa hazırlanmışdır

260646

Kitabın içindəkilər

Ön söz əvəzi.....5

Bölmə 1. Dil və nitq

1.Danışışq fəaliyyət forması kimi	7
2.Nitq mədəniyyəti. Dil və nitq	11
3.Nitqin şuur,təfəkkür, gerçeklik və adresatla bağlılığı	19
4.Nitqin dəqiqliyi-.....	24
5.Nitqin məntiqiliyi.....	32
6.Dilin və nitqin funksiyaları	35
7.Nitq vərdiş və bacarıqları.....	38
8.Üslubiyyat və nitq mədəniyyəti.....	41

Bölmə 2. Dinləmə

1.Dinləmə mədəniyyəti.....	44
2.Dinləmə fəaliyyət növü kimi.....	47
3.Dinləmənin formaları.....	57
4.Çətin dinləyicilər.....	60

Bölmə 3. Ünsiyyət

1.Ünsiyyətin forma və funksiyaları. Ünsiyyət səviyyəsi ..	64
2.Məqam.....	73
3.Kommunikativ strategiya və yaradıcılıq texnologiyası ..	80
4.Sualların növləri və funksiyaları... ..	87
5.Polemika. Dialoq.....	91
6.Mən və sən. Biz kimik.....	100
7.Mübahisə və müzakirə.....	103

Bölmə 4. Ünsiyyət vasitələri

1.Ünsiyyət vasitələri.....	109
----------------------------	-----

2.Nitqin formaları.....	114
3.Pauzanın növləri və funksiyaları	117
4 İntonasianın növləri və funksiyaları.....	121
5.Jestler.....	127
6.Mimika.....	133
7.Təbəssüm.....	136
8. Məsafə.....	138

Bölüm 5. Diplomatik etiket

1.Etiket nədir?.....	142
2.Diplomatik ünsiyyət etiketi.....	145

Oxu, faydalanan(əlavələr).....	158
Kimlərə üz tutduq.....	166
İstifadə olunan mənbələr.....	171
Kitabın içindəkilər.....	173
Qeyd üçün.....	175

Yer üzünün eşrefi
İNSAN
hər açılan səhərinə yeni
bir xəbər qatılacağı ümidi
ilə yaşayır. Sosial varlıq kimi
o, cəmiyyətdə baş verənlərə,
məmləkətin sınırlarından
kənardakı olaylara maraqsız
olmadığından informasiya axta-
rışları bir an belə səngimir.

Tuş gəldiyi çoxsaylı
problemlərin çözülməsi
cəhdilə insan dilinə güc
verir, danışıqlar ararır və
bu zaman ilahidən qismətinə
pay düşən qiymətsiz
SÖZ

xəzinesindən bəhrələnməklə
ünsiyyət fəaliyyətinə qatılır,
hadisələri cilovlayıb öz
istəyinə səmtləməyə
çalışır. İnanırıq ki, ünsiyyət mə-
dəniyyəti və etiket
problemlərinə işiq tutmaq məq-
sədi daşıyan bu
kitab hamiya və hər kəsə,
o cümlədən də beynəlxalq
münasibətlər və diplomatiya
sahəsində çalışacaq gələcək
mütəxəssislərə də, faydalı
OLACAQ.

Ön
SÖZ
Əvəzi

1

Dil və nitq

- 1.Danışış fəaliyyət forması kimi
- 2.Nitq mədəniyyəti. Dil və nitq
- 3.Nitqın şuur, təfəkkür, gerçeklik və adresatla bağlılığı
- 4.Nitqın dəqiqliyi
- 5.Nitqın məntiqiliyi
- 6.Dilin və nitqin funksiyaları
- 7.Nitq vərdiş və bacarıqları
- 8.Üslubiyyat və nitq mədəniyyəti

Danışlıq fəaliyyət forması kimi

Danış, görüm sən kimsən.

Sokrat

Bəşər övladı öz təkamül yolunda «Daş dövrünü» də, «Təbaşir dövrünü» də yaşayıb. Gələcək nəsil-lərin bizim yaşadığımız indiki dövrü necə adlandıracağını qəti bilməsək də, «danişan adam» (*homo loquens*) dövrünün sakinləri olduğumuza şübhəmiz olmamalıdır. Elmi-texniki tərəqqi, güclü informasiya sistemləri, yeni və müasir texnologiyalar da, çox təəsüf ki, insanları danışmaq əzabından xilas etməkdə acizdir. Her birimizə ilahidən qismət payı olan danışmaq qabiliyyəti ən etibarlı vasitə kimi həyatın do-lan-baclarında bizi addım-addım müşaiyət edir və insanlıq zirvəsinə çəkir.

Danışlıq insan fəaliyyətinin bütün sferalarını əhatə edir. Bu zaman danışlıq yardımçı vasitə yox, insanın konkret fəaliyyetindən asılı olaraq formallaşan məqsədyönlü və şüurlu prosesdir. Məzmun planında danışlıq insanların fəaliyət dairəsini eks etdirir. Məhz bunun nəticəsi olaraq hər kəs öz nitqini fəaliyyət dairəsinə daxil olan dil vahidləri üzərində qurmalı olur. Bəzən məcazi mənada nitqlə bağlı ən böyük peşənin elə həyatın özü olduğu bildirilir. Bu fikirlə razılaş-saq, onda belə bir nəticə çıxarmalışıq ki, nitq həyatın nəbzidir.

Onu da qeyd emək lazımdır ki, bəzi peşə sahələrində və fəaliyyət sferalarında dil(nitq) fəaliyyətin əsasında durur. Deyilənə nəşriyyat redaktorunun, jurnalistlərin, dil-ədəbiyyat müəlliminin və s. işi misal ola bilər. Elə sahələr də mövcuddur ki, dil(nitq) vasitə kimi fəaliyyətin qurulması,

İnkişaf etdirilməsinə xidmət göstərir. Siyasi fəaliyyət sferası, dövlət idarəciliyi, diplomatik fəaliyyət sahəsi birbaşa nitqlə (ünsiyyətlə) bağlıdır. Ele bu səbəbdən diplomatiya «Danışıqlar aparılması sənəti» (Jül Kombon) kimi dəyerləndirilir. Bu sahə ilə bağlı olan mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, «...Diplomatın ümumi mədəniyyəti, yüksək intellektual səviyyəsi, bir neçə dil bilməsi olduqca zəruridir. Ancaq diplomatların dildən istifadə etmək bacarığı, etiket duyumu, ünsiyyət çevikliyi, qarşı tərəfin fikirlərini oxuya bilmək məhareti siyasetçilərdən də yüksək olmalıdır».¹

Diplomatik fəaliyyətin özünəməxsusluğunu daha çox beynəlxalq münasibətlər, dövlətlərarası əlaqələr və diploma-tiya ilə bağlı termin və anlayışlarının nitqə yol açmasına şərait yaradırsa, tutaq ki, səhiyyə sahəsində, məişət xidməti sfera-sında və s. çalışanlar üçün bu köklü şəkildə fərqlidir. Bura-dan belə nəticə çıxarmaq lazımdır ki, danışq nitq prosesinin bir forması kimi, sərbəst proses deyildir. Danışq fəaliyyət formasıdır. Bu fəaliyyət nitq fəaliyyəti olduğundan digər fəa-liyyət formalarından çeşidlidir. Bunlardan ən əsası danışığın motivlə bağlılığıdır. Bu o deməkdir ki, insanın danışması ixti-yari deyildir. Bunun üçün hansısa daxili tələbat(ehtiyac, zərurət), yeni motiv olmalıdır. Ümumiyyətlə, insanın digər fəaliyyət formaları üçün də motivlər zəruridir. Lakin kommunikativ motiv iki formada təzahür edir:

1. İnsan sosial varlıq kimi ünsiyyətə möhtacdır.
2. Konkret məqamlara nitq fəaliyyəti ilə müdaxilə etmək tələb olunur.

Birinci halda motivlaşmə ümumi «kommunikativ motivləşmə» adlandırılır və ikincisi üçün baza rolunu oynayır. İkinci hal isə «situativ motivləşmə» adlandırılır. Bu da nitqin məqam daxili hadisə olması ilə bağlıdır.

Danışq həm də aktiv fəaliyyət formasıdır. Məhz da-

1. М.Р.Львов. Основы теории речи. М., с.171.

nışiq vasitəsi ilə insan ətraf varlığın hadisə və proseslərinə öz aktiv münasibətini ifadə edir. Aktivlik isə yalnız insan danışan zaman deyil, dİNləYİCİ qismində çıxış etdiKdə də təzahür edir. Əks halda normal ünsiyyət aktı, qarşılıqlı anlaşma, baş tuta bilməz. Həttə danışmadıqda belə insanın varlığında daxili bir aktivlik yaşayır və bu aktivlik hər dəqiqə nitq fəaliy-yətinə sövq edə bilər. Nitqin predmetinə dİNləYİCİ biganə de-yilsə, bu zaman, təbii ki, emsional münasibət oyanır. Bu isə subyektin ünsiyyət prosesinin iştirakçısı-na çevrilməsi ilə nəticələnir.

Danışiq məqsədlidir. Yalnız danışiq ünsiyyətə xidməq etdiKdə məqsəd əldə oluna bilər. Bu o deməkdir ki, hansısa bir kəs özü-özlüyündə müəyyən bir hadisə və ya xud proses haqqında götür-qoy edirsə, təkbaşına danışırsa, hər hansı ünsiyyətdən söhbət gedə bilməz. Bu yalnız daxili nitq və yaxud psixoloji bir hadisədir. Ünsiyyət məqamında danışa-nın məqsədləri çoxsaylı ola bilər. Misal üçün, qarşı tərəfə təsir göstərmək, təhrik etmək, müsahibini inandırmaq, gül-dürmək və s. Bu eləcə də nitqin funksiyalarının çoxluğun-dan, sosial varlıq olan insanın məqamlar daxilində rolлarı-nın müxtəlifliyindən irəli gəlir. Başlıca məqsəd isə ünsiyyət aktında informasiyanın ötürülməsi və əldə olunmasıdır.

Bütün bunları kommunikativ məqsəd də adlandırmış olar. Ünsiyyət «...insanın insan tərəfindən cilalanması» (K.Marks) prosesi olduğundan kommunikativ məqsəd hər hansı informasiyanın ötürülməsi ilə məhdudlaşa bilmez. Da-nışığın məqsədliliyi birbaşa taktika və strategiya^{*} ilə bağlıdır. Strategiya ümumi məqsədin gerçekləşməsi üçün danışanın seçdiyi xətt, taktika isə strategiyadan asılı olan məsələlərin realizasiyasıdır. Kommunikativ strategia problemlərinə kitabın növbəti bölmələrində xüsusi yer ayrıll-

^{*}hər iki termin hərb sənəti ilə bağlı olmuşdur. Taktika- qoşunun düzülüşü, Strategiya-qoşunun hərəkətə getirilməsi anlamındadır.

mışdır.

Müsahibinə təsir göstərmək üçün danışan gözəl danışmağı bacarmalı, məqama uyğun deyim tərzini nizamlaşdırmaqdə çeviklik nümayiş etdirməlidir. Düzgün seçilmiş strategiya sonucda kommunikativ məqsədin uğuruna yol açmalıdır.

Hər kəsə məlumdur ki, fikir daha aydın, mütəşəkkil surətdə danışçı dilində ifadə olunur. Bunun səbəbidir ki, insanlar bir-birini başa düşmək üçün görüşüb danışmağa üstünlük verirlər. Dövlətlərarası münasibətlərin qurulmasında və inkişaf etdirilməsində də canlı danışçıqlar ən önemli vasitələrdən biri, daha doğrusu, ən başlıcasıdır. Müasir dünyamızda baş verən proseslərə bir anlıq diqqət tuşla-maqla danışçıların taleyüklü problemlərin həllində oynadığı rolun nə dərəcədə böyük olmasına şahidi olarıq.

Ə.Dəmirçizadənin göstərdiyi kimi, «...İnsanlar arasında ünsiyyət çoxmüxtəlif şəraitdə, müxtəlif tərzdə və müxtəlif məzmunda olur. Buna görə danışçı da, nitq də müxtəlif çalarlıqlarda təzahür edir. Danışçı iki şəxs arasındamı olur, yoxsa bir şəxs yiğincaqdımı nitq söyləyir, auditoriyada mu-hazırəmi oxuyur, sinifdə dərsmi deyir, yaxud bir şəxs radio-damı, televiziyyadımı çıxış edir. Danışan kimdir və kimə müraciət edərək danışır? Danışan qocadırımı, cavandırımı, uşaqdırımı, müsahiblər tanışdırımı, yoxsa tanış deyildirlər? Danışanların savad və təhsilləri necədir, ixtisasları nədir, nə haqda danışırlar, elmi məsələlərdənmi söhbət gedir, məişət məsələlərindən danışıqmı aparılır? Danışan müəyyən məsə-ləni, fikri sübut etmək üçünmü danışır, yoxsa gördüklləri ni, eşitdiklərini, bildiklərini sadəcə nəql edir?».¹

Razılışaq ki, yuxarıdakı deyilənlərdə, həqiqətən, nitqin (ünsiyyətin) çox mürəkkəb bir psixofizioloji hadisə olaraq çoxsaylı funksiyalara malik olduğu, məqam və şəxsiyyət

¹ Ə.Dəmirçizadə. Azərbaycan dilinin orfoepiyasının əsasları.B.1969.s.6.

faktorlarının təsiri altında formalaşdığını, ehtiyacdən doğduğu və məqsədli olması, nəticənin eldə olunması üçün müvafiq forma və vasitələrin seçilməsi çox uğurla əlaqələndirilmişdir.

Bütün bu cəhətlərin ardıcılıqla öyrənilməsi və tədqiqi hər bir insanın bu fəaliyyət növündən faydalananmasına təminat verə biler. Təbii ki, bütün bu məsələlər dil, nitq və nitq mədəniyyəti anlayışlarının kompleks şəklində baxılmasını tələb edir. Odur ki, növbəti bölmələrdə dil və nitq, ünsiyyət, dirləmə problemlərinə, qeyri-verbal ünsiyyət vasitələrindən istifadə olunması prinsiplərinə, diplomatik fəaliyyət sferası üçün vacib sayılan etiket qaydalarına daha geniş baxılmasını məqsədə uyğun sayırıq.

Özünüüzünə sınağın:

- 1.Danışığın fəaliyyət forması kimi xüsusilikləri hansılardır?
- 2.Nitq fəaliyyətinin ehtiyacdən asılılığı necə izah oluna bilər?
- 3.İnsanın sosial varlıq kimi nitqinə hansı tələblər prizmasından yanaşmaq tələb olunur?
- 4.Dilin(nitqin) peşə sahələri ilə bağlılığını necə izah edə bilərsiniz?

Nitq mədəniyyəti. Dil və nitq

Varımı talan edin, bircə dilimə toxunmayın.

Çox keçməz yenə hər şeyi özümə qaytararam.

C.Uebster

(ingilis dramaturqu)

Nitq mədəniyyəti məsələlərindən danışarken ilk önce dil və nitq probleminə nəzər salmaq lazımdır. Qeyd edək ki, haqqında söz açacağımız problem elmə yeni deyildir. Dil və nitq anlayışlarının qoşa və yaxud ayrı-lıqda baxılması nitq mədəniyyəti üçün də əhəmiyyətlidir. Lakin hər vaxt mövcud olmuş və indinin özündə də mövcud olan çeşidli yanaşmalar üzündən nitq mədəniyyətinin pred-meti və ona qoyulan tələblər konkretlikdən hələ bir qədər uzaqdır. Ən yaxşı halda nitq mədəniyyəti problemi yalnız ayrı-ayrı dil vahidlərinin(sözlərin) nitq prosesində necə tə-ləffüz olunması tələbi kimi ortaya qoyulur və dilin ictimai hadisə olaraq yerinə yetirdiyi çoxsaylı funksiyalar nəzər-dən kənarda qalır.

Onu qeyd edək ki, ərəbcədən alınmış «mədəniyyət» kəlməsinin kökündə «şəhər» anlamı durur. Əslində isə bu anlayış insan fəaliyyətinin bütün sahələrini əhatə edir və «nitq mədəniyyəti» ifadəsindəki «mədəniyyət» anlayışına birbaşa dildən istifadə olunması, ünsiyyət qurmaq qabiliyyəti,dil vasitəsi ilə fikri çatdırma bilmək, məqsədə nail olmaq, problemlərin həllinə təsir göstərə bilmək bacarığı da-xildir.¹

Nitqə verilən tələblər qədimdən bu günümüze qədər

¹ Xarici dilçilikdə də «nitq mədəniyyəti» termininə oxşar «sprachkultur»,«sprachpflege»(alman),«kultura jazuka»(polyak) terminlərindən istifadə olunur.

düşündürücü olmuş, onun kommunikativ keyfiyyətləri ilə qeyri kommunikativ elementlərinin vəhdəti nəzərdən yayın-mamışdır. Təəssüf ki, nitq haqqındaki təsəvvürlər nitqin də-qıqliyi, saflığı, münasibliyi anlayışlarına işiq salınması ilə tamamlanmışdır. Dilçilik meyarlarına görə:

Dil - ünsiyyətin işarələr sistemidir, və yaxud ünsiyyət işarələrinin sistemidir.

Nitq - dil işarələrinin informasiyanın tələbinə müvafiq olaraq, onun qanuna uyğunluqları ilə düzülüşdür.

Nitq mədəniyyəti - İnsanın müxtəlif məqamlarda ünsiyyət məqsədi ilə dildən məqsədyönlü və çətinlik çəkmədən istifadə olunmasına təminat verən biliklərin və vərdişlərin toplusudur.¹

Əgər biz ayrı-ayrılıqda göstərilənləri bir qədər də xır-dalasaq, onda dilin ictimai hadisə olduğuna xüsusi diqqət tuşlanmalıdır. Bəs ictimai hadisə nədir? Bu suala birmənalı cavab tapmaq çətin olduğundan M.Əfəndiyevin «...İctimai hadisə dedikdə təbiətdə, cəmiyyətdə, fərdlərin davra-nışında və özündə müəyyən dəyişiklikləri şərtləndirən, qarşılıqlı əlaqə daşıyan davranış fəaliyəti başa düşü-lür.»² fikri ilə qənaətlənirik. Dilin təbiətinə bu cür yiğcam münasibət onunla əsaslandırılır ki, dil cəmiyyətə xidmət edir.

Təbii ki, cəmiyyətə xidməq edən hadisələr də çoxdur. Onlar da ictimai hadisələr sırasında baxılmalıdır. Lakin icti-mai hadisə kimi dil digər ictimai hadisələrdən fərqlidir. Çünkü, insanların ümumi ünsiyyəti ictimai hadisə kimi dərk olu-nan səsli dil vasitəsi ilə təmin olunur. Nitq isə üç termino-loji mənada baxıla biler:

1.Nitq eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə etməsidir.

2.Nitq dil vasitəsi ilə ünsiyyət növüdür.

1.Б.Головин. Культура речи. М., 1979 .

2.M.Əfəndiyev,A.Şirinov. Sosiologyanın nəzəri problemləri.B, 2001.

s.140

3.Nitq sırf qrammatik və sintaktik kateqoriyadır.

Nitq hadisəsini akademik L.V.Şerba danişq və anlaşma mexanizmi kimi başa düşürdü və bunu psixofizioloji hadisə kimi qiymətləndirirdi. Bu sırada professor A.Axundovun "Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyət prosesidir"³ fikri daha uğurlu səslənir. Bəşəriyyət tarix boyu öz fikir və duyğularını bütün əlvanlığı və mürəkkəbliyi ilə əks etdirmek üçün dildən istifadə etmiş və bu istəklə yardımçı vasitələr axtarışında olmuşdur.

Əslində yuxarıda verilən tərifin özündə də "Nitq mədəniyyəti nədir?" sualına cavab bitkin deyildir və bu suala birmənəli cavab axtarmağın özü də xeyli çətindir. XX əsrin tanınmış filosofu və riyaziyyatçısı B.Rassel riyaziyyata tərif verməyə nə qədər baş sindirsa da, sonucda «Riyaziyyat riyaziyyatın məşğul olduğu hər şeydir» fikri üzərində daynmışdır.

Əgər «Nitq mədəniyyəti nədir?» sualına Rasselsayaq cavab versək, onda «Nitq mədəniyyəti nitq mədəniyyətinin məşğul olduğu hər şeydir» cavabına haqq qazandırmalıyıq.

Diqqətlə araşdırısaq, ilk səslənmədə bir qədər yaygın təsir bağışlayan, cavabda gizli bir həqiqətin yaşadığını müəyyənləşdirə bilərik. Çünkü insan fəaliyyətinin elə bir sferası yoxdur ki, orada dildən istifadə olunmasın və bu zaman nitq mədəniyyəti ilə bağlılıq tələb olunmasın. Yanaşma tərzinə gəldikdə isə birmənəli şəkildə nitq mədəniyyətinin elmi-nəzəri bilgiler və praktik fəaliyyət forması olduğu ilə razılaşmalıyıq. Bizim bu fikrimizi hansısa bir unikal(qeyri-adi) təsa-düf kimi qəbul etməməliyik. Digər sahələrdə də, misal üçün təbabətdə, pedaqogikada və s. sahələrdə də belədir. Hətta sırf nəzəri elm sahələri saydığımız fəlsəfə və riyaziyyat

1.A.Axundov. Ümumi dilçilik. B.,1979,s.73.

ziyyat da təcrübədən tam təcrid oluna bilməz.

Hələ Qədim Yunanıstanda və Qədim Romada forma-laşan məktəblər natiqlik məharətinin nəzəri və praktik problemlərinə qismən aydınlıq gətirse də, bu günümüze qədər dilin, nitqin və ünsiyyətin vəhdəti, sosial təbiəti axıracan açılmamışdır. Belə qənaətə gəlmək lazımdır ki, dildən möq-sədyönlü istifadə olunmasında xüsusi bilgilər vərdişlərsiz yetərli sayıla bilməz. «Nitq mədəniyyəti təfəkkür tərzidir, insanlar arasında ünsiyyət mədəniyyətidir».¹

Odur ki, nitq mədəniyyətinə yalnız sosial sıfariş kimi deyil, həm də fəaliyyət forması kimi baxılmalıdır. Təbii ki, bu tipli fəaliyyət forması birbaşa insanın fəaliyyət sferasının təsiri altında baş verir. Müxtəlif fəaliyyət sferalarında insan hər hansı nəticənin əldə olunması üçün ən müxtəlif əmək alətlərindən, qurğu və mexanizmlərdən istifadə etmək im-kanına malik olduğu halda, elə fəaliyyət sferaları da mövc-uddur ki, bütün ağırlıq yalnız nitqin (dilin) üzərinə düşür. Bu sırada dövlətlərarası münasibətlər, xarici siyaset və diplo-matiya ayrıca qeyd olunmalıdır.

Təsadüfi deyildir ki, diplomatiyanı "Danışıqlar aparılması haqqında elm" (Q.Martenes), «Müstəqil dövlətlərin xarici siyasetinde ağıl və taktik tətbiqi»(E.Satou), yaxud «Dövlətlərin münasibətlərində qarşılıqlı maraqlar haqqında elm» (Qarden) kimi dəyərləndiriblər. Bu bir həqiqəti açıq-layır ki, diplomatik fəaliyyət yalnız danışıqlar deyil, çoxsaylı dinc metodlar, şərtlər və əməli tədbirlər toplusudur, dövlətin xarici siyaset kursunun gerçəkləşməsi vasitəsidir.

Lakin bu fəaliyyət sferasında dildən(nitqdən) istifadə olunması aparıcı mövqədə durur. Çünkü gündəlik diplomatik fəaliyyətdə istifadə olunan sənədlərin hazırlanması, görüşlər və səfərlər zamanı danışıqlar aparılması həm yazılı, həm də şifahi nitqdən istifadə olunması deməkdir. Odur ki, nitq mə-

¹A.Abdullayev. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. B.1965.s.218.

dəniyyətinin öyrənilməsi xarici siyaset və diplomatiya sahəsində uğurlara təminat verə bilər. Onu da yadda saxlamaq lazımdır ki, diplomatiya dili diplomatik fəaliyyət sferasında dildən istifadə olunması incəlikleri, daha doğrusu nitq mədəniyyəti ilə, eynilik təşkil etmir.

Prof. M. Adilov göstərir ki, «...dil vasitəsi ilə ünsiyət xüsusi şəkildə nizamlanmış səs kompleksini tələffüz etməkdən ibarətdir». ¹ Səs kompleksləri dedikdə isə dil vahidləri, yəni sözlər nəzərdə tutulur. Təbii ki, ünsiyyət məqsədi ilə sözlər nitqə öz mənalarına görə seçilib daxil edilir və yalnız bundan sonra kommunikativ tələb ödənmiş olur. İnsan düşünəndə də, danişanda da dil vahidlərinə müraciət edir və eyni zamanda etraf varlığın sırlarını, hadisə və proseslərini dərk edir, informasiya mübadiləsi aparır.

Odur ki, dil en başlıca kommunikativ vasitə olaraq qalır. Digər hansıa vasitələr onunla rəqabət aparmaq iqtidarında olmadığından, yalnız koməkçi vasitələr kimi nitqin zən-ginləşməsinə xidmət edirlər. Alımlar müəyyənləşdirmişlər ki, insanın vaxtının 70 fazını kommunikasiya (ünsiyyət) təşkil edir. Yuxarıdakı deyilənlərdən belə bir məntiqi nəticə çıxarmaq mümkündür ki, ünsiyyət yalnız dil vasitəsi ilə deyil, qeyri-verbal vasitələrlə də gerçəkləşə bilər. Bu zaman isə insanlar məna problemi ilə üzləşir və onu həll etməyə çalışırlar.

Adətən elmdə məna problemi o zaman qarşıya çıxır ki, insanların ünsiyyətində dil öz funksiyalarını icra edə bilmir. Əgər sözlərin bu və ya digər kontekstdə mənasını açıqlamaq mümkündürse, qeyri-verbal ünsiyyətdə bu olduqca çətindir. Yalnız müəyyən jestlər hamılıqla qəbul olunmuş mənalarda ünsiyyətə xidmət göstərmək iqtidarındadır.

Dilsiz hər hansı nitqdən söhbət gedə bilməz. Bəs

1.M.Adilov. Azərbaycan dilinin semasiologiyası. B.,1992. S.5

"Dil nitsiz mövcud ola bilermi?" sualına necə cavab vermək olar. Bu tamamilə mümkünür. Misal üçün, latin dili bir vaxtlar populyar dillərdən biri olmasına baxmayaraq, bu gün ünsiyyətdə istifadə olunmur.

260646
Dilin və nitqin funksiyalarına diqqət yetirildikdə bir da-ha aydın olur ki, kommunikativ funksiya dilin ən vacib funk-siyasıdır. Halbuki, mürəkkəb psixofizioloji proses kimi bir sıra faktorların toplusu kimi özünü biruzə verir. Nitq dedikdə biz həm də ünsiyyət faktoruna üz tutmalı oluruq. Əreb dilində «insan» və «ünsiyyət» sözlərinin kökdaş olması¹ fikri bir daha təsdiqləyir ki, insan ünsiyyətə möhtacdır. Bir sözlə, «Yalnız ayrı-ayrı fəndlərin nitqində dil öz həqiqi təsdiqini tapır» (V.Humbolt).

Dil ünsiyyət vasitəsi olmaqla, həm də fikri təcəssüm etdirmə alətidir. Bu dilin ekspressiv vəzifəsi adlanır. Ekspressivlik həm də emosionallıq anlayışı ilə bağlıdır. Lakin bir çox hallarda bu iki anlayış qarışdırılır. Halbuki ekspressivlik emosionallıqdan daha geniş anlayışdır və özündə həm emosionallığı, həm də intellektual və iradi başlanğıçı əks etdirir. Belə ki, «...ekspressiya nitqin ifadəli, rəngarəng və təsirli olmasının vacib şərtidir».²

Dili işarələr sistemi, nitqi isə bu sistemin təzahürü kimi dəyərləndirməklə nitq mədəniyyəti ilə bağlı sualları cavablaşdırmaq olar. Qeyd edək ki, bu suallara cavab verilməsi o qədər də asan deyildir. Ən azı ona görə ki, nitqin dəyərləndirilməsi üçün tətbiq olunan meyarların heç biri universal sayıla bilməz.

Nitq mədəniyyəti problemi bu və ya digər dərəcədə normativlik anlayışı ilə də bağlıdır. Bu zaman müəyyən tarixi şəraitdə nitqin bu dildə danışanların tələblərinə nə de-

¹ N.Əhmədli. Jurnalisticin vizual nitq mədəniyyəti.B.2002.s.7.

²A.Qurbanov. Ümumi dilçilik.B., 1977, s.84.

3.Галкина-Федорук Е.М. Об экспрессивности и эмоциональности в языке. М.1958,с.108.

rəcədə uyarlı olduğu ön plana çəkilir. Normativlik anlayışı isə, bildiyimiz kimi, nitqin dəqiqliyi, səlisliyi, aydınlığı və s. kimi keyfiyyətləri özündə birləşdirir. Normativlik və norma nitq mədəniyyətinin zəruri anlayışlarıdır. Şəksiz ki, norma nitq fəaliyyətinin tənzimləyicisi, özü də qəçiləməz və zəruri tənzimləyicisidir. Bununla belə yetərinjə tənzimləyicilik qabiliyyətinə malik deyildir.

Yalnız normalar daxilində ünsiyyət qurulsayıdı, onda onun heç bir digər keyfiyyətindən (yaxşı, pis, təsirli, təsirsiz və s.) və təbii ki, hər hansı formada nitq mədəniyyətindən də danışmaq yersiz görünərdi. Həqiqi vəziyyət isə belədir ki, norma yalnız quruluş baxımından nitq mədəniyyətinə daxil-dir. Həqiqətən, ola bilər ki, nitq norma baxımından bütün tələblərə cavab versin (söz birləşmələri və cümlələr düzgün qurulsun), lakin məntiqi baxımdan ziddiyətli olsun, və yaxud əksinə. Odur ki, nitq mədəniyyətində "normativlik faktoru" daha güclüdür. Lakin belə vəziyyət sərbəstlik kimi başa düşülməməlidir. Bunlar haqqında kitabın növbəti bölmələ-rində ayrıca məlumat veriləcəkdir.

Özünüzü sınayın:

- 1.Dil və nitq anlayışları arasındaki vəhdət nədən ibarətdir?
- 2.Nitq mədəniyyəti nədir?
- 3.Ünsiyyət vasitələri arasında dilin aparıcılığı necə izah oluna bilər?
- 4.Ünsiyyətin fəaliyyət forması kimi insanın fəaliyyət sferalara ilə bağlılığı necədir?
- 5.Nitq mədəniyyəti və nitqin ekspressivliyi arasında bağlılıq nədədir?
- 6.Norma və normativlik nədir?
- 7.Diplomatik fəaliyyət sferasında dil və nitqin rolunu necə dəyərləndirmək olar?

Nitqin şür, təfəkkür, gerçəklik və adresatla bağlılığı

*Əvvəlki sonrakının nə deyəcəyini bilməz.
Atalar zözü*

Insan onu əhatələyən obyektiv varlığın(gerçəkliyin) predmet, hadisə və proseslərini müşahidə etdikcə bunları öz beynində eks etdirir, necə deyərlər, bunların sözlü təsvirlərini yaradır, fikir donu geyindirir.Yalnız bundan sonra artıq özünüküləşdirdiyi fikri(məlumatı, informasiyanı,biliyi) dil vasitələrindən istifadə etməklə başqalarına ötürə bilir. Bəzən belə mülahizələr söylənilir ki, ünsiyyət prosesində qarşılıqlı anlaşma tərəflərin fikirlərinin üst-üstə düşməsi deməkdir.


Bu deyilənlərlə yalnız qismən razılışmaq olar. Çünkü fikir yalnız onun daşıyıcısına bəllidir, onun fərdilikləri axıracan açıqlana və yaxud mənimsənilə bilməz. Məşhur alman psixoloqu və dilçisi Qottlob Freqe öz məqalələrinin birində bu fikri açıqlayaraq yazmışdır: «Mineroloqla müqayisədə mənim vəziyyətim xeyli çətinidir: Onun imkanı var ki, dağ kristalını söhbətdaşına göstərə bilsin. Mən isə fikri oxucuların ovcuna qoyub deyə bilmərəm: alın, onu yaxşı-yaxşı nəzərdən keçirin. Mənim gücüm ona çatır ki, özlüyündə duyulmayan fikri duyulan dil qabığında oxucuya təqdim edim».

Bəli, fikri çatdırmaq problemi, hətta bunun üçün tələb olunan işarələr sistemi(dil) mövcud olduqda da, xeyli çətinidir. Fikri ifadə etmək və ifadə edilmiş fikri anlamaq nə deməkdir? Ümumiyyətlə, dildə işlənən «fikri çatdırmaq», «fikrini almaq», «fikrinə şərik çıxmaq» və s. kimi ifadələr məcaz kimi işlənir və elmi əsasa malik deyildir. Anlaşma insanın

beyninde müəyyən fikrin yaranması deməkdir. Lakin dinləyənin beynində yaranmış fikrin danışanın fikrine müvafiqlik dərəcəsi müxtəlif ola bilər. Fikir şüur faktıdır, təfəkkür prosesinin məhsuludur. Fikrin sürətinin nitq tempindən (sürətindən) 3-4 dəfə yüksək olduğu alımlar tərəfindən təsdiqlənmişdir. Bu prosesdə bir çox faktorlar(həyat təcrübəsi, bilgiler, fəaliyyət sferası və s.) rol oynayır.

Fikir və dil məsələlərinə münasibət tədqiqatçıların daimi diqqət mərkəzində olmuş və bu prosesi sxemləşdirmek cəhdleri də təqribən nitqə verilən tərifi tamamlamışdır. Beləliklə, nitq fikrlə, həmin fikri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir. Biz N.Əhmədlinin təqdim etdiyi sxemə¹ müraciət etsək, deyilən fikir $N = F+D$ (N -nitq, F - fikir, D -dil) şəkillində təsəvvür olunmalıdır.

Obyektiv gerçəklilik



Nitqin fəaliyyət forması olaraq davranışda gerçəkləşməsi amerikan dilçisi Leonard Blumfeldin diqqətindən yayınmamışdır və o bu ardıcılılığı sxemləşdirməyə

¹ N.Əhmədli. Jurnalistin vizual nitq mədəniyyəti.B.2002.s10.

cəhd göstərmişdir: Bu sadə sxemdə üç simvoldan istifadə olunmuşdur: S – siqnal, F – fəaliyyət, N – nitq

S – F (fəaliyyət şəklində reaksiya)

S – N (nitq şəklində reaksiya)

Təfəkkür gerçəkliyin eks olunmasının ali formasıdır və bir-biri ilə sıx bağlı olan çox müxtəlif idraki və emosional-iradi elementlərin bütöv sistemidir. Təfəkkür həmişə sub-yekтив olmaqla, obyektiv aləmin subyektiv obrazıdır. Daha doğrusu, insanın obyektiv aləmə münasibəti təfəkkür tərzin-də öz eksini tapmış olur. Bu münasibət özünüifadə vasitəsi saydığımız nitqdə gerçəkleşir.

Odur ki, ifadə vasitəsi kimi nitq həmişə emosionaldır. Bezi tədqiqatçılar kommunikasiyanı nitqin, dərkətməni isə dilin vəzifəsi olduğunu iddia edirlər. Bu baxımdan A.Leont-yevin fikirləri diqqəti çəkir. O göstərir ki, dil dərkətmə vəsi-təsidir. Nitqin əsas vəzifəsi kommunikasiya vasitəsi olma-sıdır. Buna görə də biz təfəkkürün iki formasından danış-malıyiç: «idraki təfəkkür» və «kommunikativ təfəkkür».¹

Təfəkkür şüurdan daha geniş anlayışdır. Şür təfəkkürə daxildir. Lakin onunla eynilik təşkil etmir. Nitqin şüurla bağlılığı onun dəqiqliyinin və məntiqiliyinin bazasıdırsa, təfəkkürə bağlılıq daha çox nitqin münasibliyini, obrazılılığını və təsirliliyini təmin edir. Yuxarıdakı sxemdən göründüyü kimi, danışan və dinləyən arasında nitq mübadiləsi çoxpilləli prosesdir və bu prosesdə dinləyicinin öz payı

¹ Dil, şüur ve təfəkkür arasındaki münasibətlər haqqındaki təlimlərin əsası Pol Royal məktəbi tərəfindən qoyulmuşdur. Paris yaxınlığında, Pol Royal adlanan yerdəki monastırda yaşayan A.Arno və P. Nikol 1662-ci ildə «Məntiq və yaxud düşünmək mədəniyyəti» kitabını çap etdirdilər. Mərlidir ki, kitab mübahisə zəmīnləndə üç gün erzində yazılmışdı. İki il sonra, 1664-cü ildə isə yeni kitab, A.Arno və D.Lansonun «Qrammatika və danışmaq mədəniyyəti» kitabı işıq üzü gördü. Bu iki kitabdakı müddəalar öz aktuallığını indinin özündə də qo-ruyub saxlamaqdadır.

vardır. İnsan-ların qarşılıqlı əlaqəsinin ilkin şerti ünsiyət saxlamaları, fikirlərini bir-birlərinə çatdırmağıdır. Ünsiyət prosesində fi-kirlərini çatdırmaq məqsədi ilə insanlar son-suz sayda söz-lərdən məqsədyönlü (eşya, hadisə və prosesin işarələrin-dən) istifadə etməli olurlar. Hər birimizin hər gün uzləşdiyi bir məqamı göz önünə getirək. Mağazada satıcı bizim sorğu-muza cavab olaraq malın istehsalçısı, ölçüsü, key-fiyatları barədə izahat verir, fikirlərini nizamlı şəkildə şərh edir, daha doğrusu, əksər hallarda, tərifləyir, mali almağa təhrik edir, sozlərdən istifadə etməklə bizi ovsunlayır. Bu onun şüurlu fəaliyyətidir.

Dögrudur, insan təfəkkürünün imkanları sonsuzdur, fikri fəaliyyətin müxtəlifliyi hüdudsuzdur, dildə sözlərin miqdarı isə buna nisbətən məhduddur. Dilin leksik sisteminin qanunauyğunluqları və sistemliliyi xarici aləmin sistemliliyini əks etdirməyə imkan verir. Xarici aləmdə də müəyyən sistem və nizam mövcuddur. Bunu duymaq və əks etdirmək təfəkkür tərzindən asılıdır.

Nitqin ətraf gerçəklilikə bağlılığı xarici aləmdəki nizamı əks etdirməsi onun məntiqiliyinə delalet edir. Hər hansı kollektivdə və yaxud fəaliyyət sferasında insanların bir-birini rahat və heç bir çətinlik çəkmədən başa düşməsi onların şüurunda həmin işarələrin eyni mənalarla bağlılığından irəli gəlir. Əks halda, yeni yad sozler (terminlər) nitqdə özünə yer aldıqda, ünsiyət prosesinin iştirakçılarının anlaşma çətinlikləri yaranır. Bu hal bezən tərəfdən birenin strate-giyası ilə də bağlı ola bilər.

Misal üçün, sahiyyə sahəsində çalışanlar, kənd təsərrüfatı işçiləri, beynəlxalq münasibətlər və diplomatiya sa-həsində işləyənlər və s. öz sahələrində çalışanlarla ünsiy-yət aparmaqda çətinlik çəkmirlər. Digər tərəfdən də bütün bunlar nitqin adresatla bağlılığı, sosial zərurət, sosial rol anlayışları, sosial funksiyalar çərçivəsində baxılmalıdır. Bu barədə kitabın sonrakı bölmələrində ətraflı şərh veri-

ləcəkdir.

Bələliklə, biz həm də nitqin adresatla bağlı olduğu faktını təsdiqləmiş oluruq.

Özünüüzü sınayın:

- 1.Nitqin şüurla bağlılığı hansı kommunikativ keyfiyyətlərə əsir göstərir?
- 2.Təfəkkür nədir və hansı formaları mövcuddur.
- 3.Nitqin gerçəkliyi əks etdirməsi prosesini necə izah et məkollar?
- 4.Gerçəkliyin sistemliliyi və dilin sistemliyi arasındaki vəhdət hansı kommunikativ keyfiyyətləri formalaşdırır?
- 5.Qarşılıqlı anlaşma nədir və təfəkkür tərzinin bu prosesə təsiri necədir?

Nitqin dəqiqliyi

«Hə» və «Yox» sozləri çox qısa olsa da, dərin düşünməyə vadər edir.

Pifaqor

Nitqin dəqiqliyi şürə və təfəkkürlə bağlılığın nəticəsidir. Hələ qədim yunan mütəfəkkiri Aristotel və Qədim Romanın məşhur natiqi Siseron nitqin bu kommunikativ keyfiyyətinə nəzər tuşlamış və dəqiqliyin anlaşılığının təməli olduğu qənaətinə gəlmişlər. «İnsan nəyi düzgün dərk edirsə, təsəvvürə getirirsə, onun haqqında düzgün danişa bilər»- deyən V.Q.Belinski isə danışanın nitqin predmetinə bələd-lıq faktını ön plana çəkirdi.

Dəqiqlik anlayışı düzgünlük kimi də başa düşüldüyün-dən nitqə məzmun planında baxılması unudulmamalıdır. La-kin düzgünlük nitqin ən başlıca kommunikativ göstəricisi kimi onun anlaşılı olmasını təmin edir və dəqiqliyin, bir növ, bünövrəsi rolunda çıxış edir. Düzgün qurulmayan (cümələ quruluşu, informasiyanın əks olunması üçün istifadə olunan digər vasitələrin seçilməsi, transformasiya, təkrarlar və s.) nitq, təbii ki, dəqiq ola bilməz.

Nitq prosesində insan sözlərin vasitəsi ilə əşya, hadisə və proses haqqında düzgün məlumat vermək niyyətində olur. Bu zaman hər birimizin yeganə və ən etibarlı köməkcisi sözlər olur. Yaddaş mexanizminin imkanları daxilində hər birimizin özünəməxsus «söz xəzinəsi» mövcuddur. Bu xəzinənin zənginləşməsi və qorunub saxlanması bir zə-rurətdir. Qeyd etmək lazımdır ki, ayrı-ayrı fəndlərdə yaddaş və söz ehtiyatı göstəriciləri üst-üstə düşmür.

Ümumiyyətlə, burada elmi yanaşmalar da yetərli qənaətdə deyildir. Alimlərin fikrincə, insan sonsuz yeni in-

for-masiya ehtiyacında olsa belə, çox şey 1-2 sutkadan sonra yaddaşdan silinir. Yalnız informasiyanın 40 faizi uzun-ömürlü olur.¹ Belə bir qənaəti sözlərə də şamil etmək mümkündür. Təbii ki, ümumişlək sözlər ana dilin ən incə kanonlarını eks etdirmək qabiliyyətindədir, ancaq nitqin dəqiqliyi üçün terminologı leksika əvəzolunmazdır. Məhz bu kateqoriyadan olan dil vahidlərinin yaddaşda özünə yer alması hər bir sahənin mütəxəssisi üçün vacibdir. Çünkü terminlər yüksəkinformativli dil vahidləridir.

Ünsiyyət ehtiyacının ödənilməsi üçün tələb olunan minimum söz ehtiyatını insan heç bir savadı, xüsusi peşə hazırlığı olmadan da əldə edə bilər. Lakin onun söz ehtiyatı müəyyən məqamlarda öz fikrini dəqiq ifadə edə bilməsinə təminat vermir.

Nitqin semantikası (məna tutumu) fikrin açıqlanması üçün tələb olunan(istifadə olunan)dil vahidlərinin semantikasının(mənalarının) toplusundan ibarətdir. N.Nekrasov bu incəliyi nəzərdə tutaraq yazdı: «Dildə istənilən fikri dəqiq eks etdirmək üçün sözlər yetərincədir. Bircə ağlımızın kütlüyü olmayıaydı».

Hələ XIX əsrin əvvəllərində, 1914-cü ildə, uşaqların nitq və söz ehtiyatı problemləri ilə məşğul olan alman psixoloqu P.Kruze (Leypsiq) altı yaşlı oğlan uşağının təqribən 1700 sözdən istifadə etdiyini müəyyənləşdirmişdir. Bu sayda sözün 930-u isim, 520-si fel, 100-ü sıfət, 30-u isə əvəzlik olmuşdur. Yəqin ki, indinin uşaqları təqribən bir əsr əvvəlki uşaqlardan daha çoxbilmiş olmalıdır. Lakin birmənali qay-dada razılaşmalıyiq ki, nitq prosesindəki uğuru və ya uğur-suzluğu birbaşa söz ehtiyatı ilə izah etmək də doğru deyildir.

1.A.C.Ковальчук. Основы имиджелогии и делового общения.

M.2004.c.173.

Son tədqiqatlara görə hər hansı bir dildə ünsiyyətə qatılmaq üçün 300-400 söz kifayət olduğu bildirilir. Bunu çox-çox əvvəller ingilis filoloq-şerqşünası Maks Müller xüsusi vurğulayaraq yazırkı ki, savadsız ingilisin ingiliscə danışması üçün 300 söz tələb olunur. İndinin özündə isə ali savadlı adamın 6000-9000 sözdən istifadə etdiyi qeydə alınmışdır. Adi insanlar üçün isə indi 2000 söz də yetərlidir.¹

Həqiqətən, dəqiqliyin əldə olunması sözlərin dəqiqli seçilməsindən asılıdır və bu məqsədlə danışan mövcud sənimonimlərdən daha uğurlusunu seçib istifadə etməyi bacarmalıdır. Bununla yanaşı onu da diqqətə çatdırmaq zəru-rıdır ki, düzgün nitqin dəqiqlik dərəcəsi eyni cür təsəvvür olunmamalıdır.

Bütövlükdə nitqin dəqiqliyi anlayışının məsuliyyətini sözlərin üstüne yıxmaq doğru deyildir. Çünkü nitq məqsədli dir. Artıq hər kəsə məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizdən çoxu Ermənistən tərəfindən təcavüzə məruz qalmış və zəbt edilmişdir. Ermənistən-Azərbaycan-Dağlıq Qarabaq münaqışəsinin mahiyyəti beynəlxalq aləmə, o cümlədən «Minsk qrupu»na həmsədrlik edən Fransaya və şəxsən keçmiş prezident Jak Şiraka da yaxşı məlum olmasına baxmayaraq, öz çıxışlarında o, iki qonşu dövlət arasında uzun illər «mübahisə» davam etdiyini jurnalistlərlə müsahibələrində dəfələrlə xüsusi vurğulamışdır. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssisləri-

¹ Bir çox mənbələrdə A.S.Puşkinin 21000(son tədqiqatlarda-21191) müxtəlif sözdən istifadə etdiyi göstərilir. Müasir rus dilində isə xüsusi adlarsız vur-tut 120000 min söz qeydə alınmışdır. V.Şeksprin 15000, ingilis şairi və siyasi xadimi Con Miltonun 8000 sözdən istifadə etdiyini nəzərə alsaq bu, həqiqətən, çox zəngin söz ehtiyatıdır. Xatırladaq ki, ingilis dili lügətində 450000 söz vardır. (Bax. О.Баева. Ораторское искусство и деловое общение-Минск.;2000.c.3.: Б.Н.Головин.Как говорить правильно.М.,1988,c.131.)

nin bu məsələyə biganəliyi yalnız təəssüf doğurur. Çünkü «beynəlxalq mübahisə» və «beynəlxalq münaqişə» terminləri prezidentin ifasında bilərəkdən qarışdırılmışdır, qeyri dəqiqliyə yol verilmişdir.

Məsələyə bu cür yanaşma bir də onunla diqqəti çəkir ki, «beynəlxalq mübahisələrin» və «beynəlxalq münaqişələrin» həlli yolları da müxtəlidir. Siyaset dünyasında dəqiqlik meyarları adı düşüncə tərzindən çox-çox uzaqdır. Diplomatlar arasında çox geniş yayılan «Dil insanlara öz fikirlərinin pərdələmək üçün verilmişdir»¹ aforizmində çox gizli bir həqiqət yaşamaqda davam edir. Danışanın nə dediyini dinləmək olar, düşündüklərini isə duymaq lazımdır. Mehəz bu səbəbdən bu sahədə üz-üzə, göz-gözə danış-maq üçün yaxın-uzaq səfərlərə üz tutulur.

İraqa qarşı açıq-aşkar aparılacaq müharibəni «İraqın zərərsizləşdirilməsi əməliyyatı» adı ilə pərdələyən ABŞ prezidenti Corc Buşu nitqindəki qeyri dəqiqliyə görə ittiham etmək sadəlövhlükdən başqa bir şey deyildir. Belə çıxır ki, «Sözün hansısa dəqiq bir mənəsi yoxdur. Söz bəqə-ləmun kimidir. Hər dəfə onun nəinki yeni-yeni çalarları, hətta yeni boyaları üzə çıxa bilər»(Tinyanov Y.) fikri ilə tam razılıqlılaşmışdır.¹ Razılışdığımız halda belə yaddan çıxar-mamalılaşkıq ki, nitqin dəqiqliyinə yönəldilən cəhd bir an da dayandırılmamalıdır və ünsiyyətə qatılan hər bir kəs üçün ən etibarlı söykənəcək əşyalar və ideyalar dünyasının beşiyi olan SÖZDÜR. Bu mənada Mişel Montenin «İnsan yalnız sözə insan olur» fikrinə haqq qazandırmalı oluruq.

Nitq mübadiləsi zamanı dəqiqlik yalnız söz istinad nöqtəsində olduğu mənada işlədildikdə əldə olunur. Hər

¹ Beynəlxalq münasibətlərə aid dərsliklərde «Dil insanlara öz fikirlərinin pərdələmək üçün verilmişdir» fikrinin bəzən Taleyrana(Şarl Moris Periqor), bəzən isə F.Laroşfukaya məxsus olduğu göstərilir. (Bax: M.P.Львов. Основы теории речи. М.2003.)

2.Тинянов Ю.Н. Проблемы стихотворного языка. М.,1965.c.77

sözün öz istinad nöqtəsi vardır. Təbii ki, danışan fərdlərə nisbətən söz ixtiyarı deyildir və hərə onu öz təsəvvür etdiyi mənada işlədə bilməz. Bu sözün məfhumla(məfhumlar vəsi-təsi ilə gerçəklilik) bağlılığı faktından irəli gəlir. Təhlükəli odur ki, istinad nöqtəsindən uzaqlaşdırıqca söz məcazlaşır, dəqiqiliyini itirir, mücərrədləşir. Rəsmi münasibətlər isə də-qiqiliyi tələb edir.

Diplomatikfəaliyyət sferasına gəlincə, dəqiqiliyin vacib tələb olduğu inkar olunmazdır. Bu tələb bir tərəfdən sözün sərbəstliyinin qarşısını alırsa, ikinci bir tərəfdən isə danışanı istinad nöqtəsinə tuşlayır.

Nitqin dəqiqiliyi həm dilxarici (ekstralinqvistik), həm də dildaxili(linqvistik) faktorlarla şərləndiyindən aşağıdakılara yaddan çıxarmamalıyıq:

1.Nitqin dəqiqiliyi nitqin predmetinə bələdlikdən asılıdır. Ekstalingqvistik faktor kimi burada başlıca şərt danışanın özünün və kommunikativ aktın digər iştirakçılarının nə haqda danışmasını bilməsidir. Lakin müəyyən məqamlarda bir çox səbəblər üzündən bu şərtin gözlənilməsi mümkün olmur.

Məşhur portuqaliyalı dəniz səyyahı Vasko da-Qama ilk dəfə Afrika qıtəsini dövr edib Hind okeanına daxil olarken (1497-98-ci il) gəmi heyəti dalğaların sahilə tulladığı qeyri-adi meyveləri görür. Hind qozunu tanımayan dənizçi-lərin bu meyveləri bir-birinə göstərərək «kokos»¹ sözünü işlətdikləri yerli əhalinin diqqətindən yayılmışdır. «Kokos» sözü beləcə həyata vəsiqə qazanır.

Aydındır ki, nitq predmeti ətrafında bilgilər nitq prosesinə qədər formallaşır və insan ünsiyyət zamanı bu bilgiləri gerçəkləşdirməyə səy gösterir. Ola bilər ki, ünsiyyət aktının digər iştirakçılarının nitqin predmeti haqqında öncə məlumatı olmasın. Ünsiyyət zamanı insan nə haqda dan-

¹Kokos- portugal dilində «meymun» deməkdir.

şacağını özü düzgün təsəvvür etməlidir. Düzgün təsəvvür olunan hər nə varsa onun ifadəsi üçün biz əsasən «sinanmış» sözlərə üstünlük veririk. Bunlar o sözlərdir ki, hamının eyni cür başa düşdürü güman olunur. Doğrudur, belə sözlər az deyildir, lakin nitqin dəqiqliyi üçün kifayət deyildir.

2.Nitqin dəqiqliyi dil sisteminə tam bələdliliklə bağlıdır.

Linqvistik faktor kimi bu zaman dilin leksik, semantik, qrammatik qanuna uyğunluqlarına bələdlilik ön plana çəkilir. Tutaq ki, hər hansı xarici dildə danışmaq istəyen adam öz fikirlərini düzgün formalasdırı bilmir. Bu onun dilin incəliklərinə yetərli bələd olmadığından nəticəsidir. Digər tərefdən, hətta dilin gözəl bilicilərinin də sinonim sözlərin sırasından daha uğurlusunun seçilməsində çətinlikləri az olmur. Ümumiyyətlə, dildə mütləq sinonimlik, yəni tam eyni mənali söz-lər yoxdur. Bu da bir problemdir. «...Müxtəlif əşyaların adı müxtəlifdir: ya daha dəqiq, ya daha gözəl, ya daha ifadəli, ya daha yaxşı səslənir. Bunların hamısı məlum və hazır olmalıdır ki, danışan onların ən yaxşısını seçə bilsin»- deyən qədim Roma mütəfəkkiri Kvintilon öz fikrində bu incəliyi nəzərdə tuturdu.

A. M. Peşkovskinin də bu məqamla bağlı bir fikrini xatırlamaq lazımdır. O yazıçı ki, hətta ən yaxşı halda təreflər öz dediklərinin üstündə durmadıqları, bir-birini başa düşmək istədikləri halda söz cəfəngiyatından baş açmaq, onların mənə incəliklərini dərk etmək üçün insanlar xeyli artıq vaxt sərf edirlər.

Həqiqətən da belədir. Xüsüsile diplomatiya sahəsində ən adı problemlərdən tutmuş bəşəri problemlərə qədər hər şeyin həllində, hətta təreflər həmfikir olduqda belə, ən adı bir söz fikir ayrılığına səbəb ola bilir və «ortaq məxrəcə» gəlmək xeyli çətinləşir.(Misal üçün, beş Xəzəryani dövlət arasında Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışqlar.) Artıq zəhmətdən yaxa qurtarmağın bir yolu var, o da

antik dövrün yunan mütəfəkkiri Anaksimandrin dediyi ki-
mi «...Nə haqda danışırsansa, hər şeydən əvvəl, gərək iki-
mənallılıqdan qaçıb hər şeyi öz adı ilə çağırısan. İki mənali-
lıqdan qaçmaq isə belədir. Bəzən eyni söz müxtəlif cismilə-
rə aid olur. Belə hallarda əsas mənani verən sözləri seçmək
lazımdır».

Buna bənzər fikirlərin sırasını çoxaltmaq da olar. Ən
başlıcası odur ki, danışanın öz fikirlərini çatdırı bilməsi
 üçün xüsusi səriştə, terminoloji leksikaya bələdlik, bir sözlə,
 zən-gin söz ehtiyatı lazımdır.

Nobel mükafatı laureatı Lui de Broyl çox haqlı ola-
raq qeyd edir ki, «... Bəşəri keşfləri də, əldə olunan bilgi-
ləri də riyazi düsturlarla ifadə etmək mümkündür. Lakin
bütün bunları inkişaf etdirmək, nəticələrindən faydalana-
maq üçün ilk baxışdan çox adı təsir bağışlayan ədəbi dil lazımdır.
Adı görüməyinə baxmayaraq, dilin dəqiqliyi düsturların
dəqiqliyindən qat-qat güclüdür.»

3.Nitqin dəqiqliyi vərdiş və bacarıqların səviyyəsinidən də asılıdır. Bununla belə həm nitqin predmetinə gözəl
bələd olan, həm də dilin incəliklərini dərindən bilən hər
kəsin öz fikirlərini (əşya, anlıış, hadisə barədə məlumatı)
dəqiq ifadə edəcəyinə tam təminat vermək çətindir. Bu-
nun üçün öz fikirlərini şərh etmək bacarığı tələb olunur.

Çox yüksək intellekt sahiblərinin də, zəngin soz ehtiyatları heç bir şübhə doğurmadəği halda, bəzən söz de-
mək bacarığı qənaətbəxş olmur. Dildən istifadə olunması
mexanizminin elastikliyi və çevikliyi, vərdiş və bacarıqlar
sisteminin fasılısız cilalanması sonucda nitqin dəqiqliyinə
öz müsbət təsirini göstərdiyi unudulmamalıdır.

Özünüüz sinayın:

- 1.Nitqin dəqiqliyinə təminat verən amillər hansılardır?
- 2.Ekstralinqvistik faktorların nitqin dəqiqliyinə təsirini ne-

cə izah etmək lazımdır?

- 3.Söz ehtiyatı ve dəqiqlik arasında nə kimi bağlılıq diq qəti cəlb edir?
 - 4.Dəqiqlik və düzgünlük anlayışları arasında fərq nədədir?
 - 5.Dəqiqlik və dildaxili bilgilər arasındaki münasibət necədir?
 - 6.Nitqin dəqiqliyinin vərdiş və bacarıqla bağlılığı nədədir?
 - 7.Sözün istinad nöqtəsinin dəqiqliyə münasibəti necədir?

Nitqin məntiqiliyi

*Daniş ki, sənin kimliyin
haqqında bir söz deyə bilim.*
Ben Conson

Nitqin kommunikativ keyfiyyətləri arasında məntiqiliyə ön sıradə durur. Qeyd olunmalıdır ki, nitqin təsirliliyi, dəqiqliyi və s. onun məntiqiliyindən bilavasitə asılıdır. Ümumiyyətlə, sağlam düşüncə qabiliyyəti olan hər kəsin danışıçı məntiqidir. Yalnız müəyyən əqli və psixiki çatışmazlıqları olanların nitqində məntiqi sistemsizlik özünü biruzə verir. Lakin bəzi məqamlarda danışanın nitqi gerçəkliyin hadisə və prosesləri ilə eynilik təşkil etməyə bilər, yəni məntiqilik pozula bilər. Bu, əsasən, danışanın nitqin predmetinə kifayət qədər bələd olmadığı hallarda baş verir. Nitqin məntiqiliyi gerçəkliyin hadisə və proseslərinin olduğu şəkildə nitqdə eks olunmasıdır. Yəni bu o deməkdir ki, hər hansı məqamda nitq gerçəkliyin faktları üzərində elə qurulmalıdır ki, adresat onun məzmununu heç bir çətinlik çekmədən dərk edə bilsin. Odur ki, məntiqiliyin iki forması (əşyavi və məfhumlu) mövcuddur.

Nitqin məntiqiliyi həm də onun kompozisiyası ilə təmamlanır. Bu danışandan bir neçə vacib şərti gözləməyi tələb edir.


1. Mümkün olduğu halda öz fikrini yiğcam ifadə etməyi.
2. Fikrini çatdırarkən dinləyicinin diqqətini nitqin predmetinə çəkməyi.

Deyilənlərin həyata vəsiqə alması artıq danışanın materialı necə və hansı ardıcılıqla şərh etməsindən asılıdır, çünkü nitqin məntiqiliyinin vacib şərtlərindən biri də söz sırası ilə bağlıdır. Sintaktik qanuna uyğunluqların tələbi ilə ni-

zamlanan söz sırası mübtedə və xəbər qrupuna daxil olan elementlərin münasibətini eks etdirir. Bu tip qruplaşma cümlənin aktual üzvlənməsi adlanır. Aktual üzvlənmə anlayışı (A.Veyl, V.Matezius, Q.Paul və başqaları) iki komponentin: tema və remanın vəhdətidir.

Cümlənin tema hissəsi, bir qayda olaraq, fikrin açıqlanması üçün start nöqtəsi rolunda çıxış edir, rema kommunikativ mərkəz kimi dinleyiciyə məlum olmayan yeni informasiyanın ötürülməsinə xidmət edir. «Bilavasitə nitq prosesinin məhsulu(problemi) olan aktual üzvlənməyə danişiq posesindəki bədahətənlik xas olduğu üçün səslənən söz sənətində məzmun formanı müəyyənləşdirir, eksinə yox. Aydır ki, forma məzmunsuz mövcud ola bilməz. Deməli, cümlə(söyləm) üçün aparıcı rol oynayan, onu müəyyən qəlibə salan kommunikativ məqsəd cümlənin bütün daxili imkanlarından, ilk növbədə, leksik-semantik-qrammatik strukturlarından istifadə edir, onu məqsədəyönlü təşkil edir».¹

Cümlənin aktual üzvlənməsi



Ümumiyyətlə, nitqin mühüm funksiyalarından biri informativlikdir. Lakin bütün hallarda yeni informasiyaya meyllilik (innovasiya) nitq üçün xarakterik haldır.

Söz sırası ilə bağlı ilk traktat e.e. I əsrə Dionisi Qalikarnasski tərəfindən yazılmışdır. O yazdı ki, nitq axarında sözlərin düzülüşünə filosoflar və ritoriklər çox fikir verməsələr də, burada da memarılda və toxuculuqda olduğu kimi əvvəlcə lazım olan materialı seçib hazırlamaq və sonra ustalıqla duzmək tələb olunur. Fikrin düzgün eks olunması düzülüşdən bilavasitə asılıdır

¹ F.Əlizadə. Cümlənin aktual üzvlənməsi.B. 1998.s.15.

Elmi ədəbiyyatda tema və rema terminləri əvzinə tempo və kommet terminlərindən də istifadə olunur.

Yadda saxlasaq ki, nitq hemişə məqsədlidir, onda tema və rema ardıcılılığı ehkam kimi baxılmamalıdır. Bəzən informasiyanın ötürülməsində transformasiya(çevrilmə) və yaxud inversiya(yerdəyişmə) metoduna üstünlük verilir. Bu za-man remanın temanı qabaqlaması hadisəsi baş verir, lakin məntiqilik heç bir təsirə məruz qalmır, yəni pozulmur.

Nitqin məntiqiliyini eləcə də bir sıra yardımçı vəstələrlə qurula bilər. Bu sıradə ara sözlərin rolü xüsusi qeyd olunmalıdır. Xüsusilə fikrin müəyyən ardıcılıqla açıqlanması üçün istifadə olunan «birincisi», «ikincisi», «üçüncüsü», «və nəhayət, sonuncusu» sözləri daha uğurludur. Ancaq uzunuzadı sayıları sıralamaq da sonucda fikirlərin ardıcılığında əlaqənin qırılmasına səbəb ola bilər.

Özünüzü sınayın:

- 1.Nitqin məntiqiliyi onun digər keyfiyyətlərinə necə təsir gösərir?
- 2.Məntiqiliyin əsasında nə durur?
- 3.Söz sırası və cümlənin aktual üzvlənməsi məntiqiliyin təminatçısı kimi hansı tələbləri qoyur?
- 4.Tema və rema anlayışları necə izah oluna bilər?

Dilin və nitqin funksiyaları

Dil və nitq anlayışlarının qarşılıqlı münasibəti bərədə əvvəlki bölmələrdə verilən geniş şəhərlərdə belə qənaətə gəlmək olar ki, onların funksiyaları da tamamilə eynidir. Bu güman ondan irəli gəlir ki, dilsiz hər hansı bir nitqdən söhbət gedə bilməz. Həqiqətən də, öz əsas funksiyalarına görə (məlumatvermə, ünsiyyət və təsirgöstərmə) dil və nitq arasında heç bir fərq yoxdur. Belə ortaqlıq bir o qədər də populyar olmayan digər funksiyalara da qismən şamil oluna bilər. Qeyd edək ki, dilin və nitqin funksiyaları problemi bu gün də aktualdır və ayrı-ayrı tədqiqatçıların yeni-yeni funksiyalar etrafında fikirləri çarpxazlaşır. Dilin və nitqin çox vacib sayılan funksiyaları aşağıdakılardır:

1.İnformativ(məlumatvermə) funksiya- Bəşər övladının minilliliklər boyu əldə etdiyi informasiyaların nəsil-nəsil ötürülməsi, şüurlu fəaliyyətdə onlardan istifadə olunması kimi başa düşülməlidir. Nitq prosesində məlumatvermə həm yazılı, həm də şifahi şəkildə mümkündür. Bəzi məqamlarda bəsit məlumatları qeyri-verbal vasitələrlə də çatdır-maq mümkündür.

2.Kommunikativ(ünsiyyət) funksiya - Dilin və niqin ünsiyyətə xidmət etməsidir. Ünsiyyətsiz cəmiyyət yoxdur. Çünkü onun varlığını təşkil edən sosial fəndlər ünsiyyətə möhtacdırlar. Dilin və nitqin bu funksiyası verbal və qeyri verbal ünsiyyət vasitələri ilə gerçekleşir.

3.Emotiv(təsirgöstərmə)funksiya-Bu,əsasən, emosionallıqla bağlı funksiyadır.

Göstərilənlərdən savayı dilin apelyativ, konativ və fatik funksiyalarını göstərmək zəruridir. Apelyativ funksiya əsas etibarı ilə dinləyiciyə müraciət olunması funksiyasıdır.

Nitq mədəniyyəti və etiket baxımından bu funksiya olduqca önemlidir. Müraciətsiz ünsiyyət ağlaşımazdır. Hər bir cəmiyyətin və fəaliyyət sferasının özünəməxsus müraciət formaları və elementləri vardır. Diplomatik fəaliyyət sferasında da bu funksiya danışçılar, görüşlər və söhbətlər aparılmasında nəzərəçarpacaq dərəcədə aktuallaşır.

Təbiidir ki, danışan və dinləyən arasındaki nitq müba-diləsində təreflər bir-birini müəyyən fəaliyyətə təhrük edirlər. Bu funksiya konativ funksiyadır. Psixoloqlar daha çox dilin və nitqin tənzimləmə funksiyasına diqqət tuşlayırlar. Biz bu barədə ünsiyyətin funksiyalarından danışarkən ətraflı məlu-mat verəcəyik. Eyni zamanda koqnitiv funksiyadan da bir neçə söz deyə bilərik. Bu əldə olunmuş bilgilerin qorunması funksiyasıdır.

Bilməliyik ki, göstərdiyimiz funksiyalar bütün dilləri əhatə edir və milli dillərə, ayrı-ayrı şəxslərə, sosial qruplara xas olan səciyyəvi funksiyalar haqqında danışmaq elmlilikdən uzaqdır. Çünkü dil və nitq anlayışları psixofizioloji məhiy-yətlidir və onların funksiyaların tipologiyası insanın duymaq, düşünmək, dərk etmək və ifadə etmək keyfiyyətlərinə söy-kənir.

Əlavə olaraq nitqin daha bir neçə funksiyasını qeyd etmək olar. Nitqin daha bir neçə funksiyası mövcuddur. Bunlar magik (əfsunlama), marka(adlandırma) və fatik(əlaqə) funksiyalarıdır. Fatik funksiya demək olar ki, heç bir məlumat verməyə malik deyildir. Danışan təreflər sanki bir-birini sorğuya çəkməklə tanışlığı can atır və bu zaman, demək olar ki, boş-boşuna söhbətlər edirlər. Misal üçün, qatarda eyni kupa də olan sərnişinlər qısa müddətdə tanışlığı can atırlar, «*yola körpü salırlar*». Boş söhbətlə vaxtı «öldürmək» motivləşməyən nitq olsa da, daxili ehtiyacdən doğur və qaçılmazdır. Yəni, insan «*ağzına su alıb durma-qda*» acizdir.

Televiziya tamaşalarından birində xalq artisti Arif

Quliyevin rastlaşdığı adamlardan can qurtarmaq istəyi «Salam.Sağ ol. Yaxşıyam.» deyimində çox uğurlu səslənir.

Bir çox hallarda dilin və nitqin funksiyalarından söz açarkən bunları ünsiyyət funksiyaları ilə eyniləşdirirlər. Bu ona görədir ki, sosial funksiyalar birbaşa yuxarıda sadaladığımız funksiyaları özündə birləşdirir.

Özünüüzünə sınayın:

- 1.Dilin və nitqin başlıca funksiyaları hansılardır?
- 2.Konativ, apelyativ və fatik funksiyaların təbietini açıqlayıın.
- 3.Nitqin funksiyaları ünsiyyət funksiyaları ilə eynilik təşkil edirmi?
- 4.Magik və marka funksiyaları necə izah oluna bilər?

Nitq vərdişləri və bacarıqları

Nitqin adresantla bağlılığı haqqında əvvəlki bölmələrdə kifayət dərəcədə və yetərli məlumat verildiyindən bunun əlavə izahatına heç bir ehti-yac görmürük. Ancaq vərdiş və bacarıq məqamıyla bağlı adresantın bir sıra özülüklərinə, yeni fərdi-psixoloji keyfiyyətlərinə nəzər tuşlamaq zərurəti mövcuddur. Həmin keyfiyyətlər birbaşa nitq mədəniyyəti anlayışına daxil olunmada, nitqin əsas keyfiyyətlərinin formallaşmasında mühüm əhəmiyyətlidir.

Psixoloqlar hər bir kəsə şamil oluna biləcək keyfiyyətlər sırasında ehtiyacları, maraqları, bacarıqları, idealları, mənəvi keyfiyyətləri, intellektual, emosional göstəriciləri, temperamenti və həyat təcrübəsini əsas götürürlər. Qeyd edək ki, bütün sadalananlar yalnız fəaliyyət prosesində üzə çıxır. Bildiyimiz kimi, nitq də, dinləmə də fəaliyyət prosesidir. Bu fəaliyyət obyekt-subyekt müna-sibətləri sistemində, sosial əlaqələr və qarşılıqlı münasibətlər zamanı, insanın üzləşdiyi məqamlar daxilində baş verir. İnsanın insan kimi özünü-təsdiqi məhz yuxarıdakıların və bilavasitə nitq bacarıqlarının səviyyəsində asılıdır.

Ünsiyyət aktının iştirakçılarının vərdiş və bacarıqlar sistemini «sosial-psixoloji göstəricilər», bəzən isə «kom-munikativ səlahiyyətlilik» adlandırırlar. Ekvivalentlik təşkil edən bu iki anlayışın başlıca mahiyyəti ünsiyyət prosesində qarşı tərəfi duymaq, emosional durumuna və davranış tərzinə uyğun ünsiyyət formaları seçmək yolunun müəy-yənləşdirilməsidir. Bir qədər konkret yanaşsaq, nitq bacarıqlarının bir neçə yarımsistemin birləşdiyi müəyyən bir sistəm olduğunu qəbul etməliyik. Bunlar qrammatik, leksik və

tələffüz yarımsistemləridir. Bu yarımsistemlərə həm ayrılmışda, həm də birlikdə baxıla bilər.

Nitq bacarığı, yeni insanın öz nitqini sərbəst qurması və idarə edə bilməsi, özbaşına baş verən proses deyildir. Nitq bacarığı ardıcıl şəkildə və məqsədyönlü formada, planlı qaydada və özü də bütün istiqamətlərdə inkişaf etdirilməlidir. Bu o deməkdir ki, nitq bacarıqlarının formallaşması da prosesdir. Özü də çoxpilləli prosesdir. Bu proses məktəb skamyasından, qrammatik və leksik bilgilerin qazanılma-sından başlanıb nitq mədəniyyəti səviyyəsində gerçəkləşir. Odur ki, nitq bacarığı linqvistik və ekstralinqvistik faktorların təsiri altında formallaşan bacarıq(qabiliyyət) formasıdır.

Beləliklə, nitq fəaliyyətini bacarıqda axtarırıqsa, bilmə-liyik ki, hər bir bacarıqın əsasında vərdiş və yaxud vərdişlər durur. Vərdişlər və bacarıqlar qarşılıqlı bağlılığı olan anlayış-lardır. Lakin bir neçə vərdiş bir bacarığın formallaşmasında rol oynaya bilər. Nitq (ünsiyyət) bacarığı da çoxsaylı vərdiş-lərin üzərində qərarlaşır. Biz nitq dedikdə sonucda nitq mədəniyyəti problemlərinə işq tutmağa cəhd edirik. Nitq bacarıqi -ünsiyyət məqamında kommunikativ məqsədin həll olunması qabiliyyətidir. Bir daha xatırladaq ki, bacarıqların formallaşması düzgün prosesdir və yalnız vərdişlər əsasında baş verir.



Vərdişlər, o cümlədən də nitq(ünsiyyət) vərdişləri, bir sıra zəruri keyfiyyətlərə malik olmalıdır. Bu sıradə vərdişlərin avtomatlaşmış, sabit, elastik və s. olmasını qeyd etmək lazımdır. Vərdişlərin avtomatlaşması birbaşa nitqin sürəti və ardıcılığının təmin olunmasına xidmət edir. Bu zaman nitq fəaliyyətində qənaətcilik tendensiyası özünü nümayiş

etdirir. Lakin müəyyən məqamlarda danışan bir sıra linqvisitik və ekstralinqvistik faktorların təsiri altında öz nitqini qurmaqdə çətinlik çəkir, yəni vərdişlərin avtomatlaşması mexanizmi ireli hərəkət edə bilmir. (misal üçün:- tələbə kifayət qədər hazırlıqlı olduqda belə imtahanda suallara cavab verməkdə çətinlik çəkir.) Bunu vərdişlərin qeyri-sabit olması kimi də başa düşmək olar.

Vərdişlərin elastikliyini iki planda baxmaq olar. Birinci halda bunu hər dəfə yeni situasiyaya uyğunlaşa bilmək və nitqini qurmaq, ikinci halda isə nitq predmetinə müvafiq fəaliyyət qurmaq kimi şərh etmək olar. Vərdişlərin elastikliyi ünsiyyət prosesində, özü də avtomatlaşma və sabitliklə birgə əldə olunur. Yəni vərdişlərin kompleksi parçalanı bilməz.

Bununla belə xüsusi vurğulamaq lazımdır ki, vərdişlərin formalaşması sonsuz proses deyildir. Eləcə də vərdişlərin tam avtomatlaşması ağlaşılmazdır. Hər dəqiqə, hər an dəyişən məqamlar vərdişlərin şüurlu fəaliyyət göstərməsinə sövq edir. Odur ki, bacarıq haqqında fikirlərimizi aşağıdakı şəkildə tamamlamalıyıq.

Bacarıq- şüurlu fəaliyyət sistemində fəaliyyətə (nitq fəaliyyətinə) təminat yaradan zəruri keyfiyyətlər kompleksində istifadə olunmaqla nisbi müstəqil fəaliyyət göstərmək qabiliyyətidir.

Özünüüz sınaın:

- 1.Nitq vərdiş və bacarığı nədir?
- 2.Vərdiş və bacarıqlara verilən tələblər hansılardır?
- 3.Vərdişlərin formalaşması hansı faktorlardan asılıdır?
- 4.Vərdişlərin elasikliyi anlayışını necə şərh etmək olar?

Üslubiyyat və nitq mədəniyyəti

Üslub eynilə insandır.

J.Büffon

Nitq dildən ünsiyyət məqsədi ilə istifadə olunması prosesidir. Bu proses çox müxtəlif məqamlarda ayrı-ayrı fəndlər arasında, kollektiv daxilində baş verən prosesdir. İctimai həyatın saysız sferalarında, sosial qruplar və əmək kollektivləri arasındaki ünsiyyət birbaşa üslubiyyat tədqiqatlarına daxildir. Çünkü üslub yalnız dildən istifadə olunduqda yaranır. Nitqin fəaliyyət növü olduğundan üslubiyyat də funksionaldır. Üslubi ixtisaslaşma, qeyd etdiyimiz kimi, fəaliyyət sferasının təsiri altında baş verir. Bir növ, tipik məqamlarda insan tipik dil vahidlərindən istifadə etməklə tipik nitq aktı qurur. Bu incəliyi hələ ötən əsrin əvvəllərində fransız tədqiqatçısı Mişel Breal belə vurgulamışdır: «...Hərbiçinin, rahibin, kəndlinin fəaliyyət forma-ları fərqlidir. Onların hamısı anadangelmə eyni bir dildə danış-salar da, sözlərinin çalarlığı bir-birinə bənzəmir».

Həqiqətən, bizim hər birimiz bir çox peşə sahiblərini onların danışığına(nitqinə) görə çətinlik çəkmədən müəyyənləşdirə bilərik. Bu sıradə diplomatlar və siyaset adamları da istisnalıq təşkil etmir. Hətta el arasında çox sanballı danışışı olanlara «diplomat» deyirlər. Lakin bu o demək deyildir ki, hər bir fəaliyyət sferasının sırf özünəməxsus üslubi çalarlığı olan dil vahidləri toplusu mövcuddur və bu vahidlərdən digər üslublarda istifadə olunmamalıdır. Əslində bütün hallarda dildəki sözlərdən istifadə olunmasına qadağa qoyulmadığından nitqdə, nisbi mənada, sərbəstlik tuyuruq.

Dilin və nitqin funksiyaları bir-biri ilə qarşılıqlı müna-

sibətdə olduğu kimi, funksional üslublar da daimi integrasiyada olur və bütün fəaliyyət sferalarına xidmət edir.

Funksional-üslubi və emosional-ekspressiv çalarlıq bütün dil vahidlərinə şamil oluna bilməz. Dildə elə sözələr vardır ki, xüsusi halda heç bir ictimai fəaliyyət sferası ilə bağlı deyildir. Bunlar neytral sözlərdür. Bu sözələr öz leksik mənasından başqa əlavə heç bir keyfiyyətə malik deyildir. Qeyd edək ki, rəsmi-əməli funksional üslubun diplomatiya yarımüslubu üçün bu tipli vahidlər daha sərfəli və işləkdir. Bu da bütövlükdə həmin üslubun özünəməxsusluğuna dəlalet edir.

Elmi ədəbiyyatda funksional üslubların sayının beş olduğu göstərilir. Şifahi nitq üslubları isə saysızdır. Professor K.Əliyev nitq üslublarının 100-ə qədər olduğu fikrini ortaya atır. Bu fikirlə yalnız şərti razılaşmaq olar.¹

XYIII əsrde yaşamış fransız təbietşünası J.Buffon 1758-ci ildə «Üsluba dair mülahizələr» kitabını yazdı. Həmin kitabda səslənən «Üslub eynilə insandır» (*style e'est ole le homme*) aforizmi fərdi üslubların çoxsayılılığını bir daha təsdiqləyir.

Lakin nitq mədəniyyəti və üslubiyyat arasındaki bağlılığa diqqət yetirilməli və fəaliyyət sferasında üslubi tələbləri qorumaq lazımdır.

Özünüüzü sınayın:

1. Üslubiyyat nədir və əsas üslubformalaşdırıcı faktorlar hansılardır?
2. Nitq mədəniyyəti ilə üslubiyyatın bağlılığı necə izah oluna bilər?
3. Diplomatiya yarımüslubunu necə səciyyələndirmək olar?

¹ K.Əliyev. Üslub haqqında söhbət. B.1991.s.33

İslam hukukunun birinci bölümü

2

İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli
İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli

Dinləmə

İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli
İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli
İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli

1. Dinləmə mədəniyyəti
2. Dinləmə fəaliyyət növü kimi
3. Dinləmənin formaları
4. Çətin dinləyicilər



İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli
İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli
İslam’ın hukuki temel ilkeleri - İmam-ı Veli

Dinləmə mədəniyyəti

*Dinləməyi öyrənsən, hətta ən pis
danışqdan da faydalana bilərsən.*

Plutarx

Dinləmə də danışmaq prosesi kimi insanların fəaliyyət formalarından biridir. Məhz buna görədir ki, eşitmək və dinləmək öz təbiətinə görə eyniləşdirilə bilməz. Qeyd edək ki, biz hətta özümüz istəmədikdə belə çox şey eşidirik. Bu sıraya çoxsaylı səslər də daxil edilərsə, insanın, həqiqi mənada, səslər dünyasında yaşadığı şübhə oyatmamalıdır. Lakin qulaq fasilesiz olaraq kənar səslərin təsirinə məruz qaldığından özünəməxsus uyğunlaşma prosesi baş verir. Daha doğrusu, səslərin burulğanında «eşitməzlik» effekti yaranır. Belə olmasayı, bəlkə də, insan çox şey eşitdiyindən havalanardı. Əhəmiyyətinə vardığımız hər bir səs (danışq) bizim üçün informasiya mənbəyi rolunda çıxış edir, bu artıq dinləməyə sövq edir.

Dinləmək insanların şüurlu fəaliyyətidir, özünəməxsus cəhddir. Bu cəhd sosial varlıq olan insanların informasiyaya olan ehtiyacından və yaxud gerçəkliyin hadisə və proseslərinə təsir etmək istəyindən irəli gəlir. Dinləmədə həmcinin tərəflərin bir birinə olan münasibəti öz (həmfikirliyi, daxili rəğbət hissi, ikrah və s.) əksini tapır. Bu bir həqiqətdir ki, istəsek də, istəməsək də dinləmək bizim hər birimiz üçün həyati zərurətlərdən birisidir. Elm sübut etmişdir ki, insanların ünsiyyətinin dördə üçü danışmağın və dinləməyin paxına düşür. Qeyd edək ki, verbal ünsiyyət vasitələri (danışmaq, dinləmək, oxumaq və yazmaq) arasında dinləmək aktiv cərgədə durur. Lakin ayrılıqla götürdükdə dinləmənin də aktiv və passiv formaları mövcuddur.

Məşhur filosof Leybnis yazar ki, "...Mən ləp qatı düşmənimi dinləməyə iyirmi mil də yol qət etməyə hazırlam;

təki ondan nəsə öyrənə bilim".

Doğrudur, öyrənmək üçün dinləmək vacibdir, lakin əsas şərt deyildir. Misal üçün, hər hansı bir informasiyanı qəzet (jurnal, kitab) səhifəsindən oxumaqla, və yaxud bir hadisəni canlı müşahidə(stadionda futbol oyununa baxarkən) müşahidə etməklə öyrənmək olar. Bu onu təsdiqləyir ki, dinləmekdən savayı, digər vasitələr də anlaşma vasitəsi kimi bu sahədə önəmlı ola bilər. Lakin insan fəaliyyətinin elə sferaları var ki, canlı danışqlarsız keçinmək qeyri-mümkündür. Danışq varsa, deməli adresat (dinləyici) da var. Qarşılıqlı anlaşma üçün danışq fəaliyyəti kimi dinləmə fəaliyyəti də zəruri ehtiyacdən doğur.

Odur ki, bir çox hallarda ünsiyyət iktərəfli yolla müqayisə olunur. Hər hansı problemin yoluna qoyulmasında qarşılıqlı cəhd tələb olunduğundan dinləyən tərəf də öz rolunu oynamalıdır. Bəzən belə güman olunur ki, dinləyən tərəf passiv tərəfdir. Əslində bu yanlış qənaət dinləmə mədəniyyəti ilə ziddiyyət təşkil edir. Çünkü insan hətta «ağzına su alıb» susduqda da niqin predmetinə münasibəti sıfır bərabər tutulmamalıdır. Ola bilər ki, qeyri-verbal vasitələrdən istifadə etməklə dinləyici deyilənləri təsdiqləsin, öz razılığını, narazılığını müxtəlif jəstlərlə ifadə etsin.

Danışmaq və yaxud dinləmək prosesi konkret halda insanın qarşılıqlı sosial münasibətlər sisteminə qatılması deməkdir. Lakin bu iki subyekti bir-birindən fərqləndirən odur ki, ünsiyyət məqamında dinləyicinin daxili varlığına hakim kəsilən fikirlər, nitqin predmetinə onun münasibəti daxili nitq formasında olduğundan kənar təsirlərdən tam mühafizə oluna bilir və subyektin nəzarəti altında qalır. Odur ki, dinləmə və daxili nitq anlayışları arasında birbaşa bağlılıq mövcuddur.

Şifahi nitq kodlaşdırılmış prosesdirsə, dinləmədə kod sistemi təfəkkürün kodlaşmasıdır. Bir halda ki, nitq təfəkkürlə bağlıdır, deməli daxili nitqin (dinləmənin) şifahi

nitqə çəvrilməsi real və hər dəqiqə gözlənilən hadisədir.

Özünüzü sınayın:

- 1.Dinləmə mədəniyyəti və diqqət nədir?
- 2.Dinləmə və qarşılıqlı anlaşma arasında bağlılığı izah edin.
- 3.Dinləməni şüurlu fəaliyyət kimi səciyyələndirən keyfiyyətlər hansılardır?

Dinləmə fəaliyyət növü kimi


*Həqiqəti iki nəfərin - danışanla
dinləyənin nitqində axtarın.
(Zərb məsəli)*

Ünsiyyət aktı ən azı iki tərəfin: adresatla və adre-santın arasında məqamın tələbinə uyğun qurulan məqsədyönlü nitq mübadiləsidir. İnsan sosial varlıq kimi gün-dəlik həyatda və fəaliyyət prosesində ən müxtəlif problem-lərlə üzləşir və bu problemlərin həlli yolunda çoxsaylı adam-larla danışqlar aparmalı, yəni ünsiyyət qurmalo olur. Bu pro-seslərin axarında insan bir tərəfdən subyekt(danışan) rolun-da, digər tərəfdən isə obyekt(dinləyən) rolunda çıxış edir. İnfomasiya mənbəyi kimi ötürücü funksiyasında, daha doğrusu, aktiv tərəf kimi çıxış etdikdə də, qarşılıqlı anlaşmanın zəruri elementi olan dinləmə diqqət mərkəzində durmalıdır. İlk baxışdan adı, ola bilsin ki, çox sadə, təsəvvür yaradan dinləmə prosesi, bütövlükdə nitq(ünsiyyət) prosesinin tərkib hissəsi kimi çoxsaylı komponentləri özündə cəmləşdirir.

Dinləmə problemi əslində qarşılıqlı anlaşmanın problemlərinin start nöqtəsində durur. Danışanın qarşılaşduğu ağlaşıgmaz çətinliklərin aradan qaldırılması yolunda sonradan ən müxtəlif metodlara əl atılması zərurəti də buradan ortaya qoyulur. Dinləyən tərəfin nitq predmetinə marağı həm də etiket prizmasında baxılmalıdır. Dinləmə aktının qeyri-qənaətbəxş olması obyektin psixoloji durumu, fitkir yaygınlığı, və yaxud bilerəkdən ünsiyyəti hüdudlandırmıq cəhdii ilə də bağlı ola bilər.

Dinləmə prosesindəki çətinliklər həm linqvistik, həm də ekstralinqvistik amillərlə bağlı olmaqla, birbaşa dinlə-

yicinin kimliyindən (növündən) və dirləmənin formasından da asılıdır. Nitq etiketi onu tələb edir ki, danışanla dirləyən öz aralarında rolları düzgün müəyyənləşdirməklə vaxt bölgüsü apara bilsin. Təbii ki, status vəziyyəti və məqam daxilində fikir plüuralizmi bu zaman ön planda durmalıdır. Dirləmənin aşağıdakı növləri məlumdur:



Refleksiz (*passiv*) dinləmə. Bu sayaq dirləmə o zaman əlverişlidir ki, danışan sözcül adamdır və ona "ürəyini axıracan boşaltmaq" imkanı yaranır. Xüsusilə, danışan fikrini çatdırmağa tələsdikdə, bir qədər həyəcanlı olduq-da, və yaxud əksinə, hədsiz aramla danışdıqda, passiv dirləmə zəruridir. Sadəcə, sadaladığımız məqamlarda dirlə-yici, hətta vaxtını hədər yerə qurban verməklə, son dərəcə hövseləli olmağa çalışmalıdır. Bir çox hallarda refleksiz dirləmə nitq prosesi iştirakçıları arasında ciddi problemlərin müzakirəsi zamanı əsl körpü rolunu oynayır.

Xüsusilə diplomatik danışqlar, protokol görüşləri, tələ dialoqlar üçün refleksiz dirləmə çox əlverişlidir. El arasında işlədilən «Susmaq razılıq elamətidir» ifadəsi bəzən passiv dirləmə ilə eyniləşdirilir. Lakin zahirən hər şeylə razılaşmaq təsiri bağışlasa da, passiv dirləmə «susub dirləmək» və yaxud məcazi mənada «ağzına su alıb durmaq» anlamında başa düşülməməlidir. Çünkü, ən passiv dirlə-

mənin özündə de daxili bir aktivlik yaşayır.

Bunu dinləyicinin nitqin predmetinə qeyri-verbal vəsitələrlə olan münasibətində, jestlərində (başını yuxarı- aşağı tərpətmək-razılıq, başını sağa-sola yelləmək- etiraz və s.), üzünün mimikasında(qaşların çatılması, dodaqların büzül-məsi və s.) müşahidə etmək bir o qədər də çətin deyildir. Etiket qaydaları ünsiyyət prosesində qeyri-verbal vəsitələrdən istifadə olunmasının tam nəzarətə götürül-məsini tələb edir. Əks halda refleksiz dinləmənin sınırları dərhal pozulmuş olur. O da qeyd olunmalıdır ki, ünsiyyət aktında hər hansı formada ideal dinləmə qeyri mümkündür. Əslində dinləmənin növlərə ayrılması da şərti xarakterlidir. Ən azı ona görə ki, danışıqların(ünsiyyətin) iştirakçıları ən müxtəlif subyektlər kimi bir sıra fərdi keyfiyyətləri ilə (temperament, intellektual səviyyə, psixoloji durum,vərdişlər, yaş, cins və s.) ilə səciyyələnirlər.

Odur ki, eyni bir məqam daxilində dinləmənin bütün növlərindən istifadə olunur. Lakin bu zaman onlardan hər hansı birinə üstünlük verilməsi məqsəd və strategiya ilə bağlıdır. Heç bir təreddüd etmədən qeyd olunmalıdır ki, bir çox məqamlarda passiv dinləmə statusla nizamlanır. Zorən dinləmə bir tərefdən cəmiyyətin, digər tərefdən isə etik normaların tələbidir. Nəzərdə tutulmalıdır ki, danışanın stətu-su dinləyənin statusundan, bir qayda olaraq, aşağı olur.

Misal üçün, rəis öz tabeliyində olanları dinləyərkən etik qaydalar dinləmənin əsasında durur. Bu passiv dinləmədir. Əksinə, aşağı vəzifəli şəxsin rəhbər vəzifəli şəxsi dinləməsi sırf status vəziyyəti ilə bağlıdır və qismən bu dinləməni «zorən» dinləmə adlandırmış olar. Həkimin xəstəni dinləməsi də eyni cür baxılmalıdır. Passiv dinləmə zamanı tərəflər bir-birinə dəstək verməklə fikir ortaqlığına gələ bilər. Odur ki, bu proses «davam edin», «yaxşı olar», «çox maraqlıdır», «xahiş edirəm çəkinməyəsiniz» və s. kimi replikalarla müşayət olunur.

Refleksli (*aktiv*) dinləmə. Bu zaman danışan və dinleyen arasında nitq predmetinə münasibətdə maraq yüksək olduğundan qarşılıqlı anlaşma yolunda, demək olar ki, heç bir maneə gözlənilmir. Anlaşma üçün danışmaq nə dərəcədə zəruridirsə, dinləmə ondan da artıq əhəmiyyətlidir. Odur ki, refleksli dinləmə danışanla əks əlaqəyə yönəldilmiş fəaliyyət forması kimi baxılmalıdır. Refleksli dinləmə tərzi dinleyiciyə hər an danışanın fikirlərinə alternativ təkliflər, mülahizələr ortaya atmağa şərait yaradır. Təbii ki, dinleyicinin fəallığı zəminində iki tərəf arasında yaranan polemika fikirayrlığından çox qarşılıqlı anlaşmaya xidmət etməlidir.

Aktiv dinleyicinin nitq axarındaki fasılələri düzgün dəyərləndirməsi sual verilməsi zamanı özünü doğrultmalıdır. İnfomasiyanın(nitqin predmetinin) məzmununun dəqiqlişdirilməsi yolundakı cəhdlər nə dərəcədə obyektiv təsir bağıtlasa da, danışanı hər dəqiqə sorğuya tutmaq, sözünü kəsmek əks effekt yarada bilər. Danışanın nitqinə yalnız bunun üçün əlverişli məqam yarandıqda müdaxilə olun-malıdır. Bələ olduqda məqsədin gerçəkləşməsi yolunda yaranacaq maneələrdən qaçmaq asandır.

Refleksli dinləməni sözlə şərh etmək asan, ünsiyyət zamanı isə realize etmək olduqca çətindir. Bunun üçün hər kəs özündə vərdişlər kompleksinin formalaşmasına cəhd etməlidir. Qeyd olunduğu kimi refleksli dinləmə aktiv dinləmədir və bu zaman dinleyicinin ixtiyarı suallar verəcəyi qabaqcadan danışana bəlli olmalıdır. Daha doğrusu, da-nışan hadisələrin necə cərəyan edəcəyinə psixoloji cəhət-dən hazırlı olmalıdır.

Suallar, onların növləri, sual verilməsində məqsəd və s. məsələlər barədə ayrıca bölmədə geniş məlumat verilecəyini nəzərə alaraq yalnız refleksli dinləmə zamanı dinleyicinin nəyə görə sual verdiyini açıqlayaq. Danışanın ali məqsədi odur ki, dinleyici onu istədiyi kimi, düzgün başa

düşsün. Şəksiz ki, dinləyici də öz növbəsində ona ünvanlanan məlumatın düzgün başa düşüldүүнө əmin olmalıdır və bunu yoxlamalıdır. Beləliklə, ünsiyyət prosesində sual və cavabların növbələşməsi baş verir. Bu məqsədlə refleksli dinləmənin aşağıdakı formalarına üz tutulur.

Dəqiqləşdirmə. Bu zaman dinləyici danışana nitqin məzmunu, sözlərin və söz birləşmələrinin həqiqi mənaları ilə bağlı suallar verə bilər. Dinləməyə əngəl törədən amillərdən ən başlıcası sözlərin çoxmənalılığıdır. Məhz bu zəmində yaranan fikir dolaşıqlığından can qurtarmaq yolunda «Yüz ölç-bir biç» prinsipi danışan hər kəs üçün əsl normaya چevriləlidir. Tədqiqatçılar ingilis dilində işlənmə tezliyi yüksək olan 500 sözün 14000 mənası olduğunu müəyyənləşdirmişlər. Bu o deməkdir ki, tədqiq olunan hər sözün orta hesabla 28 mənası var. Odur ki, dinləyicinin nitqin predmetinə aydınlıq gətirmək cəhdli obyektiv qiymətləndirilməlidir. Sonucda, bu qarşılıqlı anlaşmaya xidmət etdiyiindən müsbət baxılmalıdır. Təəssüf ki, heç də hər vaxt istənilən səviyyədə ünsiyyət qurulmur. «Qulağını aç, yaxşı-yaxşı qulaq as» deyənlərin nitq mədəniyyəti problemlərindən uzaq olduğu şəksizdir.

Xatırladaq ki, qarşılıqlı anlaşmaya eks təsir göstərən, dinləməni xeyli dərəcədə çətinləşdirən amillər mövcuddur. Bunlar həm linqistik (dildaxili), həm də ekstralinqistik (dil-xarici) amillər ola bilər. İlk önce danışanın nitqinin surəti dinləyicini nitqin predmetini tam mənasında qavramasına ən-gəldir. Bir qayda olaraq normal danışq tərzi dəqiqə ərzində 120-125 sözdən istifadə olunmasını tələb edir. Halbuki göstərilən vaxt biçimində 400-ə qədər sözdən də istifadə olunması mümkünür. Şəksiz, bu cür nitq qarşıya qoyulan məqsədin (kommunikativ, informativ, estetik və s.) gerçəkləşməsini xeyli dərəcədə çətinləşdirir. Ən azı ona görə ki, hətta ən çevik dinləmə qabiliyyəti olan adamlar üçün bu çox çətindir. Ümumiyyətlə götürdükdə, dinləmə

ağır və ağrılı prosesdir.

Deyiləni təkrarlama. Bu zaman dinləyici deyilənləri öz qaradığı, başa düşdürücü ardıcılıqla, bir növ, danışana dəstək vermiş olur. Lakin ola bilər ki, danışan dinləyicinin qənaəti ilə tam razılaşmasın və öz fikirlərini bir daha təkrarlamada israrlı olsun. Dinləyici əksər hallarda ünsiyyət axarında təşəbbüsü elə almaq cəhdində bulunur və bu məqsədlə aşağıdakı konstruksiyalar şəklində sualların verilməsi gözləniləndir:

"Mən belə başa düşdüm ki,....?"

"Sizin fikrinizcə.....?"

"Əgər səhv etmirəmsə, Siz....?"

"Bir sözlə, Sizin qənaətiniz belədir ki,....?" və s.

Belə olarsa dinləyicinin üzərinə bir o qədər də ağrılı düşməz. Aktiv dinləmə həm də qeyri-verbal vasitələrin ünsiyyət prosesində ön mövqeyə keçməsi ilə müşayət oluna bilər. Nitq mədəniyyəti və dinləmə mədəniyyətinin vəhdətdə olduğunu nezərə alsaq, aktiv dinləmə zamanı jestlər nəzarətsiz buraxılmamalı, hətta razılıq və fikirortaqlığı müləyim təsir bağışlamalıdır. Nəzərdə tutmaq lazımdır ki, insanlar hətta bir-birlərini başa düşmək cəhdində olduqda belə problemləri az olmur. A. M. Peşkovsklinin bu məqamla bağlı bir fikrini xatırlamaq lazımdır. O yazır: «...hətta, ən yaxşı halda, tərəflər öz dediklərinin üstündə durmaqları, bir-birini başa düşmək istədikləri halda, söz cəfəngiyatından baş açmaq, onların mənə incəliklərini dərk etmək üçün görün biz nə qədər vaxt sərf edirik».

Müxtəlif fəaliyyət sferalarında insanları bu və ya di-gər formada metodlar tətbiq etməklə digərləri tərəfindən öz iradəsinə tabe etmək mümkünsə, bunu daha yaxşı forma-da dil vasitesi ilə etməyə cəhd göstərilməlidir. Bunun üçün heç diz çöküb yalvarmaq da tələb olunmur. Sadəcə, təcrübədə sınañmış çoxsaylı metodlar mövcuddur və bu metodlara üz tutmaq tələb olunur. Bir vaxtlar SSRİ adlı

böyük bir dövlətə başçılıq etmiş N.Xruşovun BMT-nin tribunaşını ayaq-qabısının dabanı ilə döyəcəməklə audi-oriyanın diqqətinin cəlb etmək cəhdidir, yəqin ki, hələ uzun müddət mütəxəssislərin fikir ayrılıqlarına səbəb olacaq. Mötbəber bir məclisdə yüksək dövlət adamının ədəbsiz davranışını sovet mətbuatı o vaxtlar böyük siyasi şücaət kimi dəyələndirirdi. Güya bu hərəkətiylə N.Xruşov «..Biz istəsək kapitalist dünyasını aya-ğimizin altına salıb əzə bilərik» fikrini çatdırmaq isteyibmiş. Heç şübhəsiz ki, nitq mədəniyyəti və etiket üzüzlüsündə (prizmasında) auditoriyaya belə münasibət, davranış tərzi, xoş təsir oyatmış.

Ümumiyyətlə, diplomatik danışçılar sferasında bu tipli «gedişlər» sərf strategiyadır. BMT-nin 2006-cı il illik pa-yız sessiyasında İran İslam Respublikası prezidenti Mahmud Əhmədinicat çıxış edərkən ABŞ prezidenti Corc Buş zalı tərk etmişdi və bunun müqabilində İran prezidenti də analoji hərəkət etmişdi. Təbii ki, bu məqam ABŞ və İran dövlətlərinin bir-birini diplomatik qaydada tanımadığı faktı və həm də tərəflərin bu gün barışmaz möv-qe nümayiş etdirməsi ilə izah olunmalıdır.

Fransada Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistən prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair «Minsk qrupu» həm-sədrlerinin iştirakı ilə keçirilən növbəti görüşü zamanı ikincinin danışqlardan qaçması artıq tarixin yaddaşında özünə yer almışdır.

Qarşılıqlı hörmət tərəflərin vaxt bölgüsündə də öz əksini tapmalıdır. Bəzəmə bir tərəfli əyinti xoşagədməz sonluğa getirir. 2009-cu il yanvarın 29-da Davos iqtisadi forumunda iştiraksı olan Türkiyənin Baş Naaziri Recep Tayyib Ərdoğanla İsrail prezidenti Şimon Peres arasında keçirilən üz-üzə dialoqda ikinci tərəfə artıq vaxt

¹ Görüş və danışçılar 2006-ci ildə təşkil olunmuşdu. Ermənistən prezidenti «fizioloji tələbat bəhanəsi ilə» bu danışqlardan qaçmışdı.

ayırılması qəti etirazla qarşılanmış və Rəcəb Təyyib Ərdoğan forumu tərk etdiyini bəyan etmişdir. O qarşı tərefə səsini ucaltmamağı məsləhət bilmüşdür.

Empatik dinləmə. Bu sayaq dinləmə zahirən aktiv (refleksli) dinləmədən bir o qədər də fərqli deyildir. Lakin məqsəd baxımından aktiv dinləmə ilə eynilik təşkil etmir. Empatik dinləmə zamanı diqqət məzmunundan çox danışanın hiss və duyğularının dərinliyinə tuşlanır. Ünsiyət məqamında deyilənlərin nə dərəcədə faydalı olduğunu, ortaya qoyulan ideyanın, təklifin emosional cəalarlarını üzə çıxarmaq üçün empatik dinləmə qat-qat effektlidir.

Göründüyü kimi, empatik dinləmə zamanı informasiyanın məzmununa bir qədər gizli(intim) münasibət özünü bürüzə verir. Bu heç də dinləyənin nitqin predmetinə laqeydliyinin təzahürü kimi yozulmamalıdır. Danışanın özü də bununla razılaşmalıdır. Çünkü empatik dinləmə bir çox hallarda danışanı səmimi qəbul etmək cəhdindən irəli gelir.

Müşahidələr göstərir ki, empatik dinləmə zamanı danışan əksər hallarda dinləyənə müxtəlif səpkili replikalar ünvanlandırmadıqla onu özünə qarşı diqqətli olmağa sövq edir, yeri gəldikdə, hətta, diqqətsizlikdə ittihad etməyə meylli olur. Halbuki, empatik dinləmə çox ciddi problemlərin müzakirəsi, yüksək səviyyəli danışçılar, münaqişələrin həlli-nə yönəldilən diplomatik fəaliyyətdə olduqca önemlidir. Tərəflər arasında ən ciddi fikirayırılıqları olduqda belə, danışçıların qarşılıqlı hörmət axarına səmtlənməsində dinləmənin yüksək səmərəsini müşahidə etmək olar.

Empatiya, sözün həqiqi mənasında, əsl diqqətcillidir. Təbii ki, hər deyilənə başdansovdu cavab verilərsə problemin daha dərinləşəcəyinə şərait yaranır. Aqillər haqlı demişdir: «Dil işləyəndə beyin dincəlir». Odur ki, danışanı axıracan və diqqətlə dinləmədən doğru nəticə çıxarmaq cətindir.

Dinləmə və diqqət. Bu da bir həqiqətdir ki, an-

laşma üçün dinləmək, dinləyən zaman isə diqqət tuşlamaq tələb olunur. Hətta bu şərtlər ödəndikdə belə qarşı tərəf bu-nu istəməzsə, ona nəyi-sə çatdırmaq çox çətindir. Nitq kommunikativ-informativ, kommunikativ-idarəetmə funksiyalarını yerinə yetirdikdə bu dolaşılıqlılar daha gözədəyən olur. Auditoriyanı təşkil edən subyektlərin diqqətini nitqin predmetinə yönəltmək üçün danışanın hansı maneələrlə üzləşməyəcə-yinə təminat vermək çətindir. Lakin bu səmt-də cəhdləri da-yandırımadan müxtəlif forma və metodlara üz tutmaq tələb olunur. Təbii ki, status vəziyyəti bu proses-də öz rolunu oynayır. Rəhbər işçinin öz tabeliyində olanlarla ünsiyətini zamanı, müəllim mühəzirə oxuyarkən və s. hadisələrin rəvan axarı buna misal ola bilər. Əslində bu prosesin özü də «zorən diqqətcillik» effektindən savayı bir şey deyildir.

Odur ki, danışan üç növ diqqətin möcudluğunu unut-mamalıdır.

1. İxtiyari diqqət
2. Qeyri-ixtiyari diqqət
3. Qeyri-ixtiyari diqqətin davamı

Diqqətin birinci forması-ixtiyari maraq, o zaman yaranır ki, dinləyici hansısa maraqlı, gözlənilməz, qeyri-adi bir informasiyaya məruz qalır. Bunu adresant bilərkədən bir metod kimi də istifadə edə bilər.

Dinləyici onu maraqlandıran, çoxdan narahat edən problemlərin həllində əhəmiyyətli olan informasiya ilə üzləşdikdə ikinci formada diqqət yaranır. Sonrakı mərhələ isə bu diqqətin davamı olaraq və yaxud dinləyicinin fikirlə-rini alt-üst edən, onu qıcıqlandıran, əsəblərinə toxunan mə-lumatla bağlı ola bilər.

Qeyd olunmalıdır ki, qeyri-ixtiyari diqqət dinləyicini yormur, çünki o məlumatı hazır şəkildə, xüsusi heç bir cəhd göstərmədən, əldə edir. Lakin bu cür diqqət davamlı ola-bilməz və bu zaman dinləyicinin fəallaşması obyektiv hadi-

sədir və, təbii ki, bu zəmində aktiv dinləmə prosesi başlanır.

Özünüüz sınayın

- 1.Dinləmə fəaliyyət növü kimi necə səciyyələnir?
- 2.Dinləyici və danışan arasında qarşılıqlı anlaşmaya aparın yolda hansı etik incəliklər gözlənilməlidir?
- 3.Dinləmənin əsas formaları hansılardır?
- 4.Refleksli, reflekssiz və empatik dinləmə formaları arasındakı ortaq və çeşidli elementlər necə şərh oluna bilər?
- 5.Dinləmə və diqqət nəyi tələb edir?
- 6.Danışqlar prosesində deyiləni təkrarlamaq, dəqiqləşdimək cəhdləri müsbət hal kimi dəyərləndirilə bilərmi?

Dinləmənin formaları

Danişan əkinçi, dinləyən biçinçidir.

P.Buast

(fransız leksikografi)

Son dövrlər dinləmənin çoxsaylı formaları sırasında kişisayaq və yaxud qadinsayaq dinləmə formalarından daha tez-tez danışılır. Bu səpkili yanaşmanın əsasında çoxillik müşahidələrlə yanaşı bir sıra cinsi xüsusiyyətlər və mentalitet faktorları durur. Etiraf olunmalıdır ki, bütün hallarda dinləmə prosesində qadınların müsbət keyfiyyətləri kişilərdən yaxşı mənada qat-qat yüksəkdir. Belə məlum olur ki, incə məxluq həm də olduqca həssasdır. Bu həssaslıq qadınların empatik dinləməyə daha üstünlük verməsi ilə müşahidə olunur. Empatik dinləmə həm də qadınların sosial rollarının (tərbiyəçi, həkim, psixoloq və s.) müəyyənləşdirilməsində əhəmiyyətlidir. İngiltərənin keçmiş baş naziri, siyaset səhnəsində «dəmir ledi» kimi tanınan Margaret Tetçer ən çətin danışıqların qadılara həvalə olunmasını tövsiyə edərkən, yəqin ki, yuxarıda sadalanan keyfiyyətləri nəzərdə tuturdu.

Azərbaycan diplomatiyası tarixində də hələ orta əsrlərdə qadın diplomatların adlarına rast gəlmək mümkündür. Ağqoyunlu hökməndə Uzun Həsənin anası Sara xatun və arvadı Dəspinə xatun danışıqlar aparmaq məharəti ilə ad qazanmışdır. Sonrakı dövrlərdə də Azərbaycan qadını öz məharəti ilə hətta avropalıları heyran etmişdir. Fransız səyyahı, etnoqrafi və yazılıcısı Aleksandr Dümanın (Düma Ata) Bakıda xan qızı Xurşudbanu Natəvanla görüşünü və danışıqlarını çox məharətlə qələmə alaraq yazır ki, bu ailədə çox ciddi nizam-intizam vardi. Uşaqlar böyüklerin yanında danışmağı ar bilirdilər. Evin xanımı əsl zadəgan mənəsəbli idi.

Doğrudur, diplomatiya səhnəsində qadınlara bir o qədər də geniş meydan verilməyib. Müasir günümüzün müşahidələri qadınların xarici əlaqələr və diplomatiya sferalarında fəaliyyətinin gücləndiyini təsdiqləməyə imkan verir. Son dövrlər səfirlər sırasında qadınların say artımı bu tipli proqnozların gerçəklilikə uyarlı olduğunu təsdiqləyir. Azərbaycan Respublikasında akkredidə olunan səfirlərdən bir çoxu (Misir Ərəb Respublikası, Fransa Respublikası, İsviç Krallığı, İtaliya Rəspublikası və s.) qadındır. Bir qədər öncə Pakistan İslam Respublikasının səfirliyinə xanım Asma Anisa başçılıq etmişdir. O cümlədən Azərbaycanı Respublikasının Fransadakı ilk səfiri xanım Elenora Hüseynova olmuşdur.

Göründüyü kimi, artıq Şərqi dünyasının da qadınları beynəlxalq əlaqələr və dövlətlərarası münasibətlərdə öz gücünü sınamaqdadır. Əlbəttə ki, bütün bunları qadınların empatik dinləmə tərzinə görə kişiləri üstələməsinin nəticəsi kimi qəbul etmək yanlış təsəvvürdür. Qadınlar həm də nitq (ünsiyyət) mədəniyyətinə görə nəzərəçarpacaq üstünlük-lərə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın YUNESKO-nun «Xoş məramlı səfiri» kimi ictimai, siyasi, diplomatik fəaliyyəti deyilənlərin əyani təsdiqidir.

Mürəkkəb psixofizioloji hadisə olan nitq prosesini dinləməsiz dəyerləndirmək çətindir. Belə bir qənaət forması kimi, kişilər yalnız 15-20 saniyə müddətində diqqətcil olurlar. Sonrakı anlarda onlar daxilən nitqin predmetinə müdaxilə etmək üçün məqam axtarırlar.¹ Bu o deməkdir ki, kişilər refleksli dinləməyə meyllidirlər. Odur ki, kişilər qadınlara ünsiyyətdə bir qədər çətinlik çekirler. Halbuki, kişi kişi ilə danışdıqda dinləmə tərzi eyni olduğundan qeyri-normal, etik tələblərə cavav verməyən elementlər müşahidə olun-

¹1. Атватер. Я вас слушаю. М., 1987. с.27.

mur və yaxud az müşahidə olunur. Qadın qadınla ünsiyyətdə olduqda da belədir. Müşahidələr göstərir ki, kişi-lər qadınların sözünü iki dəfə çox kəsirlər. Şübhəsiz ki, bu olduqca pis və etikadan kənar bir vərdişdir və hər kəs bu vərdişdən can qurtarmaq üçün əlindən gələni etməlidir.

Qeyd edək ki, ünsiyyət aktında tərəflərin bir sıra əlavə və keyfiyyətləri də müşahidə olunur. Lakin diplomatiya sahəsində danışıqlar, görüşlər, söhbətlər əsasən rəqlamenləşən oldu-ğundan vaxt bölgüsü özü-özlüyündə müəyyənləşmiş olur. Bir anlıq etimadnamə təqdim olunması mərasimini, yaxud protokol görüşlərini göz önüne gətirsək, deyilənlərin əlavə şərhə heç bir ehtiyacı yoxdur.

Beləliklə, kişilərin qadınlarla ünsiyyəti daha böyük etik tələblər qoyur. Bu tələblərin ağırlığını isə kişilər öz ciyininə götürməyi bacarmalıdır. Digər tərəfdən, dinləmə həm də məkan anlayışı ilə və bu zaman tərəflər arasındaki müna-sibətlərlə izah olunmalıdır. Danışan və dinləyənin bir-biri ilə müəyyən məsafədə ünsiyyət aparması etik meyarla-ra tuş gəlməlidir. Xüsusilə qadınlarla ünsiyyətdə bu faktorla-ra xüsusi diqqət tələb olunur. Bu barədə kitabın qeyri-verbal ünsiyyət vasitələrinə həsr olunmuş bölməsində daha ətraf-lı məlumat verilecək.

Özünüzü sınayın:

- 1.Dinləmənin hansı formaları məlumdur?
- 2.Kişi-sayaq dinləmə hansı xüsusiliklərə malikdir?
- 3.Qadınların dinləmə prosesində üstünlüyü neçə izah oluna bilər?
- 4.Nitq mədəniyyəti və etket qaydaları ünsiyyət prosesində aralıq məsafləyə hansı tələblər qoyur?
- 5.Dinləməyə mənfi təsir göstərən digər faktorlar hansılar dır?

Çətin dinləyicilər

*Mənə iki qula, bir dil verilib ki,
az danışib, çox eşidim.*

Zino Stoik

(yunan filosofu)

Cətin dinləyici anlayışı, təbii ki, hər bir fərdin özü-nəməxsus göstəricilərindən kənar baxıla bilməz. Ünsiyyət aktının iştirakçıları bir-birinə elə ilk addımda qiymət verməyə haqlı deyildirlər. Dinləyicinin «çətin dinləyici» olduğu qənaətinə yalnız müəyyən mərhələdə gəlmək mümkündür. Bunu üzə çıxarmaq üçün vaxt və güclü müşahidə tələb olunur. Çətin dinləyicilər aşağıdakı şəkildə qruplaşdırıla bilər:

1. «Yalançı»-Bu tipli dinləyicilər elə təsəvvür yaradırlar ki, guya qarşı tərəfi çox diqqətlə dinləyirlər. Əslində isə onların bu hərəkətini yalnız etika xatirinə, qarşı tərəfə xoş gəlmək naminə edilən cəhd kimi qiymətləndirmək lazımdır. Diqqətcil olmalarını hər vəsiyyə ilə «gözə soxmaq» istəyində olsalar da, bu tip dinləyicilər söhbətin əsl mahiyyətindən xəbərsiz olur, hətta sual verməyi də özlərinə ar bilirlər. Elmi ədəbiyyatda «yalançılar» sümulyant adlandırılır.

2..Asılı- Belələri öz zahiri görkəmi ilə təsir göstərmək hisslerinə elə dərindən qatılırlar ki, söhbətin nədən getdiyini də unudurlar.

3.Sözkəsən-Danişq əsnasında bu tipli dinləyicilər öz ağılna gələnləri unutmaqdan ehtiyatlanan olurlar. Dərhal haqqında söhbət gedən hadisəyə oxşar hadisələrlə assosiativ əlaqələr axtarışına çıxır və bunları tələm-tələsik ortaya qoymağa can atırlar. Dinləyicinin bu cür davranışını danışanı əsəbləşdirməyə bilməz. Odur ki, sözükəsən dinləyici ilə axıracan anlaşma

çox çətindir. Onlarla söhbətin hər dəqiqə, hər hansı xırdalıq üzündən kəsilməsi ehtimalı çox böyükdür.

Bəzən olur ki, dinləyicinin günahı üzündən söhbət tam başqa məcraya yönəlir. Bu isə qarşılıqlı anlaşmanın alınmadığı, məqsədin yarımcıq qalması deməkdir.

4.Xəyalpərest- Bunlar öz daxili dünyası, daxili problemləri ilə yaşıyan, daim bu problemləri götür-qoy edən dinləyicilərdir. Çox vaxt söhbətin nədən getdiyi onları, demək olar ki, bir o qədər də maraqlandırır. Belə təəsürat yaranır ki, onlar heç qarşı tərəfi eşitmirlər.

5.Məntiqli- Hər şeyi ölçüb-biçmək, əvvəlki məlumatlarla yeni məlumatları tutuşdurmaq, özünə faydalı olmayanları bir kənara tullamaq, ağlına gələnləri müəyyən ardıcılıqla yozmaq bu tipli dinləyicilər üçün çox xarakterikdir. Yerdə qalan nə varsa onların diqqətindən kənardə qalır. Belələrinin başa salmaq heç də asan deyildir.

Lakin bu o demək deyildir ki, «çətin dinləyici» ilə üzləşdikdə danışan təslimçilik mövqeyində durmalıdır. Əksinə, bu tiplərin hər birinə qarşı münasibətdə spesifik yanışma metodlarına üz tutmaq lazımlıdır. «Çətin dinləyici-ni» öz istəyinə uyğun «kökləmək» üçün standart təsir mexa-nizmi olmasa da, danışan bunu müxtəlif suallar şəklin-də gerçəkləşdirmək cəhdini əldən verməməlidir.

Təbii ki, bu zaman etik normalar, nitq mədəniyyəti meyarları pozulmamalıdır. Əgər qarşı tərəfə «Baxıram siz məni dinləmək istemirsiniz» şəklində irad bildirmək tələb olunursa, bunu çox məharətlə və yerində etməyi bacarmaq lazımdır. Bunu qarşı tərəfi utandırmaq tərzində yox, səmi-miyyətlə icra etmək faydalıdır. Əslində «çətin dinləyici» yoxdur. Ola bilsin ki, pis danışan adamlar öz günahlarını

dinləyicinin ünvanına yazmaqla rahatlıq axtarırlar.Bu fikri hələ çox-çox əvvəller F.Dostoyevski «Karamazov qardaşları» əsərində belə yazıb:«Əgər ətrafdakılar qəzəblidirsə, laqeyddirsə və sənə qulaq istəmirsə, diz çök, onlara yalvar. Çünkü günah sənin özündədir».

Özünüüzün sınayın:

- 1.Çətin dinləyicilər necə qruplaşdırıla bilər?
- 2.Dinləyicinin çətinliyi özünü necə biruze verir?
- 3.Danişanın çətin dinləyiciyə münasibəti necə olmalıdır?

3

Ünsiyyət

1. Ünsiyyətin forma və funksiyaları. Ünsiyyət səviyyəsi

2. Məqam

3. Kommunikativ strategiya və yaradıcılıq texnologiyası

4. Sualların növləri və funksiyaları

5. Polemika. Dialog

6. Mən və sən. Biz kimik

7. Mübahisə və müzakirə



Ünsiyetin forma və funksiyaları. Ünsiyet səviyyəsi


Ünsiyetin formaları və funksiyaları haqqında bir mənali fikir söyləmək müəyyən çətinliklərlə bağlıdır. Bu barədə əvvəlki bölmələrdə yetərinçə açıqlamalar verilmişdir. Lakin tədqiqatçılar bu çətinliklərlə barişmayaraq bir neçə istiqamətdə ünsiyet problemlərinə aydınlıq gətirməyə səy göstərirlər. İstinad nöqtəsi kimi əksər hallarda nitqin(ünsiyetin) kommunikativ funksiyası ön plana çəkilir. Bununla, təbii ki, razılaşmamaq mümkün deyildir. Ona görə ki, kommunikativliyin dilin və nitqin başlıca funksiyası olması əsla şübhə doğurmur. Digər tərəfdən «...ünsiyet prosesi məqsədli birgə fəaliyyətə qatılmaqla ehtiyacların ödənməsi və bu zaman insanlar arasında əlaqə qurulması,mövcud əlaqələrin inkişaf etdirilməsi, informasiya mübadiləsi aparılması, növbəti qarşılıqlı fəaliyyət strategiyasının müəyyənləşdirilməsi, digər şəxslərin fikirlərini duymaq və anlamaq prosesidir».¹

Bir qrup tədqiqatçıların nəzərində ünsiyetin funksiyalarının müəyyənləşdirilməsi üçün onun sosial funksiyaları, cəmiyyətə xidmət meyarları əsas götürülərək iki yerə bölünür: sosial və sosial-psixoloji. Ünsiyetin sosial funksiyası əsas etibarilə kollektiv fəaliyyətin tənzimlənməsinə xidmət edir, müxtəlif qruplar arasında informasiya mübadiləsinin aparılmasını, idarəetmənin təşkilini və s. təmin edir.


Sosial-psixoloji funksiya isə subyektin digər subyekt-lərlə əlaqəsinin təminatçısı olmaqla, özünü təsdiq

¹ Краткий психологический словарь. Ростов на - Дону.1998.с., 229. (под ред. А.В.Петровского, М.Г.Ярошевского.)

etməkdə, özünə həmfikirlərin üzə çıxarılmasında, rəqiblərinin aşkar edilməsində daha önemlidir.



İlk baxışdan ünsiyətin funksiyalarının bu şəkildə qruplaşdırılması məqbul sayıla bilər. Ən azı ona görə ki, obyekt-subyekt münasibətləri göstərilən hallarda öz real həllini tapa bilir.



Digər qrup tədqiqatçıların ünsiyətin funksiyalarının qruplaşdırılmasına yanaşma tərzi bir o dərəcədə fərqli olmasa da, diqqəti çəkir.

Bu qəbildən olan tədqiqatçılar ünsiyətin üç başlıca funksiyası olduğunu iddia edirlər və hər üç halda digər

bütün funksiyaların kommunikativlik funksiyası üzerinde qərar-laşdırılmışlığını üstünlük verirlər.

Nitqin insanlar arasında dil vasitesi ilə fikir mübadiləsi vasitəsi və ünsiyyət prosesi olduğunu nəzərdə tutsaq, yuxarıdakı sxemdə göstərilənlər, həqiqətən, maraqlıdır.

Birinci halda ünsiyyətin informasiyanın ötürülməsi və qəbul edilməsinin başlıca vasitəsi olması rəhbər tutulur. Bu zaman həm də insanların bir-birini tanımıması, problemlərinin öyrənilməsi prosesi öz həllini tapmış olur. Qeyd edək ki, unison və informativ dialoqlar əsas etibarilə ünsiyyətin kommunikativ-informativ funksiyasının gerçəkləşməsidir.

İkinci halda subyektlərin bir-birinə təsir göstərməsi, kollektiv fəaliyyətin qurulmasında ünsiyyətin rolü əsas götürür. İnsanların, demək olar ki, fəaliyyətinin bir çox sferalarında (tədris, inzibati-idarəetmə, hərbi təlimlər və s.) ünsiyyətin tənzimləmə-kommunikativ funksiyası daha aparıcı mövqə tutur.


Affektiv-kommunikativ funksiya isə emosional sfera ilə bağlı məqamları əhatə edir.

Göstərilən funksiyaların hər üçünün toplum şəklində təsəvvür olunması zəruridir. Çünkü bu funksiyaları bir-birindən təcrid etmək mümkün süzdür. Ünsiyyətin funksiyaları anlayışı sosial rol və sosial funksiyalardan və sosial statusdan bilavasitə asılıdır.

Sosial varlıq olan insan müxtəlif məqamlarda müxtəlif formalarda (bu nitqin münasibliyi kimi başa düşülməlidir) ünsiyyət qurməli olur.

Misal üçün, eyni bir şəxs evdə və işdə aşağıdakı sosial funksiyaların daşıyıcısı ola bilər. Elmi ədəbiyyatda sosial statusun iki növü göstərilir: anadangəlmə, qazanılma. Aydınlaşdır ki, ata, ana, oğul, qız və s. anadangəlmə statusdur. İnsanın həyatda qazandıqları (tələbə, rəis, həkim və s.) əldəolunma statusdur. Güclü məntiq sahibi, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində tanınmış

mütəxəssis S.Zeynalovun dilindən eşitdiyim «Qohumları və rəisləri seçmirlər. Qalan hər şeyi seçmək olar» aforizmi məhz status münasibətlərinin eks olunması baxımından çox uğurludur və elmi-məntiqi prinsipləri eks etdirir.




Bütün göstərilən funksiyaların icrası zamanı ünsiyyət həm forma, həm də məzmun planında reglamentləşir. Bu o deməkdir ki, sosial funksiyaların yerinə yetirilməsi zamanı insanın şəxsiyyəti yox, onun sosal rolu öndə durur. Əslində isə bütün hallarda nitq mədəniyyəti meyarlarına daha çox tələbkarlıqla yanaşılmalıdır.

İnsanın müxtəlif məqamlarda sosial rolunu yerinə yetirməsinə psixoloji üçüzlüdə nəzər tuşlayan amerikan psixologu E.Bern¹ «psixoloji rol» termininə işləklilik qazandırılmışdır. Bu zaman o insanın vacib üç rolda (uşaq, yaşılı, valideyn) çıxış etdiyini ön plana çəkir. Qeyd edək ki, valideyn, uşaq anlayışları tədqiqatçının nəzərində öz həqiqi mənasından uzaqdır. Valideyn dedikdə E.Bern daha çox məsləhət verən, tənqid edən, qayğıkeş və s. tipli insanları, uşaq rolunda isə küsəyənliyi, şıltاقlığı, inadkarlığı ilə seçilənləri nəzerdə tutur və bu göstəricilərin ünsiyyətə təsirini açıqlamağa cəhd edir. Təbiidir ki, müxtəlif məqamlarda insan daxili «Mən»inin (Ego- *Mən*) təsdiqinə çalışır. Lakin bunu sosial rolla qarışdırmaq doğru deyildir.

¹ Берн Э. Игры, в которые играют люди. Психология человеческих взаимоотношений. – Минск.1992.c.17-18.

Belə təsəvvür edək ki, çox gənc bir qız müəllimdir. O, məktəbdə müəllim, mağazada yaşı, evdə isə uşaq rolunda qarşı tərəflərlə öz ünsiyyətini nizamlamağı bacarmalıdır. Göründüyü kimi bu azdır. Çünkü bizim hər birimiz «...Nəqliyyatda sənəşin, məhkəmədə vətəndaş, teatrda *ta-*
mashaçı, xəstəxanada *xəstə*, mağazada *aıcı*, bərbərəxanada *müşteri*, stadionda *azarkəş*, mühazirə salonunda *dinləyici*, konfransda *nümayəndə*, tribunada *məruzəçi*, qonaqlıqda *qonaq*, başqa yerdə *gəlmə*, xaricdə *əcnəbi*, emalatxanada *sifarişçi*, yolda *yolçu*, dissertasiya müdafiəsində *opponent*, nəşriyyatda *müəllif* və s. hesab olunuruq». ¹ Bütün bu hallarda sosial funksiyalar daxilində ünsiyyət qurmaq bacarığı olduqca mürəkkəbləşir.

Təbii ki, yaşça daha cavan olan rəis tabeçiliyində olanlarla münasibətdə öz sosial rolunu yerinə yetirir, və bu arada ünsiyyətin kommunikativ-tənzimləmə funksiyası aktuallaşır. Rollarla tənzimlənən ünsiyyət həm də qarşı tərəfin şəxsiyyətinə münasibət deməkdir. Xatırladaq ki, sosal rolların icraçıları öz ünsiyyətlərini iki şəkildə qura bilərlər: formal və qeyri-formal. Formal ünsiyyət «rol ünsiyyəti» kimi səciyyələnməlidir. Qeyri-formal ünsiyyət isə sərbəst ünsiyyətdir.



Ünsiyyətin göstərdiyimiz iki forması arasında fasilsiz keçid mümkündür. Çünkü sosial funksiyalar və sosal roller dəyişkən xarakterlidir. Tutaq ki, müdir öz tabeliyində olan bir kəslə əvvəlcə formal münasibətdə ola bilər,

¹Adilov M. İzahlı dilçilik terminləri lüğəti. B.1989.s.193.

müəyyən bir göstəriş, əmr verməklə həm də zarafatlaşa bilər, kef-əhval tutmaqla qeyri-formal ünsiyyətə yol açar.

Sosial rolların sistemləşdirilməsinə ilk cəhd göstərənlərdən biri amerikan psixoloqu T.Parsons olmuşdur. O göstərirdi ki, hər hansı rol özündə başlıca beş cəhəti birləşdirir. Bu sırada nitq mədəniyyəti baxımından bizim üçün çox önemli cəhət «rol davranışısı» probleminə tədqiqatçının özünəməxsus yanaşma tərzidir. T.Parsons göstərir ki, rol şəxsiyyətin obyektiv-sosial mövqeyinə uyğun olaraq həyata keçirilən fəaliyyətdir. Bu bir daha təsdiqləyir ki, hər hansı şəxs bir-birindən fərqli olan çoxsaylı rolların daşıyıcısidir. Ünsiyyətin formal və yaxud qeyri-formal məzmun kəsb etməsi də məhz insanın həmin məqamda hansı rolda çıxış etməsi ilə dəyişənləndirməlidir.

Qeyd edək ki, inzibati-idarəcilik, məhkəmə, tədris sahələrində rollara görə ünsiyyət daha gözədəyəndir. Diplomatik fəaliyyət sferasını da, bu və ya digər dərəcədə, formal ünsiyyət sferası adlandırmak olar. Lakin elə məqamlar da var ki, sərbəst fikir mübadiləsi, formal müna-sibətlərdən daha çox faydalıdır.

Hətta reqlamentləşən ünsiyyət tələb edən etimad-name təqdim olunması mərasimi sonucda dövlət başçısının audiensiyası ilə tamamlanır. Dövlət başçısı və yeni təyin olunmuş səfir on-on beş dəqiqə ərzində səmimi söhbətə qatılırlar. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhum prezident Heydər Əliyevin görüşləri formal və qeyri-formal ünsiyyətin bir-birini əvəzlədiyinə əsl nümunə ola bilər. Bu tipli yanaşma prezidentin kommunikativ strategiyası ilə izah olunmalıdır.

Nitq(ünsiyyət) mədəniyyətinin qəti və hamı üçün məqbul sayıla biləcək qanunları yoxdur. Son dövrlərdə psixoloqlar «ünsiyyət səviyyəsi» termininin(rus psixoloqu A.B.Dobroviçin adını çəkmək olar) müraciət etməklə ünsiyyətin müxtəlif «keyfiyyətlərini», xarakterini, oyatlığı hissələri

ümmüniləşdirməyə səy göstərilər. Bu zaman ünsiyyətin aşağıdakı səviyyələri göstərilir:

1. Sadə(bəsit)səviyyə- Bu səviyyədə tərəflər bir-biri ilə, sanki «cansız əşyalar» kimi, hansısa zərurət üzündən danışırlar.
2. Manipulyasiya səviyyəsi - Danışanlar arasında bir sünilik duyulur. Hətta bu səviyyədə birinin diğərinə fırıldaq gəlməsi cəhdləri istisna olunmur.
3. Standartlaşmış(rollar) səviyyə- Tərəflər öz rolları daxilində, etiket qaydalarına tam əməl olunması ilə münasibətdə olurlar. Bu səviyyə gündəlik həyatda ən populyar ünsiyyət səviyyəsidir. İşdə, küçədə, nəqliyyatda insan sosial varlıq kimi müxtəlif rolların icraçısı olur və ünsiyyətə qatılır.
4. Konvensional səviyyə-Bu səviyyəli ünsiyyət xoş xasiyyətli insanlara məxsusdur. Yüksek mənəvi və mədəni keyfiyyətləri olan insanların fikirləri ilə istər-istəməz razılışmalı oluruq, nər hansı problemin birləşəllinə çalışırıq. Diplomatik danışqlar üçün bu ən məqbul səviyyədir.
5. İşgüzər səviyyə - Adından göründüyü kimi, əmək-dəşliğa can atan tərəflər belə danışırlar, ümumi işin xeyrinə düzəştə getməyə çalışırlar. İşgüzər danışqlar ifadəsinin dilimizdə yer tutması da buna misaldır.
6. Əyləncəli(təmtəraqlı) səviyyə-Köhnə tanışlar, dostlar, sevgililər ünsiyyətdə, adətən, bu səviyyəyə üstünlük verirlər. Qəlboxşayan ifadələr, incə humor, şəhər zarafatları bu səviyyədə məqbul sayılmalıdır.
7. Mənəvi səviyyə-İnsan ünsiyyətinin zirvəsi, kamillik səviyyəsidir. Bu səviyyədə ünsiyyətdə tərəflər bir-birini yer üzünün əşrəfi kimi görür və ünsiyyət bağlayırlar.

Bəzən insanların bir-birinə ünvanladığı «*Mən sənin səviyyənə enmək istəmirəm*», «*Mənim səviyyəmə çatmağına hələ çox öyrənməlisən*», «*Öz səviyyəni nümayiş etdirmə*» və s. tipli cümlələrdə məhz yuxarıdakı məqamlarla bağlı problemlər olduğu öz əksini tapır.

Bununla belə ünsiyyətdə gender (cins)¹ fərqləri bir çox mütəxəssislər üçün əsl tədqiqat obyektidir. Fərqli göstəricilər kişilərlə qadınlar arasındakı ünsiyyətdə də özünü bürüzə verir. Çünkü bu zəmində ünsiyyət tərəfləri arasında qarşılıqlı anlaşma çox çətin dolanbaclardan keçir. Şərq təlimləri «in» qadınların sırlı(qaranlıq) bir varlıq, «yan» isə kişilərin aydın(şəffaf) məxluqlar olduğunu təlqin edir. Əlbəttə bütün qadınlar haqqında «in», kişiler haqqında isə «yan» qənaəti doğru deyildir. Sadəcə, insanların çoxillik müşahidələri insanların bəzi keyfiyyətlərini ümumiləşdirməyə imkan vermişdir.

Debori Tennen isə kişilərin «status dünyasında», qadınların isə «yaxınlıq xülyasında» yaşadıqlarını göstərir.²

Bu o deməkdir ki, kişilərin müstəqilliyyə, sərbəstliyə canatımı daha güclüdür və bu keyfiyyət onların davranışında və nitqində də özünə yer tutur. Odur ki, qadınlar da kişilərlə ünsiyyət qurarkən, danışqlar apararkən kişilərin deyilənlərlə razılışmalı və sərt mövqedə durmamalı, incə məxluqa güzəştə getməyi ar bilməməlidir.

Güzəşt sözünü biz yalnız şərti mənada təklif edirik. Sərr deyil ki, bu gün qadınlar arasında dövlət başçısı, hökumət başçısı, səfir və digər yüksək vəzifə sahibləri də az deyildir. Danışqlar stolu arxasında hər bir dövlət adının ali məqsədi və ali borcu öz dövlətinin maraqlarını müdafiə etməkdən ibarətdir. Tutaq ki, kişi və qadın səfirlər arasında diplomatik etimadname təqdim olunması ardıcılığının-dakı problemə gender faktoru heç cürə şamil oluna bil-

¹ gender - ingilis dilində cins deməkdir

² Конфликтология. СПб., 1999. с.80 (под ред. А.С.Кармина)

məz. Bu məqamda hər hansı bir güzəşdən danışla bil-məz. Biz yalnız nitq mədəniyyəti və etiket planındaki güzəştlerin zəruriliyindən və güman ki, az-çox məqsədin həllində faydalı olacaq güzəştlerin vacibliyini unutmamağı məsləhət bilirik.

Özünüüz sınavın:

1. Ünsiyyət nədir?
2. Ünsiyyətin əsas funksiyalarının müəyyənleşdirilməsində hansı yanaşmalar mövcuddur?
3. Sosial fəaliyyət və sosial rol anlayışlarının mahiyyəti nə-dən ibarətdir?
4. Formal və qeyri-formal ünsiyyətdə nitq mədəniyyəti nəyi tələb edir?
5. Ünsiyyət səviyyəsi nədir və hansı formaları mövcuddur?
6. Ünsiyyətdə gender fərqləri və etiket qaydaları haqqında nə bilirsiniz?

Məqam

Ozizim göz yeri var
Üzündə göz yeri var
Məclisdə məqam gözlə
Hər sözün öz yeri var.
(Bayati)

İnsan gündəlik həyatda en müxtəlif məqamları yaşamalı olur. Təbii ki, məqamların özünəməxsusluğunu nitq fəaliyyətinə də öz təsirini gəstərir, daha doğrusu, rastlaşdırığımız məqamlar arasında oxşarlıq təşkil edən məqamlar da az deyildir və bunun nəticəsi olaaraq nitqdə bu məqamlara uyğun hazır qəliblər özüne yer tutur. Həyati məqamlar ardıcıl olaraq nitqdə öz əksini tapır. Nəticə etibarələ, məqamlar daxilində ünsiyyət xeyli asanlaşır və insan çətinlik çəkmədən öz fikirlərini ifadə etmək imkanı qazanır. Məqam haqqında bitkin cavab aşağıdakı kimidir:

Məqam – subyektin gerçekliklə üzləşdiyi anlardır.

Məqam-dinamik xarakterli anlayışdır. Təkrarlanan məqamlar nisbi mənada statik məqamlar kimi təsəvvür olunmalıdır.

Məqam-həyatın müxtəlif anlarının və ünsiyyətdə olan tərəflərin münasibətlərinin toplusudur. Bu mənada məqamlar sistem təşkil edir. Bu sistemin nəticəsi olaraq məqsədə uyğun fəaliyyət olan nitq prosesi meydana gelir.

Müəyyən məqam daxilində sosial rol, sosil status bir tərəfdən, yaş və cins fərqləri digər tərəfdən, ünsiyyət aktivinin iştirakçılarından yüksək nitq mədəniyyəti tələb edir. Çünkü yaşılı insanlarda özündən yaşca cavanlara, öz növbəsində cavanların da yaşlılara münasibətdə daxili bir barışmazlıq yaşayır. «Qerontofobiya» adlanan bu hadisə

nitq (ünsiyyət) baxımından da maraqlıdır. Əks halda yaşı-
ların dilindən düşmeyən:

Sən in ağızından hələ süd qoxusu gelir.

Sən dünənki uşaqsan.

Sən in gördükələrini mən çoxdan görmüşəm.

Get hələ bir az da oxu.

Təqir səni burada oturdandadır. və s.

tipli xoşagəlməz ifadələri hər addımda əsl konflikte gətirib çıxardı. Kommunikativ səlahiyyəti bir çox hallarda insanlar əldən vermək istəmədiyindən ən adı məqamların özü də əsl ziddiyətə aparan yolun başlanğıcı ola bilər. Vəzifə səlahiyyət-ləri yuxarı olanlar, yaşılıar, kişilər bu baxımdan da-ha aktividlər. Yadda saxlaya q ki, məqam ünsiyyətə qatılan tərəflərin münasibətlərinin açıqlanmasına şərait yaradır. Göründüyü kimi, bu münasibətlər subyektlərin statusundan, fəaliyyət dairəsindən, şəxsi münasibətlərdən və s. kənar təsəvvürə gətirilə bilməz. Odur ki, nitq mədəniyyəti bütün məqamlarda status vəziyyətinin düzgün qiymətləndirilmə-sini nəzərdə tutur. Hər kəs bunu obyektiv qiymətləndir-məyi bacararsa, yaşılı-cavan, cavan-yaşılı arasında qarşılıqlı hörmət şəraiti hökm sürər və cavanlar da yaşıllara «Sizin kimilərin çoxdan evdə oturan vaxtıdır». və s. cümlələrini tuşlamazlar. Məqam daxilində qarşılıqlı müna-sibətləri bir neçə formada müəyyənləşdirmək lazımdır.

1.Statusla müəyyənləşən münasibətlər.

Bu zaman məqam daxilində ünsiyyətin status daxi-lində baş verməsi aktuallaşır.

2.Tərəflərin rolü ilə müəyyənləşən münasibətlər.

Bu halda nitq daha çox stereotip xarakterli olur. İnsanlar öz səlahiyyətləri çərçivəsində rollarının icraçısına çevirilirlər.

3.Tərəflərin birgə fəaliyyətini əks etdirən məqam-lar daxilində ünsiyyət.

Bu tipli məqamlar əsasən çoxtərəfli diplomatiya, danışıqlar sferasını əhatə edir.

Qeyd edək ki, həyati məqamlar ünsiyyət məqamları ilə bir növ paralellik təşkil edir. Bu fakt bir daha nitqin gerçəklilikə bağlılığını təsdiqləyir. Məqam daxilində real ünsiyyət çoxsaylı və zəruri komponentlərin toplusuna münasibətdən asılıdır. Bunlar aşağıdakılardır:

1. Fəaliyyət dairesi
2. Fəaliyyət forması
3. Fəaliyyət növü
4. Müzakirə predmeti
5. Mənəvi münasibətlər
6. Tərəflərin sosial statusu
7. Nitq statusu (kommunikativ səlahiyyət)
8. Hadisə
9. Yer
10. Vaxt
11. 3-cü subyektin iştirakı
12. Obyektin əlamətləri (cins, yaş)
13. Xarici görünüş (geyim tərz)
14. Dünyagörüşü
15. Mənəvi keyfiyyətlər
16. Marağ dairesi
17. Tərəflərin şəxsi münasibətləri
18. Hiss və duyğular
19. Təref haqqında əlavə məlumatlar
20. Ünsiyyətin məqsədi

Məqam daxilində nitq prosesi hər bir subyekt üçün sosial varlıq kimi bir növ normadır. Məqamlar isə normaların pozulmasına səbəb olur. Biz şüurlu varlıq kimi öz nitqimizlə müxtəlif məqamları normalaşdırmağa səy göstərik. Hər bir məqam öz növbəsində motivləşmiş olduğundan norma pozunluğu həm də yeni-yeni motivlərin meydana gəlməsinə şərait yaradır. Misal üçün, süjetli dialoqlar hər

hansi problem etrafında tərəflərin müzakirə aparması, sonucda mübahisə, bu zəmində yaranır. Bütün hallarda tərəflərin qarşılıqlı münasibətində fealiyyətin növü, forması, şəxsi münasibətlər və s. aktuallaşır. İki yaxın şəxs bir-birilə rastlaşıqdıqda norma kimi həmin məqamda aşağıdakı motivlər ünsiyyətə sövq edir: kef-əhval tutmaq, ev-amlađə yeniiliklər, işdə vəziyyət və s.)

Nitq mədəniyyətindən danışarkən iki şeyi yadda saxlamaq zəruridir:

1. Məqamların qarşılıqlı münasibətlər sistemində tezliyi.
2. Həmin məqamlarda tərəflərin ünsiyyəti üçün xarakterik və ehtimal olunan düşüncə tərzi.

Məhz düşüncə tərzi dil vahidlərinin seçilib işlədilməsi faktıdır. Bunu müəyyənləşdirmək üçün tərəflərin təbii şəra-itdə nitqini izləmək lazımdır. Yaxud nitq məqamları model-ləşdirilməli və buna uyğun müşahidə aparılmalıdır. Bunu izah etmək üçün belə təsəvvür edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılır. Birinci halda məqamı izləmək və tərəflərin hansı motivlərdən bəhrələndiyini müəyyənləşdirmək lazımdır. İkinci hal-da isə bu prosesin digər gözlənilə bilən məqamlarda inkişaf tendensiyasını modelləşdirmək lazımdır.

Hər bir məqamı səciyyələndirən elementlər sırasında məqamın hüdudları mühüm əhəmiyyətlidir. Məqamın hüdudları nə qədər genişdirse, bir o qədər çox söz işlədilməsi mümkündür, və yaxud əksinə. Real həyatda isə bəzən bu incəlik nəzərdən qaçırlar.

Tələbənin dekanlığıdan arayış alması üçün müraciət etməsi məqamının hüdüdləri çox kiçikdir. Bu motivin özün-dən irəli gəlir. Bu hüdudlarda «*Xahiş edirəm mənə hərbi komissarlığa təqdim etmək üçün arayış verəsiniz*» müra-cietinə «*Sabah gəlib götürərsiniz*» cavabını model-ləşdirilmiş saymaq olar. Ola bilsin ki, bu norma əlavə bir

neçə replika ilə müşayət olunsun və məqamın hüdudları qismən geniş-lənsin. Lakin bütün hallarda bir kəsin ad gündündə saqlıq deməsi məqami öz hüdudlarına görə müqayisələnməz dərəcədə genişdir. Odur ki, belə məclislərdə bir qayda olaraq çox danışmaq adəti müşayət olunur. Bu tipli davranışdanın məqam daxilində sosial statusunun aktuallaşma-sından irəli gəlir. Unutmaq olmaz ki, sosial status vəziyyəti həm də fəaliyyət növü, fəaliyyət formasının daimi təsirinə məruz qalır və bu səbəbdən də dinamik (dəyişkən) kateqoriyadır. Hətta dinləyici faktoru belə məqamlarda arxa plana keçir.

Lakin belə münasibəti diplomatik fəaliyyət sferası üçün məqbul saymaq olmaz. Diplomatik danışçılar(görüşlər), beynəlxalq konfranslarda çıxışların rəqlamentləşdirilməsi yalnız protokol elementi kimi baxılmamalıdır. Bu zaman məqamın hüdudları tərəflərin status vəziyyətinin bərabərliyi, onların suveren hüquqlu subyektlərin təmsilçiləri olması faktını təsdiqləyir.

Misal üçün, ATƏT-in İstanbul(1998) zirvə toplantısında iştirakçı dövlətlərin nümayəndə heyətlərinin başçıları üçün 5 dəqiqə çıxış vaxtı nəzərdə tutulmuşdu. Təbii ki, belə az vaxt çıxışçıları məqamın hüdudları daxilində öz fikir-lərini çatdırmaqdə yüksək məharət(taktika və strategiya nə-zərdə tutulur) nümayiş etdirmək tələbi ilə üzləşdirirdi. Bey-nəlxalq etika qaydalarına hörmətsizlik göstərərək uzun-uzadı danışmaq cəhdinə qatılan Rusiya Federasiyasının o vaxtkı prezidenti Boris Yeltsinin ATƏT-in İstanbul sammitində (1998)sözünü yarımcıq kəsdilər və bu səbəbdən o, etiraz əlaməti olaraq mötəbər toplantını tərk etdi. Dövlət və hökumət başçılarına rəqlamentə beş dəqiqə vaxt ayrılmışdı. Lakin bu xoşagelməz sonluğun əsl səbəbkarı məqamın hüdudlarını genişləndirmək cəhdı oldu. Bir mənalı şəkildə yadda saxlamaq lazımdır ki, məqam gerçəkliliyin lokal parçası yox, fəaliyyətin (danışmaq, ünsiyyət

bağlamaq, dinləmək və s.) müəyyən zaman çərçivəsində «parçasıdır».

Belə qənaətə gəlməliyik ki, məqam danışan və dinləyənin şəriklə payıdır. Bundan savayı, məqam ölçündür. Hər şeyin ölçüsü olduğu fikrini əsas tutaraq qeyd etməliyik ki, məqam ölçü olaraq müəyyən zaman daxilində nitq fəaliyyətinin həm kəmiyyət, həm də keyfiyyət tarazlaşmasından asılıdır. Yəni, hər hansı fikri necə və hansı sayda dil vahidinin istifadəsi ilə ortaya qoyulmasının ölçüsüdür. Məqam anlayışı, bütövlükdə nitq məqamı da daxil olmaqla, fəaliyyətin xüsusi forması kimi ünsiyətdə gerçəkləşir. Qarşılıqlı ünsiyət isə, tədqiqatçıların haqlı qeyd etdiyi kimi, hər hansı məsələnin, problemin həlli zamanı qurula bilər.

Məqamın nəzarətsiz buraxılmaması da bu faktorla izah oluna bilər. Daha bir neçə misala müraciət edək. İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ilin 14 oktyabrında keçirilən zirvə toplantısında dövlət başçıları üçün 10 dəqiqə çıxış vaxtı ayrılmışdı. YUNESKO-nun Baş katibinin 2000-ci ildəki seçkilərinin prosedurası müəyyənləşdirilərkən qərara alınmışdı ki, bu ali vəzifəyə sahib olmaq istəyən hər bir namizəd bu təşkilatın gələcək inkişaf perspektivlərini əks etdirən 2 min sözdən ibarət esse təqdim etməlidir və 30 dəqiqəlik şifahi çıxış etməlidir.¹

Bu deyilənlər bir daha təsdiqləyir ki, məqamların hüdudları həm linqvistik, həm də sosial tələbdir. Bu gün bir çox fəaliyyət sferalarına xas olan məqamlar reqlamentləşmiş məqamlardır. Belə məqamlar diplomatik fəaliyyət sferasında daha çoxdur. Ümumiyyətlə, tədqiqatçılar insanın sözlə aktiv ünsiyətinin 10-11 dəqiqə ərzində baş tutmasını mümkün sayılırlar. Təqribən orta ölçülü bir cümlə-nin tələffüz olunması üçün 2,5 saniyə² vaxt tələb

¹ 1.«Зеркало» газ. 15 октября 1999 г.

² 2. Аллан Пиз. Язык телодвижений. М.2006.с12.

olunduğunu nəzərə alsaq, bir dəqiqədə cümlələrin sayı təxminini 20-24 olmalıdır.

Nitq məqamlarının araşdırılmasında diskurs nəzəriyyəsi mühüm əhəmiyyətlidir. Nitq məqamlarının tipologiyası məhz diskurs nəzəriyyəsi əsasında gerçekleşir. Bu zaman həyatı məqamlar hazır nitq modelleri, freymlər(hazır ssenarilər)² şəklində təsəvvür olunur. Bu o deməkdir ki, tipik nitq məqamlarında danışan hazır ssenarilərə üz tutur.

Bu məqamlarda dinləyicinin aktivliyi, və yaxud da passivliyi, onun freymlərə bələdiyi ilə izah olunur. «*Mən arifəm işarədən qananam. Kəlməni başlayıb sözə gələndə*» el məsəlində deyildiyi kimi bir çox məqamlarda qarşı tərəf nə deyilecəyini həqiqətən bilir. Bununla belə, biz çox vaxt etika xatirinə özümüzü dinləməyə vadar edirik. Ünsiyyətə qatılan tərəflər bunu hökmən nəzərə almalıdır və hər hansı mövzü etrafında ünsiyyətə qurarkən qarşı tərəfin reaksiyasını izləməlidir.

Özünüzü sınayın:

1. Məqam anlayışı necə izah oluna bilər?
2. Məqam və nitq fəaliyyəti arasındaki əlaqə necədir?
3. Dinamik və statik məqamlar haqqında nə demək olar?
4. Məqam daxilində ünsiyyətin hansı faktorlarla bağlılığı nəzərə alınmalıdır?
5. Məqamın hüdudları və nitq mədəniyyəti arasında bağlılıq necədir?
6. Diskurs nəzəriyyəsi məqamları necə dəyərləndirir?

² 1.М.Р.Львов. Основы теории речи. М.,2000, с.61.

Kommunikativ strategiya və yaradıcılıq texnologiyası

*Əgər insan hansı sahilə
üzdüyünü bilmirsə, onun üçün
səmt küləyi heç vaxt əsməyəcək.*
Seneka


Diplomatik fəaliyyət sferasında çalışanlar, siyaset adamları haqqında fikir təkcə onların davranış tərzi, şux geyimi ilə deyil, həm də onların danışığı əsasında formallaşır. Kiminlə necə, harada hansı formada danışmaq və bu zaman isteyini gerçəkləşdirmək yalnız uğurlu «kom-munikativ strategiya»¹ nəticəsində mümkündür. Ümumiyyətə, strategiya danışanın ümumi məqsədin gerçəkləşməsi üçün seçdiyi xətt, taktika isə strategiyadan asılı məsələlərin realizasiyasıdır. Biz nitq problemlərini öyrəndiyimizdən, bütövlükdə strategiya və taktika məsələlərinə yox, yalnız nitq strategiyası və taktikası probleminə toxunuruq.

Kommunikativ strategiya kommunikativ məqsəddən (xatıladaq ki, nitq bütün hallarda məqsəldidir) irəli gəlir və onun iki forması mövcuddur: retrospektiv və məntiqi sistemli. Qeyd edək ki, bu tipli bölgü yalnız şərti xarakterlidir. Ən azı ona görə ki, nitq, bəzi istisnalar nəzərə alınmazsa, bütövlükdə məntiqiliklə bağlıdır və strategiyanın da hər hansı bir forması məntiqilikdən kənar təsəvvür oluna bilməz. Digər tərəfdən, sadalananlar sintetik şəkildə təzahür edir, yəni biri-birini əvəzləyir. Lakin nitq(ünsiyyət) axarında diqqəti daha çox çekən bəzi məqamlar mövcuddur ki, heç bir çətinliksiz danışanın strategiyasını müəyyənləşdirməyə

¹ «kommunikativ strategiya» termini dövriyyəyə ilk dəfə V.Şmidt tərəfindən getirilmişdir.

imkan verir. Bu sırada şərh formaları əsas yer tutur.

Misal üçün, retrospektiv strategiya aşağıda sadaladığımız elementlerin, yeni şərh formalarının bazasında reallaşır. Bu zaman danışan hadisənin (problemin) keçmişinə diqqət tuşlayır, onun bu gün üçün də aktuallığını qabartmağa səy göstərməklə pilləli, xronoloji, induktiv və s. şərh formalarına üstünlük verir. Danışçılar prosesinde strategiyanın düzgün seçilməsi birbaşa qarşı tərəfin hadisə ətrafında bilgilerinin (fon bilikləri) səviyyəsində asılıdır. Şəksiz ki, Qarabağ münaqışəsi barədə heç bir təsəvvürü olmayan şəxslə danışmaq üçün önce onu ətraflı məlu-matlandırmaq tələb olunur.



Bu baxımdan eks-prezident Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif səviyyəli görüşlərdə, apardığı danışılarda seçdiyi strategi-yanı xüsusi dəyərləndirmək lazımdır. Yüksək nitq mədəniy-yəti və qarşı tərəfi inandıra bilmək bacarığı ilə yadda qalan bu görüşlər daha çox retrospektiv strategiya üzərində qurulur. Hər dəfə müstəqil Azərbaycan dövlətinin ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan artıq dinc əhalinin öz doğma ev-eşiyindən didərgin düşdүүнү, beynəlxalq aləm-də Ermənistən bu günə qədər təcavüzkar dövlət kimi tanınmadığını və digər faktları ustalıqla diqqətə çatdırılması söz təkrarçılığı yox, yüksək səviyyədə qurulmuş strategiya-dan soraq verir.

Fikrin açıqlanması üçün nə qədər söz tələb olunursa bundan qaçmaq, sözə qənaət etmək doğru deyildir. Bizim ali məqsədimiz torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunmasıdır. Münaqişənin dinc və ədalətli həlli yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşlığı tələb edir.

Hər kəs danışdıqda qarşısına ilk növbədə məlumat vermək, təsir göstərmək və inandırmaq məqsədlərini qo-yur. Uğurlu nəticənin təməlində isə uğurlu strategiya, daha doğrusu, məntiqi nitq durmalıdır. Əslində məntiqi-sistemli strategiya ilə retrospektiv strategiya arasında bir o dərəcədə böyük sərhəd yoxdur. Bu iki anlayış bir-biri ilə o qədər yaxındır ki, bəzən onların arasındaki keçid nöqtəsini tapmaq da xeyli dərəcədə çətinləşir. Ümumilikdə isə, məniqi-sistemli strategiya yuxarıda sadalanan konsentrik, deduktiv və müqayisəli şərh formalarına üstünlük verilməsi ilə səciyyələnir.

Bütün hallarda danışanın qarşısına qoyduğu məqsədə nail olması birbaşa həqiqətin açıqlanmasından asılı-

dir. «Həqiqət heç kəsə büssür kimi saf gəlib çatmır və çatmayacaq» - deyən antik dövrün filosofu Ksenofan ona işarə edirdi ki, həqiqəti eldə etmək lazımdır. Bu çətin işin öhdəsindən gəlmək üçün danışanın kifayət dərəcədə elminəzəri və təcrübi bilgiləri də azdır. Həqiqəti üzə çıxartmaqda faktlara soykənmək, qarşı tərəfi onların gücү ilə inandırmaq, daha doğrusu, özünəməxsus strategiya qurmaqla istəyinə nail olmağın mümkün yollarını araşdırmaq tələb olunur. Frensis Bekonun yazdığı kimi, «...insanları inandırmağın birçə metodu var: onlara müəyyən ardıcılıqla və toplum halında faktları çatdırmaq lazımdır».

Bəs fakt nədir? İlk önce qeyd edək ki, hər bir fakt informasiyadır. Beynəlxalq münasibətlər və diplomatiya sahəsində də digər sahələrdə olduğu kimi informasiya fəaliyyətin uğur faktorudur və tam mübaliğəsiz demək olar ki, informasiya güc deməkdir. Amerikan tədqiqatçısı Norbert Viner insanların informasiya ehtiyaclarına üz tutaraq yazar ki, «...Həqiqi mənada yaşamaq o deməkdir ki, insan hər gün düzgün informasiyaya yiyələnir».

Bəzən tədqiqatçılar informasiyanı bilik anlayışı ilə eyniləşdirirlər. Əslində bu iki anlayış bir-biri ilə bağlı olduğu halda, eyni sayıla bilməz. Bilik yalnız məqsədə xidmət etdikdə informasiyaya çevrilir. Bu incəlikdən yan ötmək və onu nəzərə almamaq mümkün deyildir. Çünkü fakt(yəni informasiya) ünsiyyətin mayasıdır. Faktlar istifadə olunma-dıqda sandıqda saxlanılan zinət eşyasından savayı bir şey deyildir. Beləliklə, həqiqəti inkar etməyən, yoxlanılması mümkün olan hər bir informasiyanı fakt saymaq olar. (Azərbaycan suveren dövlətdir. Atam neft mühəndisi-dir) Elə faktlar da var ki, onun yoxlanılmasına ehtiyac yoxdur və bu zəmində heç mübahisə də etməzlər. Misal üçün, «Dünyada anadan əziz heç kim və heç nə yoxdur», «Təbiət insanların qayğısına möhtacdır» fikirləri buna misal ola bilər.

Müəyyən sistemdaxili qanunauyğunluqlar da faktdır. (Misal üçün: $2+2=4$ və s.) Kommunikativ strategiya baxımdan hər bir fakt çox dəyərlidir. Bununla belə, danışanın arxayıncılığı varması yersizdir. Çünkü qarşı tərəfin ona dər-hal inanacağı, faktları inkar etməyəcəyi hələ sual altında qalır. Qarşı tərəf razılaşmazsa, hətta « $2+2=4$ » faktı ətra-fında sonsuz mübahisə etmək mümkündür.

Yuxarıda göstərdiyimiz kimi, fikri şərh etməyin aşağı-dakı formaları mövcuddur və sadalananlar "kommu-nika-kativ strategiya"nın əsasını təşkil edir. Strategiyanın gerçek-ləşməsi isə taktikadan, daha doğrusu « yaradıcılıq texnolo-giyası » ndan¹ birbaşa asılıdır.

1.Pilləli şərh. Bu zaman sonrakı hər bir fikir özündən əvvəlki fikrin bazasında qurulur və onu tamamlayır. Diplomatik danışqların, demək olar ki, bütün mərhələləri üçün pilləli şərh ən populyar formadır.

2.Konsentrik şərh. Hər hansı problemi hərtərəfli şərh etməklə öz mövqeyini qarşı tərəfə çatdırmaq.

3.Spiralvari şərh. Fikrin açıqlanması zamanı ümumi mütədəallara toxunmaqla ayrı-ayrı detalların daha dərinləndirindən şərh olunması. Misal üçün, Xəzər dənizinin beynəlxalq hüquqi statusu ilə bağlı prinsiplər şərh olunarken ilk önce mövcud beynəlxalq hüquq prinsipləri açıqlanır və qarşıya çıxan problemlərə nəzər tuşlanır.

4.Xronoloji şərh. Hər hansı problemin tarixi ardıcılıqla inkişaf dinamikasını diqqətə çatdırmaq. Ermənistən-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səmtindəki danışqlarda bu formaya üstünlük verilir.

5.Məntiqi şərh. Problemin tarixinə nəzər tuşlanmadan onun həllinə sistemli-struktur ardıcılılığı ilə

¹ Yunan dilində «texne»- məharət, ustalık,sənət, «loqos»- isə söz,təlim bildirir.

yanaşma.

6.Deduktiv şərh. Ümumi müddəalardan konkret məqamlara keçidle ümumi nəticə çıxarmaq.

7.İnduktiv şərh. Faktların analizində ümumiləşmə məqsədi ilə isifadə olunması.

8.Müqayiseli şərh. Bu zaman hadisə və proseslər qarşılaşıdırılır, tutuşdurulur.

9.Problemin analizi.Bu bir növ ümumiləşmə aparılması məqsədi daşıyır.

Qeyd edək ki, nitq praktikasında göstərilənlər qarışq halda təzahür edir və danışan öz fikrini açıqlamaq üçün gah bu, gah da digər şərh formasına müraciət edir. Bütün bunlar isə bütövlükdə nitqin kompozisiyاسını təşkil edir. Lakin ola biler ki, hər hansı məqamda bunlardan hansısa aparıcı mövqedə dursun.

Biz gündəlik müşahidələrimizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin respublikamıza gələn müxtə-lif səviyyəli nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, xarici iş adamları, mədəniyyət və incəsənət xadimləri, dövlət məmurları, qacqınlar və s. ilə keçirdiyi görüşlərin və söhbətlərin şahidinə çevrilirik.

Prezidentin yüksək siyasi-diplomatik və dövlətçilik təcrübəsi, öz fikirlərini müsahibinə sistemli-məntiqi və ya-xud retrospektiv ardıcılıqla çatdırmaq məhərəti, nitqin predme-tinə daxil olan hər bir problemin mahiyyətinini duymaq, nəticəni proqnozlaşdırmaq bacarığı, məqami dəyərləndirmək, verbal və qeyri-verbal ünsiyyət vasitələrindən bəhrələnməklə təsir göstərmək xüsusiyyətləri, nitq mədəniyyəti, etiket, ünsiyyət texnologiyası gələcək diplomatlar, siyasətçilər, cəmiyyətin hər bir üzvü üçün əsl məktəbdır.

Yaradıcılıq texnologiyası bir çox hallarda nitq üslu-biyyatı anlayışı ilə də tutuşdurulur. Bu da tam təbii

yanaşmadır. Həm yazılı, həm də şifahi nitqin özünə-məxsus kompozisiyası və üslubu vardır. Bədii təxəyyülün genişliyi yaradıcı insanların misilsiz sənət nümunələri yaratmasına imkan verir, diplomatiyada bu imkanlar xeyli dərəcədə məhduddur, ancaq elə bədii yaradıcılı-qda olduğu qədər də zəruridir.

Özünüzü sınayın:

1. Kommunikativ strategiya nədir?
2. Kommunikativ strategiyanın hansı formaları mövcuddur?
3. Retrospektiv strategiyani səciyyələndirən elementlər hansılardır?
4. Məntiqi-sistemli strategiyanın əsasında nə durur?
5. Retrospektiv və məntiqi-sistemli strategiya zamanı hansı şəhər formaları aparıcı mövqedə durur?
6. Yaradıcılıq texnologiyası və nitq kompozisiyası necə başa düşülməlidir?
7. Kommunikativ məqsədin gerçəkləşməsi üçün strategiya hansı əsas mərhələləri eks etdirməlidir?
8. Fakt nədir və faktlardan strateji məqsədlərlə necə istifadə olunmalıdır?

Sualların növləri və funksiyaları

*Soruşmaq ayıb deyildir-
bilməmək ayıbdr.
(Atalar sözü)*



Ünsiyyət prosesini sual-cavabsız təsəvvür etmək çətindir. Bu birbaşa nitqin dialoji təbiətindən, daha doğrusu, insanların öz informasiya ehtiyaclarını ödəməyə yönələn cəhdindən, irəli gəlir. Odur ki, ünsiyyət prosesində suallar dan düzgün istifadə olunmasının özü də müəyyən bacarıq tələb edir. Bundan ötrü ilk önce sualların növlərini və funksiyalarını çeşidləmək, onlardan məqsədli istifadə etmək tələb olunur. Suallar, bir qayda olaraq, aşağıdakı məqsədlərə xidmət edir:

1. Məlum olmayan informasiyanı dəqiqləşdirmək.
2. Mübahisəli fikirlərə münasibət bildirmək.
3. Anlaşıqlı olmayan məqamları aydınlaşdırmaq.
4. Ünsiyyət prosesində informasiyanı öz istəyinə uyğun ardıcılıqla ötürülməsinə nail olmaq.
5. Ünsiyyət prosesində təşəbbüsü ələ almaq və tərəf müqabilini əsas mövzudan kənarlaşmağa, qoymamaq.
6. Qarşı tərəfi feallaşdırmaq, uzun-uzadı danışıqdan faydalı dialoqa dəvət etmək.
7. Nitq prosesində hər hansı səbəb üzündən baş verən fasılələri (pauzaları) aradan götürmək və qarşı tərəfi vəziyyətdən çıxarmaq.
8. Qarşı tərəfə müsbət mənada psixoloji təsir göstərmək və informasiyanın faydalı olduğunu çatdırı-

maq.

Sual-cavab bir-birini tamamlayan və nitq prosesində qarşılıqlı şəkildə bir-birini əvəzləyən amillər olduğundan ünsiyyət aktının iştirakçıları anlaşma naminə bu amillərə hörmətlə yanaşmağı özlərinə borc bilməlidirlər. Öks haldə, adresat-adresant əlaqəsinin qırılması qaçılmazdır. Məhz bu səbəbdən nitq(ünsiyyət) mədəniyyəti baxımından göstərilən tələblərə norma kimi baxılmalıdır. Bu normalar əslində cəmiy-yətin "yazılmış qanunları"dır. Onların pozulması aşa-ğidakı hallarda tərəflər arasında xoşagelməz əhval yaranması ilə nəticələnə bilər.

1. Ünsiyyət zamanı danışanı qabaqlamaq, axıracan dinləmədən sual vermək.
2. Danışanın fikirlərinə qarşı hövsələsizlik nümayiş etdirmək.
3. Danışana qarşı laqeydlik və diqqətsizlik.
4. İfrat emosionallığı.


Hər dəfə özünü ağilli, daha çoxbilən saymaq və bunları tərəf müqabilinə tuşlanan suallarla təsdiqləməyə cəhd etmək sonucda neqativ reaksiya yarada bilər. Yadda saxlamaq lazımdır ki, sual vermək taktikası cavab vermək taktikasını formalasdır. Bəzən ünsiyyətdə olan tərəflər arasında suallara yer qalmır. Sual verməməyin özü də bir taktikadır. Bunun nəticəsidir ki, sual verilmədikdə danışan özü də narahatçılıq hissi keçirir, fikirlərinin qarşı tərəfə tam aydınlığı ilə çatıb-çatmadığına şübhə yaranır. Müşahidələr təsdiqləyir ki, sual verilməməsi daha çox status vəziyyəti, məqam, vaxt və s. faktorlarla bağlıdır.

Sualların növlərinə gəlincə, bu məsələyə bir neçə səpkidə yanaşmaq olar. Qeyd olunmalıdır ki, elmi ədəbiyyatda sualların çeşidlənməsində müxtəliflik mövcuddur. Misal üçün, bizim «açıq sual» kimi təqdim etdiyimiz sual növü bəzən «əsl sual» adlandırılır və bildirilir ki, bu real şəkildə cavabı gözlənilən, və yaxud cavab verilməsi zəruri

sayılan sual cümlecidir. (*Axşam evdə olacaqsan? , Kənddən nə vaxt qayıtmışan? və s.*). Bu tipli yanaşmanın da müəyyən müsbət cəhatları var.

Diqqətlə yanaşsaq görərik ki, bəzən suallar təsdiq edir, yəni sual elə qoyulur ki, ona mütləq müsbət, özü də təsdiq şəklində, cavab qaçılmaz olur. (*Mən deyənlərin özünüz şahidi olmamısınız? Olmusunuz*). Bəzən isə sual tərzində inkar eksini tapmış olur. (*Bəlkə düşünürsünüz ki, mənim ağlım işləmir?, Bəs mənim gözlərim kordur?*). Razılaşmaliyiq ki, emosionallığa xidmət edən çoxsaylı su-allar ritorik xarakterlidir, yəni birbaşa cavab tələb olun-madılqdə belə diqqəti çəkmək, dinləyiciyə təsir göstərmək imkanları olduqca genişdir. (*Gorəsən yazım-yazmayım?, İndi mən nə etməliyəm?*). Əslində danışan «məsləhət-sualı»na üz tutmaqla sonraki fikirlərinin açıqlanmasına şərait yaradır.

Bütün hallarda dinləyici sualların üç növündən biri ilə üzləşir və buna muvafiq cavab hazırlayır.



Bəzi mənbələrdə sualların çeşidlənməsində daha çox məqsəd meyari ön plana çəkilir. Tutaq ki, müəllim dərsə başlamamışdan auditoriyaya «*Ötən mühazirəmizdə biz nədən danışmışdıq?*»-sualı ilə müraciət edir. Bu sırf açıq sualdır. Lakin bunun «*süzgəc sual*» kimi qiymətləndirildiyinə də rast gelirik. Burada əsas meyar dinləyənin, auditoriyanın yeni mühazirəyə, yeni informasiyanı qəbul

etməyə nə dərəcədə hazır olduğunu öyrənməkdir.

Yeri gəlmışkən, qeyd olunmalıdır ki, sualları kompüterdən, internet şəbəkəsindən və digər informasiya mənbələrdən də götürmək olar. Lakin bunu canlı ünsiyyət prosesi ilə eyniləşdirmək doğru deyildir.

Danışmaq yalnız insanlar arasında baş verən bir prosesdir. Sual cümlələrinin qrammatik vasitələri onları nitq axarında dərhal seçməyə imkan yaradır. Yeni kommunikativ baxımdan sual cümləsi nəqli, əmr və nida cümlələrinə qarşı qoyulur. Bu vasitələr əsasən aşağıdakılardır:

1. **Sual intonasiyası.** Sualın mənası ilə bağlı olan söz bu zaman yüksək tonda tələffüz edilir.

2. **Söz sırası.** Bu zaman sualın əlaqədar olduğu söz cümlənin əvvəlində işlədirilir.

3. **Sual sözləri.** Bu sıraya sual əvəzlikləri, sual zərfləri, sual ədatları daxildir.

Yəqin ki, bu sıraya qeyri-verbal ünsiyyət elementi olan «**sual dolu baxışlar**» da əlavə oluna bilərdi. Bu problem kitabda ayrıca baxılmışdır.

Özünüzü sınayın:

1. Sualların növləri hansılardır?
2. Ritorik sual nədir və digər suallardan fərqi nədədir?
3. Suallar hansı məqsədlərə xidmət edir?
4. Ünsiyyət aktının iştirakçıları sual verəkən hansı etik məyarları gözləməlidir?
5. Sual və dinləmə mədəniyyəti arasındaki bağlılıq necə şərh oluna bilər?

Polemika. Dialoq

*Bir-birini başa düşmək istəyində olan
iki şəxs əvvəlcə mübahisə etməlidir.*

Q.Başlıyar

(XX əsr fransız filosofu)

Şifahi nitq insanların bir-biri ile müxtəlif vəziyyətlerdə ünsiyyətə qatılması prosesidir. Vəziyyət dedikdə biz subyektlərin ünsiyyət məqamında subyektlərin psixoloji durumunu deyil, sosial «MƏN»ini, yeni sosial rolunu və sosial statusunu nəzərdə tuturuq. Bütün bunlar isə dialoqun qurulması üçün zəruridir. Dialoq iştirakçılarının göstərilən vəziyyətlərdə ünsiyyətini E.Bern¹ «transakt» adlandırır.

Transakt, əslində, iki «MƏN» arasındaki dialoqdur, yeni səviyyəsinə və ölçülərinə görə çeşidli olan replika-stimul və replika-reaksiyadan ibarət ünsiyyət aktividir. E.Bern transakt iştirakçılarını üç vəziyyətdə təsəvvür edir: «yaşlı», «valideyn» və «uşaq». Bu cür yanaşmaya, tərəflər arasında ünsiyyət səviyyəsinə təminat verməsinə baxmayaraq, tam haqq qazandırmaq doğru deyildir. Müəllif yazır ki, bu vəziyyətlərə insan özü is-



¹.Берн Э. Игры, в которые играют люди. Психология человеческих взаимоотношений. Минск, 1992. с.17-18.

təmədən, müəyyən məqamlar daxilində, sosial rolunu yerinə yetirdikdə düşür. Bu təbii fikirdir. Bəs status? Bu vacib arqument undulmamalıdır. Bütvəlükdə transakt anlayışı dialoqların forma və növlərini çeşidləməyə imkan yadır.

«Yaşlı» vəziyyətində transakt iştirakçı qərar qəbul etmək, məsləhət vermək, gerçəkliyi dəyərləndirmək, analiz etmək imkanına malik olur. Belə qənaətə gəlməliyik ki, bu şəxs öz sosial statusuna görə yüksəkdir və dialoqu əsasında rol ünsiyyəti durur.

«Valideyn» vəziyyətində də təqribən transakt yüxarıdakı səviyyədə baş verir. Lakin bu vəziyyətdə qəti qərar verməkdən yox, daha çox tövsiyə xarakterli ünsiyyətdən söhbət gedir, qayğıkeşlikdən söhbət gedir.

«Uşaq» vəziyyəti üçün şılaqlıq, erköyünlük, şikayət etmək, inadkarlıq nümayiş etdirmək xarakterikdir.


Biz ünsiyyət səviyyələrində danişarkən, demək olar ki, bu vəziyyətlərə də qiymət vermişdik. Lakin transakt anlayışı birbaşa dialoqla bağlı anlayışdır.

Qeyd edək ki, şifahi nitq başdan-başa dialoqdur. Dialog mübarizədir, dialog fikirlər, mənafelər toqquşmasıdır. Burada söz sözdən doğur, hər sonrakı replika özündən əvvəlkindən doğur, linquistik cəhətdən ondan asılı olur. Biz dialoqu replikalar toplusu olduğunu qeyd etməklə əslində bu fikri nəzərdə tuturduq. Çünkü replika-stimul və replika-reaksiya bir-birindən asılıdır və birinci tərəf ikinci tərəfə münasibətdə həmişə müstəqildir, (avtosemantikdir), ikinci tərəf isə asılıdır (sinsemantikdir). Sujetli dialoqlarda bu adıçılıqlıda bir neçə dəfə növbələşmə baş verdiyindən hər bir əvvəlki replika özündən sonrakına münasibətdə bir növ avtosemantikləşir. Bəzən şifahi nitqi «qaydasız nitq» addalandırlar. Əslində isə belə deyildir. Dialoqu təbiəti bir dəha təsdiqləyir ki, danişiq heç vaxt «qaydasız», «normasız» hadisə deyildir.

Dialoqlar iki yerə bölünür: **informativ dialoq** və **süjetli dialoq**. Informativ dialoq ən yiğcam transaktdır. Bu aktın əsasını, dialoji minimumunu, bir cüt replika (replika-reaksiya+replika stimul) təşkil edir. Buna misal aşağıdakı dialoqları göstərmək olar:

1. - *Zəhmət olmasa, saat neçədir?*
- *Beşər on dəqiqə qalıb.*
2. - *Gəlin tanış olaq. Mənim adım Azərdir.*
- *Çox şadam. Vaqif.*

Hər iki dialoqda transakt aşağıdakı vəziyyətlərdə təzahür edə bilər:



Y-yaşlı; V-valideyn; U-uşaq

Göstərilən A nümunəsində transakt paraleldir. Bu tipli dialoqları bəzən «unison» dialoqlar adlandırırlar. İdeal şəkildə bu zaman qarşılıqlı anlaşma üçün manəə gözlənilmər, yəni konfliksiz şərait mövcuddur. Bunları konstruktiv dialoq adlandırma bilməsek də, informasiya ehtiyacının tam ödənilməsi üçün unison dialoq yetərlidir. Lakin bu tipli dialoqlar Y+U; V+Y; V+U və s. şəkllində də, yəni B nümu-nəsində göstərilən şəkildə də mümkündür. Birçə fərq onda ola bilər ki, transakt çarpzlaşan olsun və bu zaman dialoqun süjetli formaya keçməsi ehtimalı böyükür. Misal üçün:

-Zəhmət olmása saat neçədir?

-Saatı neyləyirsən? Dünənki vaxtdır.

-Bir tamamda vəzalda olmaliyam.

-Teəssü ki, saatim yoxdur.

-Sən də zarafat etməyə vaxt tapmışan...

Çünki dialoq danişan və dinleyəni nəzərdə tutur. İki-tərəfli ünsiyətdə dildən istifadə olunur. Dil isə təfəkkürlə, dərkətmə ilə əlaqədardır. Odur ki, fikir mubadiləsi qeyri-şüuri, mexaniki tərzdə baş vermir. Danişanın dediyi fikrə müvafiq olaraq dinleyən öz fikrini bildirməli olur. Bu transaktin nəticəsi təsdiq, inkar, etiraz, təkid, məsləhət ola bilər.

Ola bilər ki, tərəflərin dialoqunda bir sıra naqışlıklər müşahidə olunsun. Bu yalnız strategiyadan doğa bilər, adresantın replikasına adresat əslində problemlə heç bir bağlılığı olmayan cavab verər və yaxud alternativ replika ortaya qoya bilər. Digər hallarda isə, ola bilər ki, qarşı tərəfin hazırlığının olmaması (yaxud aşağı olması), müəyyən psixoloji faktorlar, habelə situasiya və şərait, dünyagörüşü, status vəziyyəti dialoqun normal axarda inkişafına mənfi təsir göstərsin. Məhz bu tipli yanaşmanın nəticəsi olaraq danişan tərəflər arasında münasibətlər simmetrik və asimetrik inkişafda olur. Yuxarıda şərh olunan paralel və çarpez transakt da bu zəminde baş tutur.

Doğma dilimizdə replika əvəzinə «atmaca» terminindən istifadə edə bilərik. Lakin atmaca bir qədər qaba səsləndiyindən və xoşagəlməz assosiasiyalara bağlı olduğundan danişan və dinleyən arasında fikir mubadiləsinin replikalarla reallaşması fikri ilə qənaətlənirik. Replikalar əsa-sən aşağıdakı şəkildə olur:

1.Qoşulma replikası- Özündən əvvəlki replikada səslənən fikrin davamı olan replikadır.Bu zaman danişanın fikirlərinə şəriklilik münasibəti nəzərə çarpar.Dinleyici mövzunu davam etdirmək istəyini qosulma replikaları ilə reallaşdırır.

2.Kontekstual-situativ replika - Dialoqu təşkil edən iki replikadan sonuncusu.Bu replika əvvəlkindən asılı olur, yəni sinsemantikdir.

3.Situativ replika- dialoqu təşkil edən iki replikadan birincisidir. Mövzunu müəyyənləşdirən replika olduğundan avtosemantikdir, yəni müstəqildir.

4.Sual-cavab replikası- Süjetli dialoqun əsas göstəricisidir.Bir növ müzakirədir.

5.Təkrar replika- Deyilən fikrə qarşı ekspressiv reaksiyadır.

Bir atalar məsəlində deyildi kimi «Söz sözü gətirər, arşın bez gətirər». Dialoq nitq mədəniyyəti və etiketin bütün incəliklərini eks etdirmək yanaşı, həm də müzakirəyə və mübahisəyə aparan yoldur.

Mübahisə etməyin də öz qaydaları və şərtləri mövcuddur. Yerli-yersiz mübahisə yalnız başağrısı gətirdiyindən bu xoşagəlməz vərdişdən bacardıqca qaçmaq məsləhətdir. Təətsüf ki, bu da mümkünüsüzdür. Polemikasız bəşər övladının həyat tərzini təsəvvürə gətirmək çətindir. İnsanların sosial varlıq olaraq cəmiyyətin hadisə və proseslərinə, bir-birlərinə münasibətləri polemikada cilalanır.

Ən möhtəşəm qanunlar, bəşəri keşflər də həyata vəsiqə almaqdə polemikaya borcludur. Son dövrlərdə ünsiyyətdə işləklik qazanan "fikir plüralizmi" termini bir tərəfdən söz aşkarlığı, digər tərəfdən isə fikir azadlığını eks etdirir və bu mənada polemikanın start nöqtəsidir. Lakin mübahisə və müzakirə anlayışları eyniləşdirilməməlidir. Məqsəd baxımından hər iki halda eyni proses baş versa də, forma planında bu iki anlayış bir-birindən fərqlidir. Etik qaydaları bilən hər kəs, hətta polemikada üstünlüyü olduqda belə, aşağıdakılari gözləməlidir:

1.Qarşı tərəfi öz acizliyini etiraf etməsinə cəhd göstərilməməlidir. Qalib tərəf öz tərəf müqabilinə hörməti ilə ucalığını təsdiqləməlidir.

2.Qalib tərəf öz daxili sevincini biruze verməməlidir. Bu qarşı tərəfə həm mənəvi, həm də psixoloji zərbə ola bilər.

Mübahisə etməyi öyrənmək, onun qaydalarına əməl etmək yüksək ünsiyyət mədəniyyətindən soraq verir. Nitq (ünsiyyət) prosesində insan hər hansı informasiyani ötürür, hansısa hadisəni, prosesi şərh edir və bu zaman polemikaya doğru ilk addım atılmış olur. Bunu şərtləndirən amillər arasında dinləyici faktoru ön sıradə durur.

Çünki nitq bütün məqamlarda məqsədlidir və en azı iki tərəfin iştirakını tələb edir. Nitq predmeti ətrafında hansısa noqtədə fikirayrlığı yaranmayacağınə təminat vermək çətindir. Odur ki, nitq mədəniyyətinin incəliklərinə bələdlik, hətta mübahisə etdikdə də, həm dinləyici, həm danışan üçün olduqca zəruridir. Diplomatlar, siyaset adamları, adətən, polemikadan uzaq olmağa çalışırlar. Bu heç də təslimçilik psixologiyasından irəli gəlmir. Sadəcə, tərəflər öz taktika və strategiyaları hüdudlarında kompromis yoluna üstünlük verirlər. Qaçılmaz hadisə olan polemikanın əsas prinsiplərinə əməl olunması, sonucda anlaşmaya xidmət edir. Bu prin-siplər aşağıdakılardır:

1.Adresatın fikirlərinə hörmətlə yanaşmaq. Onu başa düşməyə səy göstərmək.

2.Ümumi məxrəcə gəlmək naminə öz şəxsi istəkləri-

ni qurban verməyi bacarmaq, problemə qarşı tərəfin gözü ilə baxmaq və obyektiv qərar qəbul etmək. La-

kin bu o demək deyildir ki, hər dəfə qarşı tərəfin nazi ilə oynamaq, onun iradəsinə təslim olmaq faydalıdır.

Əksinə, dövlətçilik, ərazi bütövlüyü, milli maraqlar heç nəyə qurban verilə bilməz. Dağlıq Qarabağ

münaqişəsinin nizamlanması yolunda Azərbaycan dövlətinin başçısının ən müxtəlif səviyyəli görüşlər-də və bu gö-rüşlər zamanı apardığı danışqlarda nümayiş etdirdiyi diplomatik ustalıq bu mənada

əsl örnəkdir.

3.Bərabərlik şəraiti yaranmasına nail olmaq. Qarşı tərəfə hər hansı formada təzyiq göstərməmək, rişxənd etməmək, şərəf və ləyaqətinin alçalmasına yol verməmək. Qeyd edək ki, beynəlxalq praktikada beynəlxalq əməkdaşlığın keçirilməsi,diplomatik danışçıların aparılması, görüşlər və söhbətlərin aparılması ilə bağlı bütün incəliklər diplomatik protokolun tələbləri ilə nizamlanır.

Göstərilən prinsiplərin həyata necə vəsiqə qazandığına 1941-45-ci illər ikinci Cahan savaşından sonra məğlub Almaniyadan gələcək taleyini müəyyənləşdirən Potsdam konfransında üç dövlət başçının "Almaniya" adı ilə bağlı mübahisəsində izləmək olar.

"Çörçill, Mənim bircə sualım var. Biz burada tez-tez "Almaniya" sözünü işlədirik."Almaniya" nə bildirir? Bu sözü mühəribəyə qədərki mənasında başa düşmək olarmı?

Trumen. Bu suali sovet nümayəndə heyəti necə başa düşür?

Stalin. Almaniya mühəribədən sonra olduğu kimi. Başqa bir Almaniya yoxdur. Mən bunu belə qəbul edirəm.

Trumen. Bəlkə Almaniyani mühəribədən əvvəlki kimi, yəni 1937-ci ildə olduğu kimi təsəvvür edək?

Stalin. 1945-ci ildə olduğu kimi.

Trumen. İndi faktiki olaraq Almaniya yoxdur. O 1945-ci ildə hər şeyi itirib.

Stalin. Almaniya, necə deyərlər, indiki halda yalnız coğrafi addır. Bunu belə də qəbul etmək lazımdır. Mühəribənin nəticələrindən qaçmaq lazım deyildir.

Trumen. Hər halda "Almaniya" anlayışına aydınlıq gətirilməlidir. Belə düşünürəm ki, 1886-ci il, 1937-ci il Almaniyası 1945-ci il Almaniyası ilə eyniləşdirilə

bilməz.

Stalin. O müharibənin nəticəsinə görə dəyişmişdir. Biz bunu qəbul edirik".¹

Göstərilən nümunə bir daha təsdiqləyir ki, ən adı bir söz diplomatiyada əsl fikirayrlığına səbəb ola bilər. Lakin ustalıq ondadır ki, ən mürəkkəb şəraitdə də qarşı tərəfin məqsədini, nə demək istədiyini müəyyənləşdirə biləsən. Sözün lügətlərdəki mənaları danılmaz olsa da, danışanın və dinləyənin bu mənadan istədiyi vaxt yan ötməsi əsl polemikaya yol açan amildir.

Gösterdiyimiz nümunə həm dialoq, həm müzakirə, həm də mübahisə kimi baxıla bilər. Bu məsələlər ətrafında ayrıca söhbət açacağımızdan hələlik dialoq ətrafında fikiirlərimizi bir qədər də konkretləşdirək.

Dialoq əsasən iki nəfər arasında ünsiyyət, fikir-bölüşməsi, informasiya mübadiləsi prosesidir. Lakin unutmayaq ki, real həyatda bu cür ideal nitq mübadiləsi yalnız müəyyən məqamlarda qorunub saxlanıla bilir.

Elə məqamlar var ki, ünsiyyətin iştirakçıları çoxsaylı olur. Bu zaman nitq predmetinə, hətta konkret motivlərlə bağlı olduqda belə, münasibət müxtəlif olur. Bu tipli ünsiyyəti poliloq adlandırırlar.

Misal üçün, Azərbaycan Respublikası Prezidentinin Minsk qrupunun həmsədrleri ilə Qarabağ münaqişəsinin nizamlanması ətrafindakı fikir bölmələri, Milli Məclisin sessiyalarındaki müzakirələr poliloq kimi bir çox elementləri ilə diqqəti çəkir. Televiziya kanallarında populyarlıq qazanan «Ailə-lər,talelər» (AzTV-1) «Bu bizik»(Space), «Sədadan sonra» (Lider) proqramları da bu qəbildəndir.

Özünüzü sınayın:

1.Transakt nədir?

¹ 1. Тегеран, Ялта, Потсдам. Сборник документов. М., 1967. с.171.

2. Dialoqun əsas elementləri hansılardır?
 3. Unison dialoqun süjetli dialoqdan hansı fərqləri vardır?
 4. Replika nədir və hansı növləri məlumdur?
 5. Məqam və status vəziyyəti dialoqa necə təsir göstərir?
 6. Poliloquun dialoqdan fərqi nədədir?

Mən və sən. Biz kimik

Ünsiyyətə qatıldığımız, üz-üzə oturub danışlıq apardığımız insanın kimliyini (elmi dildə tipini) bilməyimiz və bilməməyimiz bütövlükdə məqsədin əldə olunması, söhbətin istəyimizə uyğun məcraya yönəl-dilməsinə birbaşa təsir göstərən faktordur. Biz kommunikativ strategiyadan danışarkən göstərmmişdik ki, insanı inandırmaq və təsir göstərmək ustalığı olmadan hər hansı problemin həlli istiqamətində aparılan danışqlar uğursusluqla nəticələnə bilər. İnandırmaq üçün istifadə olunan taktiki gedişlər qarşı tərefin tipi nəzərə alınmazsa lap elə start nöqtəsində uğursuzluğa tuş ola bilər və sonrakı konfliktlərin mənbəyinə çevrilərlər.

Təbii ki, bütün bu məsələlərdə sosial rol, sosial status, yaş və cins fərqləri də öz rolunu oynayır. Odur ki, söhbətdaşımızın (müsahibimizin) həqiqi mənada «KİM» olması çox vacibdir. Gündəlik ünsiyyətdə biz, bəlkə də, bu zərureti bir qədər əhəmiyyətsiz saya bilərik. Lakin elə məqamlar var ki, söhbətdaşımızın hədsiz hazırlıqlığı, necə deyərlər, adama ağız açmağa macal verməməsi bizi hövslədən çıxarıır. Bəzən isə astadan, mızılıyla danışan, və yaxud bircə sözü deməkdən ötrü uzun-uzadı götür-qoy edən müsahib qanımızın qaralmasına səbəb olur. Bəs biz nə etməliyik? Kommunikativ ehtiyac bizi istəyimizdən asılı olmayaraq hər kəslə üzləşdirdiyindən aşağıdakılari bilməyimiz, yeri gəldikcə söhbətdaşımızla hesablaşmamız, sonucda strategiyamızın gerçəkləşməsi naminə seçimimiz yolunda faydalıdır.

İnsanların tipləri barədə elmi araşdırmalarda ənənəvi olaraq sanqvinik, xolerik, melanxolik və fleqmatik tiplərindən istifadə olunur. Biz də bu prinsipdən uzaqlaşmaq cəh-

dində deyilik. Bununla belə hazırda insanların tipinin müəyyənləşdirilməsində daha çox onun enerjini öz daxilindən, yaxud etraf gerçeklikdən almasına diqqət yetirilir. Elmi araşdırmlarda birinci tip insanlar ekstravert, ikincilər isə introvert adlandırılır. Katarina Briqts və qızı Izabell Mayerts¹ bu əsasda tədqiqatlar aparmış insanların 16 tipini 4 qrupda cəmləşdirməyə səy göstərmişlər. «Briqts-Mayerts tipologiyası» adlanan bu yanaşmada onlar, demək olar ki, əvvəlki göstərdiyimiz ənənəvilikdən bir o qədər də uzaqlaşa bilməmişlər. Zənnimizcə, insanların tipi ilə bağlı aşağıdakı bölgü daha uğurludur:²

1. Mobil (ekstravert-sənqvinik) - Bu tipli insanlar çevik düşüncə qabiliyyətinə malik insanlardır. Sürətli danışq tərzi, tez-tez mövzunu dəyişmək cəhdidir, əsas fikirdən uzaqlaşmaq meyli bu tipli müsahiblərdə özünü qabarlıq biruze verir. Onların nə demək istədiklərini dərhal müəyyənləşdirmək əslində çox çətinidir. Nitq(ünsiyyət) mədəniyyətinə bələdliyi olanlar belələri ilə üzləşdikdə çalışıb üzüyolalıq nümayiş etdirməli, sözlərini keşməməlidir. Əks halda onlar dərhal əsəbileşəndirlər. Ünsiyyətdə müəyyən çətinliklər yarana biləcəyindən mobil müsahiblə söhbətdə səbr, təmkin tələb olunur. Onlar axıracan ürəklərini boşaltmayıncı onsuz da nəsə deməyə imkan verməyi xoşlamırlar. Yalnız sonradan söhbətin əsas məqamlarına diqqət tuşlamaq, gərəkli olanları bir daha xatırlatmaq, faktları dəqiqləşdirmək olar. Mərəqəli burasıdır ki, sonradan onlar özləri çox böyük həvəslə suallara reaksiya bildirir, mülahizələrlə razılaşırlar.

2. Dominant (ekstravert-xolerik) - Bu tipli insanlar dərhal ünsiyyətdə liderliyi ələ keçirməyə meyllidirlər.

1. Конфликтология. СПб.1999.c.84.

2. Баева О. Операторское искусство и деловое общение. Минск.2000.c.195.

Ucadan danışmağı, öz iddiasından əl çəkməməyi və hətta başqalarına da qəbul etdirməyi xoşladığından dominant musahiblə ehtiyatlı davranışmaq məsləhətdir. Öks halda xırda bir şey üstündə qalmaqla baş verə bilər. Belələri ilə ciddi problemlər ətrafında fikir mübadiləsi apararkən hövsələsizlik etmək lazımlıdır. Ola bilər ki, onların problemlə bağlı fikirləri müsbət çalarlıqlı olsun. Onda belə fikirləri dəstəkləmək qarşılıqlı anlaşma üçün daha faydalıdır.

3. Rigid (introvert-fleqmatik) - Əsl şərq astagəlliyi ilə seçilən bu tipli adamlar hadisələrin əsl mahiyyətinə bələd olmayıncı qərar qəbul etməyi xoşlamırlar. Onlar ağır təbiətli və dərin düşünən olurlar. Bu tipli adamları «yerindən tərpətmək» çox çətindir. Yeri gəldikcə belələri tənqid etməyi xoşlayırlar. Təbii ki, rigid tərefdaşla axıracan fikir bölüşmək dərin hövsələ tələb edir.

4. Passiv(introvert-melanxolik)- Olduqca çətin ünsiyyətə qatılan, reaksiya bildirməyən tip olduğundan belələrinin fikrini öyrənmək üçün ardıcıl cəhd göstərmək və bu zaman yüksək nitq mədəniyyəti nümayiş etdirmək lazımdır.

Təbii ki, ünsiyyət aktının iştirakçıları daha çox problem ətrafında düşündüklərindən qarşı tərəfin kimliyi bir o qədər də əhəmiyyət kəsb etmir. Bu vacib faktor müəyyən mərhələdə nəzərə alınmazsa, uğurlu nəticənin əldə olunağına inanmaq çətindir.

Özünüzü sınayın:

1. Ünsiyyətə qatılan tərəflərin fərdi psixoloji keyfiyyətləri ilə bağlı bilgiler vacibdirmi?
2. İnsanların tipleri və ünsiyyət səviyyəsi haqqında nə de mək olar?

Mübahisə və müzakirə

Birisini ilə mübahisə edəndə çalış ki, sözlerin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inanırmaga çalış.

Corc Uilks
(ingilis publisisti)

Mübahisə və müzakirə anlayışlarına bir yerde baxılması onunla bağlıdır ki, hər bir müzakirə bu və ya digər dərəcədə mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də mübahisədir. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə(diskusiya)¹ faydalı mübahisədir. Bu zaman tərəflər yüksək dərəcədə intizamlı olmaları, bir-birinə hörmətlə yanaşmaları ilə hadisələrin məcradan çıxmamasına nəzarət edirlər. Ortaq nəticənin eldə olunması konstruktiv müzakirə nəticəsində mümkün olduğundan ünsiyyət aktının iştirakçıları müzakirə olunan hər bir məsələ ətrafında ilk önce dərin düşünməlidir. Əgər biz müzakirəni diskusiya kimi qəbul ediriksem, onda mübahisə polemika kimi qiymətləndirilməlidir. Bu zaman tərəflərin problemə münasibəti ziddiyətli olur.

Xatırladaq ki, ünsiyyət prosesində bəzən heç nəyə məhəl qoymadan qarşı tərəfi öz iradəsinə tabe etmək cəhdində olanlar da tapılır. Xüsusilə status və ziyyəti bu faktora yol açı bilir. Təbii ki, nitq mədəniyyəti və etiket daxilində bu hadisəyə qismən haqq qazandırmaq olar. Nəyin bahasına olursa olsun mübahisə

¹ diskusiya (*discussio*) - latın dilində araşdırmaq, aydınlaşdırmaq mənasındadır; polemika- qədim yunan dilində «*polémikos*» qəzəbli, düşməncilik deməkdir.

səni udmaq cəhdini eristika termini ilə adlandırılır. Bu təlim insanlarda, bir növ, «Ağa deyir sur dərəyə, sür» şüurunu təlqin edir, özündə böyükə mübahisə etməyin yersiz olduğu fikrini təsdiqləyir. Btr sözlə, «Nadan adamlarla səmimi mübahisə etmək mümkün deyildir»(Mişel Monten).

Doğrudur, mübahisə sözü qiymətvericilik cədvəlində mənfi bölgüdə baxılan sözdür. Mübahisə etməyin faydasız olduğunu bildikdə belə, insanlar müəyyən qaydalar daxilində buna yol vermək cəhdindən uzaqlaşa bilmirlər. Bu qaydalar, tam mənasında, universal olmasa da müəyyən məqam daxilində təreflərin qarşılıqlı münasibətində gərəkli sayıyla bilər. Xüsusilə dövlətlərarası münasibətlərdə ciddi müzakirə obyektiñə çevrilən problemlərdə mübahisəli məqamlar əsl diplomatik yanaşma tələb edir.

Misal üçün, beş Xəzəryanı dövlətin Xəzərin delimitasiyası ilə bağlı fikir və mövqe ayrılıqları davamlı müzakirələrə baxmayaraq hələ də mübahisəli olaraq qalır. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin İran İslam Respublikasına dovlət səfərinin(17-18 may 2002-ci il) nəticəsinə həsr olunan mətbuat konfransında jurnalistlərdən birisinin verdiyi sual əsl polemikaya səbəb ola bilərdi. Ancaq dövlətimizin başçısı əsl diplomatik ustalıqla suali cavablandırdı. Sualda «Mazandaran gölünün» bölünəsi barədə danışq aparılıb-aparılmadığını bilmək istəyi ortaya qoyulmuşdu. Xəzər dənizinin «Mazandaran gölü» adlandırılması jurnalistin qərəzli mövqedə durduğundan soraq verirdi. Odur ki, prezident Heydər Əliyev öz cavabında Xəzər dənizinin bir adı olduğunu və bu adla da qədim zamanlardan tanındığını, xəritələrə salındığını qətiyyətlə cavblandırdı.

Mübahisə edərkən yadda saxlamaq lazımdır:


- 1.Hər kəs yalnız özünə məlum olan problem ətrafında mübahisəyə qatılmalıdır. Öz bilmədiyini başqasına sübut etməyə cəhd göstərmək doğru deyildir.

2. Öz opponentinə müzakirə olunacaq problemlə tənış olmaq imkanı yaratmaq. Müzakirəyə ayrılan vaxta hörmət etmək.

Ünsiyyətin baş tutması məqsədin əldə olunacağına əminlik yaratса da, danişan və dinləyənin cəhdləri axıracan eyni məcrraya yönəlməlidir. Biz ideal formada iki şəxs arasında ünsiyyət prosesini nəzərdə tuturq. Real həyatda isə çoxtərəflı ünsiyyət məqamları daha aparıcıdır.

Təbiiki, belə olduqda, qarşılıqlı anlaşma xeyli çətinləşir. Bu isə mövqelərin çarrazlaşması deməkdir, yeni mübahisədir.

Yadda saxlamaq lazımdır ki, mübahisəyə qatılan subyektlər heç özləri də diqqət ayırmadan bir-biri ilə fikir mübadiləsi edir, düşüncələrini bölüşür, yeni-yeni ideyalar irəli sürür və sonucda öz maraqlarını ön plana çıxarımağa səy göstərirlər. Qarşı tərəf də öz növbəsində mövqelərini əldən verməmək cəhdiyələ mübahisəni davam etdirir. Lakin sonsuz mübahisə etmək də doğru deyildir. Bu proses gec-tez anlaşma ilə nəticələnməlidir. Bunun üçün tərəflərin qarşılıqlı kompromisə (karşılıqlı güzəştə) getmələri məs-ləhətdir. Mübahisə zəminində ünsiyyət aşağıdakı ardıcılıqla təzahür edir:



Göstərdiyimiz ardıcılıq birbaşa nitqin funksiyalarının ardıcılılığıdır. Yeni birinci mərhələdə insanlar biri-biri ilə informasiya mübadiləsi aparır(nitqin informativ funksiyası), ikinci mərhələdə qarşılıqlı fəaliyyət nümayiş etdirirlər(nitqin kommunikativ funksiyası), üçüncü mərhələdə isə insanın insanı dərk etməsi prosesi(nitqin təsir göstərmə funksiyası) baş verir. Muübəhisə aparılması zamanı

ünsiyət səviyyəsi gözlənməlidir. Əks halda «*Mən sənin səviyyənə enə bilmərəm*», «*Səviyyəsiz danışma*» və s. kimi ifadələr tərəflər arasındaki gərginliyi daha da artırılmış olar və soucda kon-flikte çevrilə bilər.

Müzakirə predmeti ətrafında mübahisəyə qatılan hər kəs emosiyalardan uzaqlaşmalı, xüsusilə qeyri-verbal ünsiyət vasitələrindən istifadə olunmasına nəzarət etməlidir. Səsini ucaltmaq, əl hərəkətlərində sərbəstlik, müxtəlif pozalar, gülüş və s. müəyyən məqamlarda əsl təhqir kimi yozula bilər. Söz danışan insan, söz güləşdirən olma-malıdır. Ünsiyətin dialoq təbiətli proses olduğu daha bir neçə problemdə aydınlıq gətirilməsini tələb edir.

Bu gün dövlətlərarası münasibətlərdə, diplomatik fəaliyyət sferasında danışçıların şəffaflığı diqqəti çəkmir. Şəffəf diplomatiya məhz əhalinin vaxtaşırı olaraq real vəziyyətlə tanış etmək və gələcəkdə atılacaq addımların nədən ibarət olacağını bildirməkdən ibarətdir. Bu proses həm də ölkədaxili problemləri əhatə edir. (Misal üçün: *Quş qripinin yayılması və ona nəzarət*; *Soydaşlarımızın Rusiya Federasiyasından deportasiyası*; *Əhalinin enerji ehtiyaclarının ödənməsi*; və s. problemlərlə bağlı müsahibələr). Bunu müzakirə ilə eyniləşdirmək olmaz. Kütłəvi informasiya vasitələrində səlahiyyətli dövlət məmurlarının verdiyi müsahibələr də bir növ dialoqdur. Lakin müsahibəyə cəlb olunan tərəf geniş şərh imkanına malik olmadığından fikrini çox qapalı şəkildə çatdırmağa səy göstərir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «*Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışçıların mövzusu olmaya-caq*» - fikri buna əyani nümunədir. Müsahibə jurnalıst-tikada bir janr kimi aktualdır. Onun aparılması qaydaları da nitq mədəniyyəti normalarından kənar deyildir. Eyni tələblər jurnalıstlər üçün keçirilən brifinqlər, press-konfranslar zamanı da aparıcı olmalıdır. Çünkü bura toplaşan-lar heç nəyi müzakirə etmirler

ve bu əsasda mübahisə də yersizdir.

Özünüzü sınayın:

- 1.Mübahisə edərkən hansı qaydalara riayət olunmalıdır.
- 2.Mübahisə etmək lazımdır mı?
- 3.Mübahisə hansı ardıcılıqla aparılmalıdır?

4

Ünsiyyət vasitələri

1. Ünsiyyət vasitələri
2. Nitqin formaları
3. Qeyri -verbal ünsiyyət vasitələri
4. İntonasiyanın növləri və funksiyaları
5. Pauzanın növləri və funksiyaları
6. Jestlər
7. Mimika
8. Təbəssüm
9. Məsafə

Ünsiyyət vasitələri

Ünsiyyət vasitələri əsas etibarilə iki qrupa ayrılır: verbal və qeyri-verbal. Qeyri-verbal ünsiyyət vasitələri verbal ünsiyyəti tamamlayırlar, nə deyiləcəyi barədə xəber verir, nitqin məzmununu təsdiq və yaxud inkar edir, pauzaları əvəzləyir, adresatla əlaqə qurulmasını asanlaşdırır, ayrı-ayrı sözləri əvəzləyir, verbal nitqi bir qədər gecikmiş tərzdə təkrarlayır və s. Verbal və qeyri-verbal vasitələrin dəyərləndirilməsində başlıca funksiya olan kommunikativliyə diqqət tuşlanması tələb olunur.

Tədqiqatçılardan Albert Meyerabian müəyyən etmişdir ki, İnsanların verbal vasitələrlə informasiya qəbul etməsi qeyri-verbal vasitələrdən azdır. Eyni qənaətdə olan fransız psixoloqu Fransua Syülje «Jestlər haqqında həqiqət» kitabında göstərir ki, rəqəm nisbətində götürdükde ünsiyyət prosesində sözlərin hesabına informasiyanın 7 faizi sözlərin, 38 faizi isə müxtəlif səslərin, səs tonunun, intonasiyanın payına düşür. Digər qeyri-verbal vasitələr, mimika və jestlər isə 55 faiz informasiya yükünə malikdir.¹ Yəni bu o deməkdir ki, biz sözlərdən lap az istifadə edirik və ünsiyətində qeyri-verbal vasitələr çoxluq təşkil edir.

Bələ çıxır ki, qeyri-verbal vasitələr qarşılıqlı anlaşma, məqsədin əldə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, kitabda istifadə olunan müxtəlif mənbələrdəki müxtəlif müəlliflərin göstərdiyi rəqəmlər nisbi xarakterlidir və ünsiyyətdə verbal və qeyri-verbal vasitələrin balansını heç də dəqiq ifadə etmir. Misal üçün, amerikalı tədqiqatçı professor Berdvistl verbal vasi-


¹. Аллан Пиз. Язык телодвижений. М.2006.c.12.

tələrə 35 faiz, qeyri-verbal vasitələrə isə 65 faiz ayırrı. Biz isə öz fikrimizi başqa bir müəllifin yanaşması ilə təsdiqləyirik. İngilis tədqiqatçısı Maykl Arçl çıxılık səyahətlərindən və müşahidələrindən gəldiyi qənaəti ümumi-ləşdirərək ayrı-ayrı xalqdarın jestlərə alulədiyini rəqəmlərin dili ilə təsvir edərək yazar ki, bir saatlıq danışış prosesində finlər 1 dəfə, italyanlar 80 dəfə, fransızlar 120 dəfə, meksikalılar isə 180 dəfə jestlərdən istifadə edirlər.¹ Yəni bu o deməkdir ki, yuxarıdakı 35/65 nisbəti həm finlərə, həm də meksikalılara şamil oluna bilməz.

Bu bir həqiqətdir ki, canlı (üz-üzə, göz-gözə) danışında, tərəflər bir-birini gördükdə və eşitdikdə, və ətrafdə olan nə varsa ünsiyyətə cəlb olunduqda səmərə adı vəziyyətdə olduğundan 30, bəlkə də 50 faiz, artıq olur. Diplomatiyanın danışqlara üstünlük verməsi, bu məqsədlə yaxın-uzaq sərhədlərin adlanıb üz-üzə problemlərin həllinə cəhd olunması, göründüyü kimi, səbəbsiz deyildir. Nitq mədəniyyətindən danışdığımızdan biz yalnız produktiv nitq fəaliyyətində(danışan və dinləyən zaman) qeyri-verbal ünsiyyət vasitələrinin rolunu şərh etməyə çalışacaqıq.

Bununla belə, qeyd olunmalıdır ki, reseptiv fəaliyyətin (yazmaq və oxumaq) də özünəməxsus qeyri-verbal ünsiyyət vasitələri mövcuddur. Bu sıraya durğu işaretləri, abzas, şriftlər, müxtəlif diaqramlar, əmtəə nişanları, reklam emblemləri, müxtəlif semiotik işaretlər və s. daxildir. Bu vasi-tələrdən yanan və danışan öz məqsədlərini reallaşdırmaq üçün istifadə edir. Misal üçün: Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilən bütün danışqlarda Azərbaycanın xəritəsinin istifadə olunması və bu zaman işğal olunmuş rayonların xüsusi rənglərlə ciz-


1.А.С.Ковальчук.Основы имиджелогии и делового общения.М.2005.с.109.



gilənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən danışarkən sxemin əlavə olunması informasiyanın daha dolğun çatdırılmasına xidmət edir.

Qeyri-verbal ünsiyyət vasitələri öz müsbət rolunu yalnız bacarıqla istifadə olunduqda oynaya bilir. Əks halda hər bir qeyri-verbal vasitə əsl konflikt mənbəyi ola bilər. Ən adı uğursus bir jest qarşılıqlı anlaşmaya sərf olunan zəhmətin üstündən xətt çəkə bilər. Razılaşmaliyiq ki, müxtəlif məqamlarda jestlər və mimika sözləri tamamilə əvəz edə bilər.

Verbal və qeyri verbal ünsiyyət vasitələrinə münasibet çeşidlidir və bir çox hallarda fəaliyyət sferalarına müvafiq baxılmasını tələb edir. Elə fəaliyyət sahələri mövcuddur ki, yazısız keçinmək ağlaşılmazdır. Elə sahələr də var ki, danışmaq daha vaqıbdır. Hesablamalara görə insanlar öz iş vaxtlarının 9 faizini yazmaqa, 16 faizini oxumaqa, 25 faizini danışmaqa və 50 faizini dinləməyə sərf edirlər.



Bələ görünür ki, bütövlükdə dinləmə fəaliyyəti digər fəaliyyət növlərini bir neçə dəfə üstələyir. Bütün bu proseslər qeyri-verbal vasitələrin iştirakı ilə müşayiət olunur. Odur ki, bu vasitələrin bir-birindən tacrid olunmuş şəkildə baxılması bir qədər nisbi xarakterlidir. Ünsiyyət prosesində verbal vasitələrinin qeyri-verbal vasitələrlə, xüsusilə jestlərlə, konkurent olması zəruridir. Bu o deməkdir ki, hər hansı jest səslə nitqi tamamlamalıdır. Verbal ünsiyyət vasitələri haqqında geniş danışmağı lazımlı bilməsək də, yazılı(yazmaq) və şifahi nitqin(danışmaq) ortaq və çəsətdili elementlərinə toxunmaq zəruridir.


Özünüzü sınayın:

1. Ünsiyət vasitələrinin neçə növü vardır?
 2. Ünsiyət aktında verbal və qeyri-verbal vasitələrin payı necə müəyyənləşdirilir?
 3. Qeyri-verbal ünsiyət vasitələrinin əsas hansı qrupları vardır?
 4. Konkurentlik necə başa düşülməlidir?

Nitqin formaları

Fəaliyyət forması olan nitq həm yazılı, həm də şifahi qaydada reallaşır. Bəzən tədqiqatçıların daxili nitqi də proses kimi dəyərləndirdiyinə rast gelirik. Bu inkarolunmazdır. Ancaq daxili nitq və ünsiyyət anlayışı bir araya siğmazdır. Odur ki, biz yalnız, eğer belə demək mümkündürsə, yalnız «xarici nitq» prosesindən və bu zaman nitq mədəniyyətindən danişa bilərik. Şifahi nitq prosesinə danışmaq və dinləmək, yazılı nitq prosesinə isə yazmaq və oxumaq daxildir.

Bu problemə bir qədər fərqli yanaşma tərzi də mövcuddur. Belə ki, danışmaq və yazmaq nitq fəaliyyəti kimi produktiv, dinləmək və oxumaq isə reseptiv fəaliyyətdir. Produktiv fəaliyyət dedikdə aktivlik, reseptiv fəaliyyət isə passivlik kimi nəzerdə tutulur.



Qeyd edək ki, aktivlik və passivlik anlayışları öz həqiqi mənasında nitq fəaliyyətinə şəmil oluna bilməz. Çünkü

hər bir fəaliyyət özündə bir aktivlik yaşıdır. Lakin ola bilər ki, aktivlik müxtəlif səviyyələrdə özünü biruze versin. Mütləq passivlik fəaliyyətsizlik deməkdir.

Bir çox hallarda nitq fəaliyyətinə yeni-yeni yanaşma meyillərinə rast gəlmək mümkündür. Misal üçün, hər hansı yazılı bir nitq parçasını (qəzet məqaləsi, hər hansı yazılı sənəd, elmi tezis və s.) şifahi ünsiyyət məqamında baş-qalarına ucadan oxumaq, və yaxud danışqlar prosesində bir şəxsin nitqini (xarici dildən və əksinə) başqa tərəf üçün çevirmək prosesi necə baxılmalıdır. Göründüyü kimi, nitq və nitq mədəniyyəti problemləri çoxyönlü problemlərə işiq tutulmasını tələb edir. Beləliklə, biz yazılı və şifahi nitq terminləri ilə yazılı və şifahi ünsiyyət formalarını nəzərdə tuturq və bunların özünəməxsus fəaliyyət formaları olduğunu nəzərə çatdırırıq.

Nitqin bu formasının yaranması elmə məlum deyildir. Lakin bununla bağlı nəzeriyələrin və fərziyyələrin hamısı bir həqiqəti təsdiqləyir ki, lap uzaq keçmişlərdə də nitq informasiya mübadiləsi zəruretindən meydana gəlmişdir və əcdadlarımızın ehtiyaclarına xidmət etmişdir. Kitabda dəniş-maq, ünsiyyət bağlamaq, dinləmək fəaliyyəti geniş planda araşdırıldıqından yalnız şifahi və yazılı nitq arasındakı fərqləri diqqətə çatdırmaqla qənaətlənirik. Bunlar aşağıdakılardır:

Şifahi nitq:

- 1.Zəngin intonasiya çalarlıqlarına malikdir.
- 2.Çoxsaylı paralinqvistik (jest, mimika, bədən hərəkətləri və s.) vasitələrin iştirakı istisna olunmur.
- 3.Özünəməxsus tempi mövcuddur(Bu zaman kəsiyində nitqin məqamlı bağlılığını əks etdirir).
- 4.Yüksek dərəcədə avtomatlamaş nitqdir.
- 5.Adresant və adresat arasında canlı əlaqə labüddür.
- 6.Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var.

7.Yüyrek nitqdir. (Deyilən sözü geri qaytarmaq mümkünsüzdür).

Yazılı nitq:

- 1.Dil vahidlərindən qrammatik qanuna uyğunluqlarla istifadə olunmasını tələb edir.
- 2.Struktur mürəkkəbliyi mövcuddur.
- 3.Yazılanları bir neçə dəfə götür-qoy etmək, düzəliş aparmaq, lazımlığı silmək, yenisi ilə əvəzləmək mümkündür.
- 4.Adresatla birbaşa əlaqəsi yoxdur.
- 5.Aktual üzvlənməyə və söz sırasına görə şifahi nitqdən fərqlidir.

Yazılı nitq özünəməxsus keufiyyətlərə malikdir. Ancaq unudulmamalıdır ki, «Yazı səsin rəsmli verilməsidir; Nə qədər çox oxşasa bir o qədər yaxşıdır» (M.F.Volter). Bu məqamda belə bir fikir təsdiqlənir ki, ki, yazılı nitq xüsusi vasitələrlə qeydə alınmış şifahi nitqdir. Bunların hər ikisi fəaliyyət forması olaraq səciyyəvi psixolinqvistik keyfiyyətlərə və kommunikativ göstəricilərə malikdir. Dahi yunan filosofu Aristotel (e.ə. 384-322-ci illər) öz «Məntiq» əsərinin giriş hissəsində yazmışdır: «Tələffüz olunan söz əqli təcrübənin simvolu, yazılın söz isə tələffüz edilən sözün simvoludur». Bir çox ortaç funksiyaları olmaqla, yazılı və şifahi nitqin çeşidli funksiyaları da vardır. Bunlar ətrafında ayrıca şərh veriləcəkdir.

Özünüzü sınayın:

- 1.Yazılı və şifahi nitq anlayışları arasında hansı fərqlər mövcuddur?
- 2.Şifahi nitqin başlıca keyfiyyətləri hansılardır?
- 3.Yazılı nitq şifahi nitqdən hansı göstəricilərinə görə fərqlənir?

Pauzanın növləri və funksiyaları

İnsan üçün ən böyük əzab susmaqdır.

Blez Paskal

Nitq (ünsiyyət) prosesi mürəkkəb psixofizioloji hadisə kimi bir sıra linqvistik və qeyri-linqvistik faktorları özündə birləşdirir. Təbiii ki, bütün bunlar ünsiyyətin gerçəkləşməsi üçün zəruridir. Qeyd etdiyimiz kimi, nitq məqsədli fəaliyyət formasıdır və məqsədin gerçəkləşməsinə xidmət göstərən komponentlər də məqsədli istifadə olunmalıdır. Ünsiyyətin qeyri-verbal vasitələri sırasında, bu baxımdan, pauza maraqlı hadisə kimi diqqəti çəkir. Pauza müxtəlif səbəblərdən və müxtəlif məqsədlərdən nitq axının müvəqqəti kəsilməsi hadisəsidir.¹

Verilmiş açıqlamada iki cəhət öz aydın əksini tapmışdır: səbəb və məqsəd. Nitq axarında fasilənin səbəbləri birbaşa dildaxili, yeni dilin daxili sintaktik qanuna uyğunluqları ilə bağlıdır. Bu onunla izah olunur ki, nitq prosesində insan cümlələrdən istifadə edir. Xüsusilə, cümlə daxilində, cümlənin müvafiq hissələri arasında tabeli sintaktik əlaqələrini vurgulamaqda sintaktik pauzalar önemlidir. Lakin pauzanın baş verməsi müxtəlif fizioloji amillərlə də şərtlənir. Danışan nitqini davam etdirmək üçün hava udmalı olur və bunu pauzasız təsəvvürə getirmək çətindir. Danışanın öskürməsi, aşqırması və digər hadisələr də zəruri halda nitqidə fasilə verilməsini tələb edir. Pauza eləcə də danışanın psixoloji durumunun barometridir. Danışan həyəcanlı

1.M.Adilov, Z.Verdiyeva, F.Ağayeva. İzahlı dilçilik terminləri.B.,1989.s.214.

olduğu hallarda nitqin qırılması buna misal ola bilər. Deyilənləri nəzərdə tutmaqla pauzanı sintaktik və qeyri-sintaktik növlərə bölmeliyik.

Nitq axarında yerinə yetirdiyi funksiyaya görə isə ayırıcı və birləşdirici pauzalar mövcuddur. Bunlar sintaktik pauzanın növləri kmi fikrin ifadəsi üçün tələb olunan konstruksiyalarla vəhdətdə olur. Ayırıcı pauza əsasən cümlələr (sintaktik vahidlər) arasında təzahür edir. Bunun nəticəsidir ki, danışan və dinləyən bir-birini çətinlik çəkmədən başa düşürlər. Əgər danışan hər hansı səbəb üzündən pauzaların yerli-yerində olmasına nəzarət etməzsə, anlaşılmaz bir mənzərə yarana bilər və nəticədə dinləyici dəqiqləşmə xatirinə sual vermək məcburiyyətində olar.

Nitq mədəniyyəti üçün vacib sayılan tələblərdən biri de pauzaların yerli-yerində olması və danışanın bunlara düzgün riayət etməsidir. Birləşdirici pauzalar öz vəzifələrinə görə, bir növ, birləşdirici bağlayıcılarla uyğunluq təşkil edir. Dilin qrammatik qanuna uyğunluqlarına bələdlik, xüsusi yazlı mətnlərin oxunması zamanı özünü aydın biruzə verir.

Pauza nitq prosesində aşağıdakı məqsədlərə xidmət edə bilər:

- 1.Qarşı tərəfə öz fikrini bildirməyə imkan vermək;
- 2.Danışanın problem ətrafında fikirləri bitdikdə. Əlavə və şərhə ehtiyac olmadıqda;
- 3.Öncə söylənilənlərin xüsusi əhəmiyyətli olduğunu diqqətə çatdırmaq tələb olunduqda;
- 4.Növbəti deyiləcək fikirlərə diqqət tuşlanması bilərmək;
- 5.Qarşı tərəfin nitqin predmetinə laqeydliyi müşayiət olunduqda öz daxili narazılığını diqqətə tuşlamaq;
- 6.Ciddi xəbərdarlıq məqsədi ilə;
- 7.Qarşı tərəfi hövselədən çıxartmaq, onunla danışmaq istəyinin olmadığını bildirmək;

Lakin pauzanı «ağzına su alıb susmaq» kimi qiymətləndirmək olmaz. Xatırlatmaq lazımdır ki, nitqin sürəti və pauza arasında bağlılıq mövcuddur. Danışq tempi sürətli olan tərefdaş aramla danışan tərəf haqqında belə gümana gələcəkdir ki, o ünsiyyətdən bezikib, yaxud söhbəti davam etdirməyə çətinlik çəkir, qətiyyətsizdir və s. Ünsiyyət prosesində aramla danışan tərəf isə öz növbəsində qarşı tərefin ona danişmamağa imkan vermədiyi, təzyiq göstərmək cəhdində bulunduğu guman edə bilər və bu zəmində obyekt-subyekt münasibətləri ciddi maneələrlə qarşılaşa bilər.

Qeyri-verbal ünsiyyət vasitəsi olduğundan pauza coxsayılı funksiyaları və məqsədləri eks etdirə bilir. Hər birimiz üçün qarşılıqlı anlaşma normal pauzalar hesabına əldə olunur. Bu nitqin ritmik səslənməsi effektidir. Bəzən bu ritmin pozğunluğu halları müşahidə olunur. Tutaq ki, danışan hər hansı texniki səbəb üzündən pauza etməli olur. Yaxud səhhəti ilə bağlı öskürərkən bu hal baş verə bilər. Bütün pauzalar «lüftpauza» adlanır.

Biz pauza və digər qeyri-verbal vasitələrə, nitqin sürəti və tempinə ayrılıqda baxmaqla yalnız bir sıra səciyyəvi elementləri diqqətə çatdırmağa səy edirik. Əslinde bütün bunlar birlikdə nitqimizdə iştirak edir. Misal üçün, nitq prosesində birnəfəsə, yəni növbəti pauzaya qədər, necə söz ifadə etmək olarsa bu birbaşa nitqin sürəti ilə izah olunmalıdır. Əgər biz bitkin fikir ifadə olunması məqsədini ön plana çəkirkəsə, onda nitq praktikasında artıq sınaqdan çıxmış bir göstərici ilə razılaşmalıyıq. Adresatın bizi istədiyimiz şəkildə başa düşməsi üçün indi cümlənin 5 ± 2 (yəni 8 sözə qədər) sözdən ibarət olması norma sayılır.

Qeyd edək ki, məhz bu sayda sözün ifadə olunmasından sonra nəfəs dərilməsi zərurəti yaranır. Ola bilsin ki, bu rəqəm bir qədər az, bir qədər artıq olsun. Sınaqlar göstərir ki, birnəfəsə ifadə olunan sözlərin sayını hətta 20-yə de-

çatdırmaq olar. Lakin ünsiyyətə verilən tələblər baxımından belə cəhd yalnız «Ginnesin rekordlar kitabına» adını salmaq cəhd kimi dəyərləndirilməlidir. Əgər biz televiziya və radio kanallarında səslənən xəbərlərin oxunuşunu izləsək «Kim?», «Nə?», «Harada?», «Nə zaman?» və s. modeli əsasında qurulan cümlələrin daha işlək olduğunu şahidinə çevrilərik. Bu cümlələr isə adətən 5 ± 2 tələbinə tam cavab verir.

Özünüzü sınayın

1. Pauza nədir və hansı növləri mövcuddur?
2. Pauzanın əsas funksiyaları hansılardır?
3. Pauzalar hansı məqsədlərlə istifadə oluna bilər?
4. Lüftpauza nədir və onun yaranmasını hansı amillər şərtləndirir?
5. İnforsasiyanın dolğun çatdırılmasında sözlərin sayı və pauza hansı rol oynayır?

İntonasiyanın növləri və funksiyaları

«HƏ» və «YOX» soxlərini 50 cür tələffüz etmək olar, ancaq onların bir üzəliş forması var.

Bernard Shaw

İntonasiya öz təbiətinə görə çox mürəkkəb bir dil hadisədir. Sadə anlamda bunu nitq prosesində səsin yüksəlməsi və ya alçalması kimi başa düşmək lazımdır. Əslində isə intonasiya modallıq bildirməklə cümle üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, cümlələrin sadə, mürəkkəb, tabeli, tabesizliyini fərqləndirməyə xidmət göstərir, məntiqi vurğunun yerinin düzgün müəyyənləşdirilməsinə təminat verir, ara sözlərin mövcudluğunu diqqətə tuşlamağa şərait yaratır. Nitqin ritmik-melodik komponenti olmaqla nimnki sintaktik mənaların fərqləndirilməsinə xidmət edir, habelə nitqin emosional-ekspressiv gücünü artırır.

İntonasiyada ilk növbədə obyektiv və subyektiv məqamları müəyyənləşdirmək tələb olunur. Bu zərurət onunla izah oluna bilər ki, intonasiyanı təşkil edən vahidlərin böyük əksəriyyəti(temp, tembr) fərdi və həm də subyektiv olmaqla intonasiyanın obyektiv təbiətini formalasdırır. İntonasiya özü-özülüyündə, yəni sözdən təcrid olunmuş şəkildə, heç bir məntiqi məzmuna malik deyildir. Bu o deməkdir ki, intonasiya ayrılıqda fikri təcəssüm etdirə bilməz. Bunu nəzərdə tutaraq S.O.Kartsevski «Dil sozlərdən, qrammatikadan və intonasiyadan ibarətdir» qəna-ətinə gəlir.¹

¹С.О.Карцевский. Повторительный курс русского языка. М., 1928. с.14-15

Nitqin həmişə məqsədli olduğunu, arzu, istək ifadə etdiyini vurğulamaqla intonasiyanın modallığa görə növlərini müəyyənləşdirmək olar: məlumatvermə, sual ve əmr intonasiyaları. Cüməldaxili münasibətlərin aydınlaşdırılması isə sadalama, qarşılaşdırma, aydınlaşdırma intonasiyalarını fərqləndirməyə imkan verir. Bundan savayı, nida intonasiyası da mövcuddur.

İntonasiya nitqin ritmi, nitqin tempi(sürəti), intensivliyi, tembri anlayışlarından kənar baxıla bilməz. Bütün bunların toplusu intonasiyanı təşkil edir. Lakin göstərilənlərin hər biri haqqında qısa məlumat verilməsi bütövlükdə intonasiyanın təbiətinin açıqlanmasında əhəmiyyətlidir.

İntonasiyanın aşağıdakı əsas funksiyaları mövcuddur:

İntonasiyanın apelyativ funksiyası. Bu adresat ilə əlaqədar olan funksiya kimi danışanın nitq mədəniyyətini özündə əks etdirir. Təbii ki, böyüyə və ya uşağa müraciətdə intonasiya fərqli olur. Bu zaman sosial rollar, hadisə, məqam anlayışları da öz təsirini göstəmiş olur. Misal üçün, diktoran danışışı, məişət nitqi, diplomatik görüşlər və danışqlar zamanı intonasiya eynilik təşkil etmir. Bu da əsas verir ki, intonasiyaya həm də üslubfərqləndirici bir hadisə kimi yanaşaq. Həqiqətən, hərbçilərin hər hansı əmri verməsi intonasiyası rəsmi üsluba bir işarədir.

İntonasiyanın delimitativ (hüdudlandırıcı) funksiyası. Nitq axarında cümlələrin (cümədə daxilində həmcins üzvlərin, ara sözlərin və s) hüdüdlərini, bir-birindən ayrıldığını göstərən funksiyadır. Göstərilən funksiya nitq axınını təşkil edən digər vasitələr, xüsusişlə pauza və melodika ilə təmasda baxılmalıdır. Qeyd edək ki, cümlənin aktual üzvlənməsi də bu əsasda təzahür edir.

İntonasiyanın emosional-ekspressiv funksiyası. İntonasiya vasitəsi ilə danışanın emosional vəziyyəti əks olunmaqla yanaşı, habelə nitqin məzmununa və adresata

münasibət öz ifadəsini tapır. İntonasiyanın bu funksiyası əsas etibarilə tembr və melodika hesabına gerçekləşir. Tembrin rolunun daha böyük olduğunu diqqətə çatdırmaq lazımdır. Çünkü tembrin hesabına nitqdə ayrı-ayrı dil vahidləri çoxsaylı çalarlar(qəm, fərəh, kədər, razılıq, etiraz və s.) qazanır.Bu incəliyi Bernard Şou « HƏ» və «YOX» sozlərini bir cür yazmaq, 50 cür tələffüz etməyin mümkünüyü fikri ilə vurğulamışdır». Görkəmli pedaqoq S. Makarenko eyni fikri belə ifadə etmişdir: «Mən «Bura gəl» ifadəsinə yalnız 15-20 mənada söyleyə bildikdən sonra və səsdəki incəliyini 20 cür ifadə etməyi öyrəndikdən sonra, özümü əsl ustad hesab etməyə başladım».¹

«...Hissləri yalnız intonasiyanın gücü, yəni səsin nizamlanması, sürəti, ucadan və yaxud asta tələffüz etməklə və nitqi müşayiət edən jestlərlə çatdırmaq olar. Eyni bir fraza nitqdə minlərcə dəyişkənliyə məruz qal-maqla çoxsaylı hissləri əks etdirə bilər» deyən J. Van-dries ilə də razılaşmaliyiq.²

İntonasiyanın estetik funksiyası. Gösterilən funksiya daha çox səhnə sənəti, bədii qiraət və s. hallarda təzahür edir.

İntonasiyanın kommunikativ funksiyası. Bu intonasiyanın ümumi funksiyası olmaqla əslində bütün digər funksiyaları özündə birləşdirir. Daha doğrusu, bütün funksiyalar kommunikativ funksiyadan asılıdır. Bunu belə izah etmək lazımdır ki, biz yalnız kommunikativ əlaqədə olduqda intonasiyanın digər funksiyaları həyata vəsiqə qazanır. Əks halda bu barədə söz açmaq məntiqdən kənardır.


İntonasiyanın kommunikativ funksiyası ayrı-ayrı cümlələri müstəqil kommunikativ vahid kimi söz birləşməsindən fərqləndirməyə xidmət edir. İntonasiya adresatla

¹ А.С.Макаренко. Сочинения. Т.3. М.1958.с.269.

² Ж. Вандриес. Язык. с.136.

əlaqə qurulması və bu əlaqənin davam etdirilməsi, söyləmin başa çatdığını bildirilməsi üçün əvəzsizdir.

Ünsiyyət prosesində danışan ən mühüm, daha zəruri sözləri ayırib nəzərə çatdırıldıqda intonasiyanın göstərilən funksiyası xeyli aktuallaşır. Kommunikativ funksiyanın məhiyyəti onunla izah olunur ki, o, cüməni müstəqil kommunikativ vahid, daha doğrusu, ən kiçik ünsiyyət vahidi kimi formalaşdırır. İntonasiya ünsiyyət iştirakçıları arasında imperativ vahidlər, vokativ sözlərdən istifadə etməklə əlaqə yaradılmasına, bu əlaqənin davam etdirilməsinə, söyləmin sona yetdiyini göstərməyə xidmət göstərir. Odur ki, intonasiyani idarə etmək, ondan bəhrələnmək danışanın ali məqsədi olmalıdır.



Göstərilən funksiyalardan savayı intonasiyanın kulminativ (ayırıcı) funksiyası da mövcuddur. Cümlədə daha mühüm hesab edilən sözlərin diqqətə çatdırılması yolları müxtəlidir. Bunu məntiqi vurğu vasitəsi ilə, və yaxud temp hesabına gerçəkləşdirmək mümkündür.

Azərbaycan dilində bir çox hallarda intonasiya mənafərqləndirici mahiyyət kəsb edir. İntonasiya haqqındaki bilgilerin bitkin olması üçün temp, tembr, melodika, intensivlik, ritm anlayışlarına aydınlıq gətirilməsi zəruridir. Çünkü bütün bunlar bütövlükdə intonasiyanı təşkil edir.

Nitqin tembri ilk növbədə emosional-ekspressiv cəalarlıqları əks etdirən səs tonlarının kompleksidir. Danışanın ünsiyyət məqamında durumu, şən və yaxud kədərli olması tembrlə bağlıdır. Bu vəziyyət nitqin predmetindən də irəli gələ bilər. Nitq mədəniyyəti baxımından hər hansı kədərli hadisədən gülə-gülə danışmaq məqbul sayla bilməz. Doğrudur, insanın kədərini «üzündən də oxumaq» müm-kündür. Lakin bu halda hər hansı tembrdən söhbət gedə bilməz.

Temp anlayışı isə birbaşa sürətlə, yəni danışanın müəyyən zaman kəsiyində nitqində istifadə etdiyi dil vahidlərinin sayı ilə bağlıdır. Təbiidir ki, süreli nitqin qavranılması olduqca çətindir. İnsanlar normal tərzdə danışarkən bir dəqiqə ərzində təqribən 125 söz isfadə edirlər. Kommunikativ aktın iştirakçıları üçün belə sürət qənaətbəxş sayılır.

Onu da qeyd edək ki, göstərilən vaxt ərzində ikiqat çox, hətta 400-ə qədər söz ifadə etmək olar. Bu çox böyük sürət olduğundan qarşılıqlı anlaşmanın eldə olunması sual altında qalır.¹ Beynəlxalq praktikada bu gün az vaxt ərzində öz fikirlərini çatdırmaq tələbi çox ciddi qoyulur. Yüksək səviyyəli görüşlər nəinki yüksək səviyyəli hazırlıq, həm də yüksək səviyyəli nitq bacarığı tələb edir.


Özünüzü sınayın:

1. İntonasiya nədir?

¹ A.Атватор. Я вас слушаю. М.1987.c.21

- 2.İntonasiyanın qeyri-verbal ünsiyyət vasitələri arasında yeri və rolü necədir?
- 3.İntonasiyanın əsas funksiyaları hansılardır?
- 4.Nitqin tempi, tembri, melodikası və ritmi hansı kefiyyətlərə malikdir?

Jestlər




Qeyri-verbal ünsiyyət vasitələri sırasında kommunikativlik baxımından jestlər daha çox diqqəti çəkir. Jestlər çox önlü və çox təyinatlı olduğundan onların hər hansı prinsip əsasında qruplaşdırılması müəyyən çətinliklər ortaya çıxarırlar. Yanağın qızartısı, dodaqların

titrəməsi, qaşların çatılması, çıyınların sıxılması və digər el-qol, bədən hərəkətləri, duruş(poza) danışanın dinləyiciyə sözlərsiz demək istədiklərini və istəmədiklərini, daxili gərginliyini, hiss və həyəcanını çatdırmağa qadirdir.

Ümumiyyətlə, jestlərin «dilini» axıracan və öyrənmək mümkün deyildir. Bu problemlərlə məşğul olan pasimologiyanın¹ uğurları ilə də öyünməyə dəyməz. Çünkü universal elementlərlə yanaşı, jestlər bir sıra milli özülükleri, insanların fəaliyyət sferalarını özündə eks etdirir. Təbii ki, bunların hamısı haqqında dolğun təsəvvür yaratmaq olduqca çətindir. Diplomatik fəaliyyət sferasında nitq mədəniyyəti və etiket problemləri diqqət mərkəzində durduğundan jestlərin çeşidlənməsi prinsiplərini açıqlamaqla qənaətlənirik. Jestlər aşağıdakı kimi qruplaşdırılır:

¹ pasimologiya - jestlərin dilini öyrənen dilçilik sahəsi.(Bax: Ахманова О.С. Словарь лингвистических терминов)


1. Sadə jestlər. Bu qrupa birdəfəlik hərəkətlər (əsasən işarəcidi) daxildir. Misal üçün, tələbənin dərs zamanı əlini qaldırması, hərbicilərin bir-birini salamlaşması, rütbəcə (statusu) yüksək olan şəxs içəri girdikdə ayağa durmaq və s. .



2. Mürəkkəb jestlər. Eynicinsli təkrarlanan hərəkətlərdən ibarət(əl çalmaq, əlini başı üstünə qaldırıb sağa-sola yelləmək, barmaqlarını bir-birinə sürtmək və s.)


3.Qarışiq jestlər. Yekcins olmayan müxtəlif hərəkətlərin sintezindən formalaşan(barmağını dodaqlarına yapışdırmaq, barmağını gicgahına qoyub yarımdairevi fırlatmaq, əllərini bir-birinə sürtüb ciblə-rinin astarını çevirmek və s.)

Bundan savayı icra olunma mexanizmine görə dinamik və statik jest qrupları ayrılır. Kinesik qeyri-verbal ünsiyyət vasitəsi kimi təqdim etdiyimiz qrupa daxil olan vasitələrin, demək olar ki, hamısı dinamik xarakterlidir, və qısamüddətli-dir. Statiklik əsas etibarilə proksemik vasitələrə(jestlərə) xas olan keyfiyyətdir. Müxtəlif pozalar(oturuş, duruş və s.) buna misal ola bilər. Xüsusi-



yətdir. Müxtəlif pozalar(oturuş, duruş və s.) buna misal ola bilər. Xüsusiylə, danışıqlar zamanı ayaqların üst-üstə aşırılması çox populyardır. Qeyd edək ki, əlin çənəyə dirsəklənməsi vəziyyəti daha uzunmüddətlidir. Adətən ayağın ayaq üstündən götürülməsi söhbətin başa çatdırılmasına işare kimi yozulur. Qarşı tərəf bu zaman öz fikirlərini yekunlaşdırmağa tələsməlidir.

Jestlərin qruplaşdırılmasında bədən üzvlərinin iştirakından savayı jestin icrası zamanı bədən üzvlərinin hərəkət formaları da əsas götürülə bilər. Bu zaman aşağıdakı jestləri ayırmalı olar:



1. Səmtləyici jestlər - sağ, sol, yuxarı, aşağı, irəli, geri mənalarını bildirən jestlər buraya daxildir.
2. Təsvirləyən jestlər - kök, arıq, qozbel, yumru, yekə və s. mənasını bildirən jestlər. Bu qrupa daxil etdiyimiz jestlərə əksər hallarda qadınlar daha meyllidirlər.

Saçın gödək və yaxud uzun, ayaqqabının dikdaban, paltaların qoluqısa, mini olmasını qadınlar jestlərlə çox məhərətlə təsvir edirlər. Təsvirləyən jestlərə yüksək kommunikativlik xas olduğundan kənar subyektlərin də diqqət mərzəzində olur. İctimai yerlərdə davranış normalarına əməl olunması hər kəsin borcudur. Bu borc həm də jestlərə münasibətdə öz əksini tapmalıdır.

3. Simvolik jestlər – həbicilərin bir-biriyle salamlaması, islam adətlərinə müvafiq olaraq ziyarətgahlara salam (salavat) verilməsi, dəfn mərasimlərində baş geyiminin çıxarılması, salam alarkən oturan adamın ayağa qalxması və s.

4. Emosional jestlər - yumruğunu stola vurmaq, ikiəlli başını tutmaq, ürəyini tutmaq, ayağını yerə vurmaq, barmağını silkələməklə hədələmək və s.

5. Ritmik jestlər-ünsiyyət axarında hadisələrin ardıcılığını əks etdirməyə xidmət göstərən jestlər, sağa-sola vargəl etmək, birinci, ikinci və s. ardıcılığını göstərmək.

Qeyd edək ki, jestlər çoxmənalılığı meyllidirlər. Məhz bunun nəticəsidir ki, ünsiyyətə qatılan tərəflər bəzən bu incəlikdən öz məqsədləri üçün bəhrələnirlər. Misal üçün, Azərbaycan kinosunun iftiхarı sıyalan «Ulduz» komediyasında kolxoз sədri Qədir Ulduza göz vurmaqla guya onu sevdiyini bildirmək istəyir. Ulduz isə ona «Nə oldu? Gözünüzə çöp düşdü?» suallını verməklə fikirlərini altüst edir. Əl qaldırmağın özü də çoxmənalıdır. Bir halda bu jestlə söz almaq



istəyi ifadə olunursa, tutaq ki, hə hansı bir yığıncaqda əl qaldırmaqla razılıq(lehine) və yaxud etiraz(əleyhine) ifadə etmək olar.

Misal üçün, yumruğa bükülmüş əlin yuxarı qalxmış baş barmağı bizim üçün hə şeyin əla olması mənasındadır. Bir çox xarici ölkələrdə bu jest yolüstü maşın əyləmək üçün istifadə olunur. Yunanlar üçün bu olduqca təhqiramız bir anlayışı(rədd ol və yaxud itil burdan) əvəzləyir.Boks , güləş hakimləri bu jestlə idmançılar xal verildiyini bildirirlər. Doğrudur, jestlərin milli koloritli olması tədqiqatçılar tərəfindən qəbul olunur, ancaq bunların hansısa bir dillə bağlılığı fikri olduqca ziddiyətlidir.

Misal üçün, bu gün dönyanın 20 ölkəsində ispan, 15 ölkəsində isə ingilis dili dövlət dilidir.* Bu heç də o demək deyildir ki, bu dillərdə danışan insanlar eyni jestlərdən eyni yozumda bəhrələnirlər.Barmaqların «V» şəkilli jestindən Uinston Çerçill ikinci Cahan savaşından sonrakı illərdə qələbə simvolu kimi istifadə edirdi¹ və bu zaman ovucunun içi kütləyə tərəf açılırdı. Həqiqətən, ingilis dilində qələbə sözünün ilk hərfi (*vistory*) ilə konqrentlik təşkil edir. İngilis dilində danışan bir çox ölkələrdə və hətta Büyük Britaniyanın özündə də bu əsl təhqir bildirir.

16 iyun 2003-cü il tarixdə Türkiyənin TRT-1 televiziya kanalı ilə yayılmış bir xəbərdə Baş nazir Rəcəb Tayyib Ərdoğanın Malaziyaya rəsmi səfərə yollanacağı bildirildi. Malaziyada danışçılar apararkən ayaqların bir-birinin üstünə aşırılmasının yolverilməzliyi, ünsiyyət zamanı əl-qol jestlerinin xoşagəlməzliyi səfər ərefəsində hökü-mət başçısının diqqətinə xüsusi çatdırıldığı da gizlə-dilmədi.

Hətta, Baş nazirə o da tövsiyə olunub ki, bu döv-

1.Аллан Пиз.Язык телодвижений. М.2006; с.6.

İətdə bir-birinə hədiyyə təqdim edərkən iki əllə, və özü də təqribən döş qəfəsi səviyyəsində, tutmaq lazımdır. Bütün bunlara tam təbii baxılmalıdır. Ümumiyyətə, ünsiyyətə qatılarkən qarşı tərəfin qoluna girmək, palтарının qolunu, yaxud ətəyini çəkmək mədəniyyətsizlikdir. Bu tipli jestlərin qarşılıqlı anlaşmaya faydalı olacağına inanmaq çətindir.

Özünüüz sinayın

- 1.Jestlər qeyri-verbal ünsiyyət vasitələrinin hansı qrupuna daxildir?
- 2.Jestlərin qruplaşdırılmasında hansı əsas göstəricilərə diqqət tuşlanır?
- 3.Dinamik və statik jestlər haqqında nə demək olar?
- 4.Bədən üzvlərinin hərəkətinə görə jestlər necə qruplaşdırılır?
- 5.Jestlərin çoxmənalılığı ünsiyyətdə hansı çətinliklərin yaranmasına səbəb ola bilir?

Mimika

*Görmək və düyməq sevinci
təbiətin ən böyük töhfəsidir.*

Albert Eynşteyn



Çox vacib sayılan kinestik qeyri-verbal ünsiyyət vəsitəsi olan mimika haqqın-da ayrıca danışmağa ehtiyac var. Çünkü ən dahi insanların da «ürəyi qapalı, üzləri isə açıq» olur.

Qarşıdakı adımı bu və digər dərəcədə «gözündən oxuya» bilmək qabiliyyəti hər birimizdə var. Odur ki, ünsiyyət prosesində söhbətdaşımızın (müsahibimizin) üzünə baxmaq, eləcə də onun bizim gözümüzə baxması mühüm əhəmiyyətlidir. Dilimizdə mütəmadi işlənən «ürəyini üzdən oxumaq», «gözdən oxumaq» ifadələri də dediklərimizin bir həqiqət olduğuna işaretdir. Mimik planda gözlərin vəziyyəti daha çox diqqət çəkir. Gözlə ünsiyyət, sırr deyil ki, qəlbin ünsiyyətidir.

Danışanın düz, yaxud yalan danışdığını «Gözümün içine düz bax» təkidi ilə aydınlaşdırmağa çalışırıq. Söhbətdaşımız ünsiyyət prosesində nəzərlərini qaçırdıqda narahatlıq keçiririk, hətta özümüzü bir qədər də təhqir olunmuş bilirik. Belə olduqda qarşı tərəf «Qulağım səndədir» cavabıyla vəziyyətdən çıxmağa, incikliyin qarşısını almağa çalışır. Baxışlar ünsiyyətdə sinxron iştirak edir. Bu hər iki tərəfin baxışlarının kommunikativliyi ilə izah olunur. Lakin ola bilər ki, bu səviyyə danışanla dinləyəndə fərqli olsun. Müşahidələr göstərir ki, ünsiyyət aktının iştirakçılarının bir-

birini üzünə baxması bir sıra qanuna uyğunluqlarla müşayiət olunur. Danışan, bir qayda olaraq, dinləyənə az baxır, nəzərləri və baxışları yaygın olur.

Belə nəticə çıxarmalıyıq ki, danışan daha çox nitqin məzmunu (sözləri seçmək və calaşdırmaq) üzərində düşüñür. Lakin bu vəziyyət uzunmüddətli ola bilməz. Xüsusiət kommunikativ tənzimləmə məqamları(müəllim mühazirə oxuduğu vaxt, danışıqlar aparıllarkən və s.) baxışların iştirakını tələb edir. Çünkü baxışlarda xəbərdarlıq(bunu) informasiya tutumu kimi də qəbul etmək olar) effekti çox güclüdür. Adresant hər dəfə fikrini tamamlamaq istədikdə, yeni fikrin izahına başladıqda adresatın üzünə baxır, sanki onun dinləməyə hazır olub-olmadığını təftiş edir.

Ola bilsin ki, bu vəziyyətdə adresant sözü adresata vermək isteyini ifadə etsin. Bu tipli siqnalların əsl mənası yalnız ünsiyyət aktının iştirakçılarına bəlli olur. Çünkü kommunikativ əlaqənin qurulması və nəzarətdə saxlanılması tərəflərin payına düşür və məqam sosial rol,sosial status və s. anlayışların təsirindən kənar təsəvvürə getirilə bilməz.

Bir halda ki, bizim məqsədimiz nitq mədəniyyəti və etiket problemlərinin diplomatik fəaliyyət sferası ilə bağlı məqbul və qeyri-məqbul cəhətlərini araşdırmaq və müvafiq tövsiyələr verməkdir, onda üz-üzə, göz-gözə danışan zaman diplomatların davranış tərzinə də toxunmalıyıq. Qeyd edək ki, diplomatik danışıqlar stolu arxasında status vəziyyətləri əksər hallarda bərabər sayılır. Bunula belə bir nəçə incəliyə bələdlik tələb olunur. Danışıqlar böyük və enli stol arxasında aparıldıqda tərəflərin bir-birinin üzünə daha çox və uzunmüddətli baxması ilə müşayiət olunur. Kiçik və ensiz stol arxasında tərəflər bir-birinin gözünə baxmaq-dan qaçırlar. Odur ki, müasir mərhələdə danışıqlar geniş oturmaqda, böyük (çox vaxt dairəvi və yaxud yarımdairəvi) stollar arxasında keçirilir.

Dövlət başçılarının görüşlərinin və söhbətlərinin qeyri formal şəraitdə davamı kresloda, divanda oturan vəziyyətdə baş verir. Dövlət başçıları səfirlərin etimadnaməsini qəbul etdikdən sonra da audiensiya üçün eyni şərait (hər iki tərəfin divanda yanaşı oturmaları) yaradılır. Bu zaman sərbəst ünsiyyət atmosferi həm də jestlərdən və digər vasitələrdən istifadə olunmasına yol açır. Bu yol qarşılıqlı anlaşmaya aparan yoldur.

Kommunikativlik mimikanın bütün elemetlərində güclüdür. Baxışlara, gözlərin vəziyyətinə belə geniş yer ayrılmazı da təsadüfi sayılmamalıdır. Status vəziyyəti yüksək olanlar aşağı statusu olanlara az baxırlar. Təsəvvür edək bir kəs rəisin otağına daxil olub ondan nəsə xahiş edir. Rəis başını qaldırıb ona diqqət ayırmırsa bu onu, təbii ki, narahat edir, xahişinin yerinə yetirilib-yetirilməyəcəyi ətrafında daxilində həyəcanlı fikirlər oyanır. Aşağı statusu olanlar isə, əksinə, özlərindən yuxarı statusu olanlara daha çox baxırlar, nitqin predmetinə onların münasibətini «üzlə-rindən oxumağa» çalışırlar. Auditoriyada tələbələrin müəllimə, konfras iştirakçılarının sədrə və çıxışçıya, məhkəmə zalında məhkumun hakimə, uşağın valideynə, xəstənin həkimə və s. baxışları buna misal ola bilər.

Özünüzü sınayın:

1. Gözlə ünsiyyət hansı incəliklərə məxsusdur?
2. Gözlərin vəziyyətinə görə insanların hansı tiplərini müəyyənləşdirmək olar?
3. Mimika və status vəziyyəti arasında bağlılıq necədir?
4. Danışıqlar aparılması üçün yerin seçilməsi hansı principlər üzərində qurulur?

Təbəssüm

Kommunikativliyi çox yüksək olan mimika elementlərindən biri də təbəssümdür. Bu ünsiyyət akti iştirakçlarının hər hansı məqamda gülüm-səməklə fikirlərini çatdırması, və yaxud qarşı tərəfin fikir-lərinə razılıq bildirməsi, ola bilsin ki, şübhə etməsidir. Razılaşaq ki, təbəssümün ilkin təyinatı tərəflər arasında xoş münasibətləri əks etdirmək, əksər hallarda sevinc anlarını, daxili razılığı bildirmək, bəzi məqamlarda isə əsl kədər, heyrət hissərini çatdırmaqdır. İncə nəvaziş, qonaqpərvərlik kimi hissələr də təbəssümde yaşayır.

Təbəssüm üzdə, gözdə, dodaqda «oxunan» sintetik mimik vəziyyətdir. İnsanlar təbəssümdən bir-birinə verdiyi payın əvəzində də təbəssüm payı gözləyir. Belə çıxır ki, cəmiyyətin hər bir subyekti təbəssümə möhtacdır. Uşaq anasından, xəstə tibb bacısından, sürücü sərnişindən; alicının satıcıdan aldığı təbəssüm payından, şəksiz ki, daxili bir rahatlıq duyur. Təbəssümün məna tutumu dərin olduğu qədər də müəmmalıdır. Bəzən böyük bir xalq haqqında təsəvvürlərin formalaşmasında da təbəssüm istinad nöqtəsinə çevrilir. Bir vaxtlar Amerikaya gələn avropalılar dan birisinin (rus yazıçısı V.Nagibin) bu ölkə haqqında yazdıqlarına diqqət yetirək: «...Amerikada hər şey cəzb edicidir. İnsanları vaxta hörmet edən, son dərəcə dəqiq, qəlbacıq adamlardır. Düşünürsən ki, onlarla hər işi görmək asandır. Nədənsə ucadan qəhqəhə çekib gülmək, ən əziz adamını bağrına bərk-bərk sıxıb




kürəyinə təkrar-təkrar döyəcləmək adətindən çox-çox uzaqdırlar. Hətta gülümsəməkdə də çox qısqancırlar. Üzlərin-də təbəssüm yox kimidir. Bilmirsən dostdurlar, yoxsa».

Əslində çox ani bir hadisə olan təbəssüm ciddi danışqlar prosesində qarşılıqlı anlaşmanın açarı ola bilər. Xüsusilə diplomatlar bu incəliyə biganə qalmaqla çox şeyi itirə bilərlər. Təbəssüm hər yetənin üzünə gülmək kimi başa düşülməməlidir. Həqiqətən, yersiz gülmək olduqca pis vərmişdir və bu vərdişdən uzaqlaşmaq məsləhətdir.

Özünüüzü sınayın:

1. Gözlərin vəziyyətinin ünsiyyətdə rolü nə dərəcədədir?
2. Təbəssüm, və gülmək arasında kommunikativlik fərqi nə-dədir?

Məsafə



mə və danışmaq) vər-dişlərinə etinasız yanaşmamalıdır. Bu diplomatlar üçün daha vacibdir. Çünkü proksemik ünsiyyət vasitəsi kimi məsafə anlayışı müxtəlif ölkələrdə fərqlidir.


Cins fərqi gözlənilməklə tərəfdəşin boyunun ucalığı da diqqətdən yayınmamalıdır. Misal üçün, ABŞ-da kişi-kİŞİ ilə danışarkən aralarındaki məsafə təqribən 18-20 düyüm olmalıdır.¹ Kişi qadınla danışarkən isə bu məsafə 24 düyüm nəzərdə tutulur. Latın Amerikası ölkələrində və Fransada isə bu məsafə daha az, 13 düyüm həddindədir. Bunun nəticəsidir ki, fransız amerikalı qadınla danışarkən yaxın durmağa cəhd edir, qadın isə bu ədəbsizlikdən can qurtarmaq üçün geri çəkilmək məcburiyyətində olur. Nəti-cədə fransız özünü təhqir olunmuş sanır.

Orta və Şimali avropalılar ünsiyyətdə təqribən bir metrə qədər olan məsafəni möqbul sayırlar. Cənublular, xüsusilə italyanlar, yaxın məsafədə ünsiyyət bağlamağa üstünlük verirlər. Ünsiyyətinə görə biz azerbaycanlılara ya-

D inleyənin kimliyi-dən və hansı ölkə dən ol masından asılı ol-mayaraq, ünsiyyət zamanı (ayaqüstü səhbət əsnasın da və s.) aşağıdakı aralıq məsafələrin gözlənilməsi olduqca əhəmiyyətlidir. Hər bir kəs peşəsindən, və fəa-liyyət formasından asılı ol-mayaraq verdişləri sırasın da, xüsusilə ünsiyyət(dinle-

¹ Dütüm - 2,5 sm. ölçü vahidi.

xınlıqları olduğunu İtalyada olan hər kəs dərhal müşayiət edə bilər. Bakıda qonaq olan italyan dostlarımızın özü də qarşılıqlı şəkildə özlərini doğma evlərindəki kimi hiss etdiklərini etiraf edirdilər. Hətta dil müxtəlifliyi də italyanlarla ünsiyətimizə heç bir maneçilik göstərmirdi. Təsəvvür edin ki, ingilislə söhbətə qatılan italyan yaxın məsafəyə üstünlük verdiyindən ingilis qarış-qarış geri çəkilməli olacaq və özünə münasib aralığın seçilməsinə cəhd edəcək. Ümmüyyətlə, bir çox Avropa ölkələrində ara məsafə 23-25 sm. olduqda məqbul sayılır. Bu ən yaxın adamların ünsiyə-



ti zamanı müşahidə olunan intim zonadır. Son araşdırmlara görə hər bir insan üçün sosial statusundan asılı olmayaraq dörd zona ayırmak olar:

1.İntim zona – 15-45 sm. (Valideyn-övlad, ər-arvad, yaxın dost və qohumlar arasında ünsiyət zonası)

2.Şəxsi zona – 46 sm.- 1,2 m. (Rəsmi qəbullar, şam yeməkləri, kokteyllər zamanı önəmli ünsiyət zonası)

3.Sosial zona – 1,2 - 3,6 m. (Bu məsafə kənar adamlarla: poçtalıyon, soyuducu ustası, yeni işçi və s. ünsiyətdə tətbiq olunur)

4.İctimai zona – Kütlə arasında, auditoriyada ünsiyət məsafəsi.¹

Özünüzü sınayın:

1.Məsafə qeyri-verbal ünsiyət vasitəsi kimi hansı xüsusi-

¹. Аллан Пиз. Язык телодвижений. СПб., 2000. стр. 24.

fəhliliklərə malikdir?

2. Məsafə anlayışının milli (kulturoloji) tələbləri ünsiyyətdə hansı yeri tutur?
3. Gender fərqləri və ünsiyyət məsafəsi hansı etik tələbləri qoyur?
4. Sosial funksiyalar, sosial status ünsiyyət məsafəsinin seçilməsində hansı rol oynayır?

Diplomatik etiket

1. Etiket nedir?

•**Etketme:** Etketme, bir kişiye veya bir organizasyona etki yapmak.

2. DİPLOMATİK ÜNSİYYƏT ETİKETİ

Etiket nədir?

Etiket hər hansı bir cəmiyyətdə, kollektivdə və ya xudfəaliyyət sferasında insanların davranışını-na, nitqinə verilən tələblərin toplusudur. Fransız sözü (*étiquette* -yarlık, etiketka) olan etiket insanlar arasındaki münasibətlərin zahiri görüntülərini eks etdirir, kollektiv daxilində və bütövlükdə cəmiyyətdə mənəvi-psixoloji mühitin qorunub saxlanmasına təsir götərir. Etiket şəxsiyyətin mədəni səviyyəsinin güzgüsündür və çoxsaylı «yazılmamış qanunlardan» doğan tələbdir. Bu tələblər sosial varlıq olan insan qarşısında müəyyən öhdəliklər qoyur və müəyyən məqamlarda bu öhdəliklərin icrası arzdanın çox zərurətlə izah olunmalıdır.

Mənbələrdə etiket sözünün Fransada yarandığı və ilk dəfə IY Lüdovik tərəfindən tətbiq olunduğu göstərilir. Qətiy-yətlə demək olar ki, bu yanlış qənaətdir. Etiketin tarixi insanlığın tarixi qədərdir desək daha doğru olar. Lakin saraydaxili münasibətlər etiketə qoyulan tələbləri, bir növ, qanunlaşdırılmışdır. Bəzən bu tələblər o dərəcədə qatı olmuşdur ki, insanlar etiketin quluna çevrilmişdir və fay-dasından çox ziyanı olmuşdur. Bu cür təsadüflər bütün mütləq monarxiyalar dövrü üçün daha səciyyəvi olmuşdur. Belə yazırlar ki, ispan kralı III Filip ocaq başında qızınarkən üz-gözü yanır. Təsadüf elə gətirir ki, həmin anda onun kreslosunu gəzdiren qulluqçu tapılmış və başqa bir kəsin bunu etməyə cürəti çatır. Saray qaydalarına görə bunu yalnız bir nəfər icra edə bilərdi. Nəticə isə çox acınacaqlı sonluğa gətirib çıxarır. Kral aldığı yanıqlara dözməyib iki-üç gündən sonra dünyasını dəyişir.¹

¹ Веселов П.В. Современное деловое письмо в промышленности .М.,1990. с.93.

Etitet anlayışı bütönlükde insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Biz gündəlik həyatda çoxsaylı etiket elementlərindən istifadə edirik. Kiminləsə salamlasırıq, kiməsə təşəkkür bildiririk. Bir başqasına «Əmi, buyurun əyləşin» deyə müraciət edib metroda yerimizi təklif edirik. Elə məqamlar olur ki, təəssüf hissimizi bildiririk, başsağlığı veririk. Xahiş etdiyimiz məqamlar da az olmur. Bütün bunlar həm rəsmi, həm də qeyri-rəsmi şəraitdə baş verir.

Odur ki, etiketle bağlı problemlərin bütövlükde işıqlandırılmasını qarşımıza məqsəd qoymuruz. Bu olduqca çətin problemdir və indinin özündə də bu problemlərin axıracan həlli yolları araşdırılmamışdır. Biz yalnız çox mürəkkəb və məsuliyyətli fəaliyyət sferası olan dövlət-lərarası münasibətlər və diplomatik fəaliyyət sferasında nitq fəaliyyəti və etiketlə bağlı bəzi məqamları nəzərdən keçirməyi məqsədə uyğun saydıq. Çünkü beynəlxalq müna-sibətlər və diplomatiya sahəsində təhsil alan gənclərin gələ-cək peşəkarlığında nitq vərdiş və bacarıqlarının, ünsiyyət etiketi elementlərinin rolu danılmazdır. Bununla yanaşı diplomatik fəaliyyət sferasının özünəməxsus ünsiyyət tələbləri və etiket qaydaları olduğunu da qeyd etməliyik.

Diplomatik etiketə gəlincə, bu sahədə insan davranışının eksərən reqlamentləşən, streetip xarakterli olması diqqəti çəkir. Diplomatların öz peşə borclarını yerinə yetirərkən icrası zəruri sayılan ünsiyyət etiketi qaydaları həm verbal və həm də qeyri-verbal ünsiyyət vasitələrinə münasibətdə çox ciddidir. Yuxarıda biz etiketi cəmiyyətin (kollektiv, fəaliyyət sferasının) sosial tələbi olduğunu qeyd etmişdik. Deməli, nitq etiketi də insanın nitq davranışının tənzimləyicisi olmaqla sosial rol, sosial funksiyalardan kənar baxılmamalıdır. Diplomatiyanın danışçılar elmi olması nitq etiketini bu sahədə xoş məramlı ünsiyyətin açarı kimi səciy-yələndirməyə haqq qazandırır. Diplomatik etiket diplomat-ların gündəlik fəaliyyətinin bütün sferalarını əhatə

edir. Geyim tərzi, qəbullarda iştirakçı olmaq, tanışlıq, vizit vərəqlərinin mübadiləsi, dəvətnamələrə vaxtında cavab verilməsi, yemək stolu arxasında özünü necə aparmaq diplomatlar üçün çox vacibdir. Bundan savayı, dövlət rəmzlərinə münasibət, ölkənin həyatında baş verənle münasibət bildirilməsi də etiket qaydalarında icra olunmalıdır. Göründüyü kimi, bütün məqamlarda nitq(ünsiyyət) ön sırada durur.

Özünüzü sınayın:

1. Etiket anlayışı nə vaxt meydana gəlmişdir?
2. Etiketin fəaliyyət sferası ilə bağlılığı necədir?
3. Etiketin sosial tələb olması nədədir?

Diplomatik ünsiyyət etiketi

Dövlət və hökumət başçıları, nazirlər, səfirlər və diplomatlar, nümayəndə heyətlərinin başçıları üçün adı vaxtlardakindan fərqli olaraq, *müraciət, salamlaşmaq, xudahafizləşmək, tanışlıq, təşəkkür bildiril-məsi, təbrik çatdırmaq, xoş arzularını bildirmək, üzrxahlıq etmək, dəvət çatdırmaq, başsağlığı ifadə etmək* yalnız etiket tələbi deyildir, həm də mühüm siyasi, diplomatik əhəmiyyətli protokol elementidir. Deyilənləri bir qədər xirdalayaq.

Salamlaşmaq. Salamlaşmaq həm verbal, həm də qeyri-verbal şəkildə icra olunur. Lakin diplomatik fəaliyyət sferasında salamlaşmaq protokol ardıcılılığında öz yeri olan bir elementdir. Rus dilində etiket problemlerini araşdırın N. Formanovskaya bu xalqın 40 cür salamlaşmaq forması olduğunu gösterir. Digər xalqlarda da bu sıra kifayət dərəcədə çoxdur. Diplomatik fəaliyyət sferasında isə bu bolluğa yer yoxdur və salamlaşmağın çox ciddi qaydaları vardır.

Misal üçün, dövlət başçılarının yüksək səfərləri zamanı qarşılıama mərasimində quru, dəniz və hava qüvvələrini təmsil edən hissəllərdən ibarət fəxri qarovul düzülür. Ali qonaq onu qarşılıamağa gələnlərlə təyyarə pilləlerinin etəyində əl ilə görüşür, sonra isə fəxri qarovulun qarşısından keçərək əsgərlərlə salamlışır. Son dövrlər dövlət başçıları bir-biri ilə salamlaşarkən və xudahafizləşerkən öpüşməyə üstünlük verirlər və bunu şəxsi yaxınlıq və dostluğun ifadəsi kimi qəbul etmək lazımdır. Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri zamanı əsgərləri «Salam asker!» şəklində, daha orijinal və təbii formada salamlamışdı. Bu cür yanaşma səfərin ilk xoş akkordlarından idi.

Dövlətlərarası münasibətlərdə də coxsayılı məqamlar mövcuddur ki, dövlət və hökumət başçıları, xarici işlər na-

zir-ləri, səfirlər, xüsusi səlahiyyətlərə malik rəsmi şəxslər tərəfindən münasibət bildirilməsini tələb edir. Bu zaman diplomatik etiket qəbul olunmuş formalarda tətbiq olunmalıdır. Qəbul olunmuş formalar dedikdə diplomatik fəaliyyət sferasında uzun illərin təcrübəsində sınañmış və bir növ sabit stereotip şəkili dili vahidlərinin ünsiyətdə aktuallaşması nəzərdə tutulur. Bunlar daha çox hər hansı hadisəyə tələ-gram, şəxsi məktub, nota şəklində, yəni yazılı, münasibət bildirildikdə dahə gözədəyən olur.

Lakin salamaşmaq üçün təkcə söz azdır. Bunun üçün çoxsaylı jestlərdən istifadə olunur. Diplomatik dairelərdə isə salamaşmaq etiketi özünəməxsus incəliklərlə bağlıdır. Hər hansı məclisə gələrkən orada bir neçə nəfər toplaşıbsa hökmən birinci salam vermək lazımdır.

Kişi qadına birinci salam verməlidir.

Dəvət olunan məclisə gələrkən birinci ev sahibləri (öncə evin xanımı, sonra isə kişi ilə) görüşmək qaydadır.

Kişi ilə görüşərkən birinci əl uzatmaq lazımdır.

Qadınla salamaşarkən baş əyməklə də kifayət-lənmək olar. Əgər o özü birinci əl uzadarsa, əl vermək lazımdır. Bu zaman qadının əlini var gücü ilə sıxmaq və ya xud davamlı olaraq sağa-sola(yuxarı-aşağı) silkələmək ədəb-sizlik nişanəsidir. Bir çox hallarda kişilər qadınların əlini öpməyə üstünlük verirlər. Yadda saxlamaq lazımdır ki, ətraf-dakılar bunu şitlik kimi də yoza bilər. Bütün bu hərəkətlər özünü gözə soxmaq cəhdindən irəli gəlməməlidir və səmimilik ifadə etməlidir.

Hər hansı məclisə qadın təşrif buyurursa, kişilərin ayağa durması məsləhətdir. Məclisdəki yaşlı insanlar ayağa qalxmazsa, bunu onlara qəbahət saymamaq olar.

Eyni yaşda olan adamlar arasında münasibətlər tərəflərin tutduğu vəzifə, ictimai mövqeyi nəzərə alınmadan, səmimi olmalıdır. Hər kəs çalışıb birinci salam verməyi özünə borc saymalıdır.

Qadınların əlcəklə əl verməsi normal haldır. Kişi lə üçün isə belə hərəkət ədəbsizlikdir. Bir kəslə tanış olduqda yaxınlaşış əl verməmişdən əvvəl özünü təqdim etmək lazımdır. Bu zaman ad, familiya bildirilməlidir. Tanışlıq zamanı papağı çıxarmaq, yaxud azaciq qaldırmaq lazımdır.

Damağında siqaretlə, əli cibdə olan vəziyyətdə baş-qasıyla tanış olmaq, salamlaşmaq^{*} və yaxud söhbət etmək olmaz.

Salamlaşarkən əlin vəziyyəti tərəflərin status vəziyyətini də əks etdirə bilər. Adətən yüksək rütbəli və vəzifeli şəxslər salamlaşarkən əlini üstdən, əks tərəf isə altdan uzadırlar. Bərabər tərəflərin salamlaşması zamanı əllər horizontal xətt boyunca uzadılmalıdır.

İstər qadın, istərsə kişilərlə əl verib görüşərkən güc nümayiş etdirmək, əli yersiz sıxmaq, təkrar-təkrar silkə-ləmək, özüne tərəf çəkmək olmaz.

Təbrik bildirilməsi. Diplomatik təcrübədə proto-kol qaydasında bir neçə halda təbrik bildirilməsi tələb olunur. Bunu daha geniş mənada beynəlxalq ünsiyyət etikası addalandırmaq olar. Milli bayram gündündə dövlət başçılarının təbrik telegramı göndərməsi qaydadır. Bu zaman telegramın mənə özəyində xoş və səmimi arzuların ifadəsi durur. Dövri mətbuatda rastlaşdırımız telegramlar üçün xarakterik olan konstruksiyalar əsasən aşağıdakılardır:

Sizi və dost (dövlətin adı) xalqını (bayramın adı) ürəkdən(səmimi qəlbən) təbrik edirəm.

Bu tipli telegramlara cavab verilməsi qaydadır. Protokolla nəzerdə tutulan diplomatik addımlardan biri də dövlət başçısının seçilməsi ilə bağlıdır. Bu əlamətdar hadisə olduğundan digər dövlətlərdə də maraqla izlənilir və diplomatik etiket qaydasında buna münasibət bildirilir. Təbii ki, dövlətlər arasındaki real münasibətlər telegramda da öz ək-sini tapır, əməkdaşlığın gələcəkdə də inkişafına əminlik ifadə olunur.

Dövlət başçılarının ad gününə münasibət bildirilməsi bu günün diplomatiyasında mühüm əhəmiyyətlidir.Qeyd edək ki, bəzi dövlətlərdə monarxın ad günü(Böyük Britaniya və Şimalı İrlandiya Krallığı, Lixtenşteyn Knyazlığı, Lük-semburq Büyük Hərsoqluğu və s.) həm də milli bayram kimi qeyd olunur. Ad günündə telegram göndərilməsi ilə yanaşı telefon danışqları da etik normaya çevriləməkdədir.Ümumiyyətlə, son dövrlər diplomatik etiketin hüdudları nəzəreçarpacaq dərəcədə dəyişməkdədir.Misal üçün, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərə «Qalatasaray» futbol komandasının UEFA kubokuna sahib olması münasibəti ilə təbrik göndərməsi, və yaxud ölkəmizlə qırılmaz mədəni, iqtisadi , siyasi və diplomatik ilişkiləri olan bir çox xarici dövlət başçılarının (Ukrayna, Gürcüstan və s.) Azərbaycanın Avropa Şurasına (17 yanvar 2001 -ci il) üzv qəbul olunması ilə əlaqədar təbrikləri buna misal ola bilər.

Daimi diplomatik nümayəndəliklərin gündəlik fəaliyyətində də təbriklər mühüm yer tutur.Yerləşmə dövlətində yubiley günləri qeyd olunan nüfuzlu elm, incəsənət adamlarını, dövlət xadimlərini və siyasetçiləri təbrik edənlər arasında səfirlər də olur.Elə məqamlar olur ki, səfirlər bunu təmsil etdikləri dövlət başçısının tapşırığı ilə edirlər. Diplomatik korpusun daxilində də səfirlər öz həmkarlarının yubileylərini təbrikə gəlirlər.Bu məqsədlə səfirlilikdə qəbul keçirilir.

Təbiidir ki, təbriklərin canı **xoş arzuların** ifadəsindədir. Bu zaman arzular-

- *Fürsətdən istifadə edərək,Sizə ürəkdən möhkəm can sağlığı, uzun ömür, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram!*

- *Sizə və xalqınıza səadət və çiçəklənmə arzulayıram!,*

- Gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
və s. şəklində ifadə olunur.

Biz etiketin elementlərinə ayrılıqda diqqət tuşlamağa çalışsaq da, bunların əksəriyyəti sintetik(qarışiq) şəkildə təzahür edir və bir-birini tamamlayır. Aydındır ki, təbrik bildirilməsi, və yaxud hər hansı bir başqa addımın atılması, xoş arzuların çatdırılması, qarşılıqlı şəkildə cavab addımı atılmasını və **təşəkkür** bildirilməsini tələb edir. Təşəkkür yüksək səfərlər zamanı göstərilən qonaqpərvərliyə, milli bayram münasibəti ilə təbrikə, dövlət başçısının seçilməsi münasibəti ilə göndərilən teleqrama cavab olaraq, hər hansı beynəlxalq əhəmiyyətli addımı dəstəkləməyə, göstərilən humanitar yardıma görə və s. bildirilir.Misal üçün:

-Ölkənizə səfərim zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümüzü bildirmək istəyirəm.

-Zati-alınızə göstərilən diqqət və qayğıya görə min-nətdarlıq çatdırmaq istəyirəm!

Təşəkkür bildirilməsi həm də protokol qaydasında və yubadılmadan çatdırılmalıdır. Xaricdəki diplomatik nümayəndəliklərin başçıları da belə məqamlarda öz dövlətlərin səfirlərinə təşəkkür çatdırırlar. Bunun üçün ən önemli vaxt bir həftədən on günə qədər olan vaxtdır.Dövlət və hökumət başçılarının vaxtaşırı həm ad günləri, həm təqvim xarakterli mərasimlər və fövqəladə hallarla bağlı öz həmkarlarına telefon açması bir növ siyasi-diplomatik addimdır, yaxınılıq kimi qəbul olunan addimdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-ci ildə dövlət və hökumət başçıları ilə 17 telefon danışıği olduğu bildirilir. Cənab Prezident özü 6 dəfə zəng vurmuş, 11 dəfə isə ona zəng olunmuşdur.Bu telefon bağıntılarından 5-i dekabr ayına təsadüf edir və əsas etibarilə ad günü və bayramlarla bağlı təbriklərin çatdı-

rılması məqsədi güdür. Diplomatiyada daha çox üzbeüz danışıqlara üstünlük verilir. 2007-ci il yanvarın 1-dək İ.Əliyevin 20 dəfə səfərə çıxması da bu fikri təsdiqləyir.¹

Müraciət. Diplomatik etiket, bütövlükdə etiketin yaranması və sonrakı inkişafı tarixindən kənar baxılmamalıdır. Müraciət etiketin ən populyar elementidir. Müraciətdə dilin kontakt(əlaqə və yaxud fatik) funksiyası gerçekleşir. Bu addım adresatla ünsiyyət üçün əlaqəyə, qarşılıqlı sosial münasibətlərin qurulmasına xidmət etməklə çox mühüm ictimai funksiyani yerinə yetirmiş olur. Qədim Romada bir vaxtlar Sezara elə öz adı ilə müraciət edirdilər. Lakin imperator hakimiyyəti gücləndikcə monarxlara müraciətdə xüsusi formalar tətbiq olunmağa başladı.

Bu baxımdan eriketin yaranması saraydaxili adət və normaların zəruri xarakter alması ilə birbaşa bağlıdır. Təbii ki, müraciətin özündə də çoxsaylı tələblər öz əksini tapmalı idi. Xüsusilə titullara münasibətdə tələbkarlıq keçmişdə də olmuş və indinin özündə də çox güclüdür. Titulların tətbiq olunması Bizans imperatoru Konstantinin adı ilə bağlıdır. Müraciət formalarında rütbə və titulların sadalanması bir sıra çətinliklər ortaya çıxarırdı. Tarixi inkişaf prosesində etiket qaydaları bir qədər də cilalanır, diplomatiya sahəsində də ayaq açır.

Napoleon diplomatiyasının vacib elementlerindən biri də Bonopartın imperator titulunu qəbul olunmasına xidmət edirdi. Bundan savayı Fransanın zəbt etdiyi ərazilərdə imperatorun hakimiyyətinin bərqərar olması məqsədi kündülürdü. Odur ki, Napoleonun rəsmi titulu aşağıdakı kimi qəbul olunmuşdu: «*Fransız imperatoru, İtaliya kralı, Alman dövlətlərinin Reyn ittifaqının proektoru(himayədarı)*». Eyni

1. «Gündəlik Azərbaycan» qəzeti.09.01.2007 №1.

1..Ah. Kovalev. Azбука дипломатии. M.,1988, c.89

sözü rus çarı II Aleksandrın titulları haqqında da demək olar. «Əlahəzrət rus çarı, Polşa kralı, fin qubernatoru» titulları ilə başlamayan sənədləri çar II Aleksandr oxumadan jırıb bir tərəfə tullayırdı.

Şərq dünyasının titullar sistemi daha mürəkkəbdir və indinin özündə də bir çox dövlətlərdə hakimiyyətdə olan sülalənin şəcərəsi titullarda öz eksini tapır. Deyilənlər haqqında dolğun təsəvvür yaratmaq üçün iki numunəyə nəzər yetirmək kifayətdir. “416/1025-ci ildə Bağdad vəziri bir neçə titul aldı: Əlməddin (dinin bayraqı), Sədauddövlə (sülalənin səadəti), Əminəlmulk (dövlətin inanılmış adımı), Şərəffulmuk (dövlətin inanılmış adımı), Şərəffulmuk (dövlətin şərəfi).²

Ümumiyyətlə Şərq dünyasında titullara münasibət hər zaman ciddi olub. Qaynaqlardan birində göstərlirdi ki, fəxri «Sultan» titulunu özünə ilk səlcuq hökmdarı Məhəmməd Toğrul bəy götürmüştür. Artıq hicri tarixinin 428-ci ilində (1036 yaxud 1037-ci il) o «Böyük sultan», dünyanın və dinin dayağı hesab olunurdu. Adətən, səlcuqluların familiyəsinin yüksəri şaxələrinə mənsub olan hökmdarlar «Böyük Sultan», «Şahənşah», habelə «Şərqi və Qəribi Sultan» titulunu daşıyırlıdalar. XI əsrin ölməz qaynağı «Qabusnamə»nin müəllifinin tam adı isə Ünsürulməli Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmkir ibn Ziyar (1021-1070) idi.¹

Elə düşünmək lazım deyil ki, bu günümüz üçün bu elementlər xarakterik deyildir. Diplomatik dərsliklərdə nümunə kimi göstərilən bir neçə məqama diqqət yetirek. Malaziyanın dövlət başçısına ünvanlanan hər bir sənəd aşağıdakılṛı eks etdirməlidir və, təbii ki, müraciət olunan zaman istifadə olunmalıdır: «Əlahəzrət Malaziya Akonqu, Malaziyanın ali başçısı Sultan Azlan şah». Diplomatik

2. A.Paşayev. Azərbaycan onomastikası. Bakı, 1987 s.39

3..A.Abasbəyli.V.Jəfərov.Diplomatik protokol.B.2003.s.45.

ünsiyyətdə daha böyük çətinlik dövlət və hökumət başçılarının, rəsmi vəzifəli şəxslərin, səfirlərin və diplomatların adlarının tam və düzgün deyilişi (tələffüzü) ilə bağlıdır. Nitq mədəniyyəti və etiket baxımından adların düzgün tələffüzü yalnız linqvistik tələb deyildir. Bu həm də çox böyük siyasi və hüquqi məsuliyyətdir. «*Mən sənin adını biliram-sə, sənin haqqında hər şeyi biliram*» ərəb məsəli bu mənada çox uğurlu səslənir. Çünkü ad işarə, simvol kimi şəxsin təsvir olunması vasitəsidir. Lakin bu təsvir həmin şəxsin zahiri əlamətlərinin, boy-buxununun, xasiyyətinin və vərdişlərinin təsviri kimi başa düşülməməlidir. Bu adresatın sosial vəziyyətinin, bir sözlə, kimliyinin ortaya qoyulmasıdır. Odur ki, adların çəkilməsində xətaya yol verilməməsi üçün çox diqqətcilik tələb olunur. Bu zaman yalnız yaddaşın gücünə söykənmək həle azdır. Zairin keçmiş prezidentinin adına və titullarına nəzər yetirməklə deyilənlərə şübhə etməmək olar. «*Xalq hərəkatının banisi və sədri, İcraiyyə şurasının sədri, Zair Respublikasının prezidenti Əlahəzrət marşal Mobutu Sese Seko Kuku Nqebendu Va Za Banq* ».

Bugünkü diplomatik münasibətlərdə təsadüf olunan müraciət formaları adresatın tutduğu vəzifənin və titullarının düzgün tələffüzünü, diplomatik sənədlərdə isə düzgün ya-zılışını tələb edir. Son bir neçə ildə Azərbaycan dövlətinin dünyanın bir çox ölkəleri ilə diplomatik münasibətlərini əks etdirən sənədlərdə, şəxsi göndərişlərdə, teleqramlarda rastlaşduğumuz protokol formularında göstərdiyimiz prinsiplərin gözlənilməsini izləmək olar. Misal üçün, İordaniya dövlətinin başçısına «*İordaniya haşimi Krallığının Kralı*» şeklinde müraciət olunur.

Ümumiyyətlə, müraciətlərdə hər hansı şəkildə qısalılmaya yol verilməzdir. «*Meksika Birleşmiş Ştatlarının prez-identi*» həmin dövlətin başçısına göndərilən bütün sənədlər üçün vahid müraciət formasıdır. Səudiyyə Ərəbstanın başçısına isə «*İslamın iki müqəddəs şəhərinin xadi-*

mi, Səudiyyə Ərəbistanı məliki Fəhd bin Ədbül Əziz Al-Saud" şəklində müraciət olunmalıdır.

Bu günün özündə də müraciət formulları ilə bağlı çəşqinliqlər az deyildir. 2002-ci ilin mayın 22-23 -də Vatikanın başçısı, Roma Papası II İoann Pavel Bakıya rəsmi sefərə gəldi. Azərbaycan dilində müraciət olunması və bu zaman müvafiq müraciət formulunun seçilməsi əsl diplomatik mahiyyət kəsb edirdi. Yalnız sabiq Roma Papasına müraciət üçün dilimizə «*Zati - müqəddəsləri*» nelogizmi gətirildi. Bundan savayı, qadın dövlət başçılarına müraciətdə də dilimizdə yeni olan bir neçə forma möv-cuddur. Misal üçün, İngiltərə Kralıçasına «*Ülyahəzrət....*» şəklində müraciət qəbul olunmuşdur.

Biz əsasən istisnalıq yaradan müraciətlərə üz tutduq. Beynəlxalq praktikada umumişləklik qazanmış «*Əlahəzrət Prezident*», «*Əlahəzrət İmperator*», «*Hörmətli...*», «*Hörmətli, cənab....*» müraciət formalıları ilə yanaşı «*Əziz və hörmətli....*», «*Əziz dostum və qardaşım....*» şəkilli müraciətlərə də təsadüf olunur. Beynəlxalq praktikada yeni təsadüf olunan, hələlik universal sayılmayan, bu tipli müraciət yalnız Azərbaycan Respublikası prezidentinin Türkiyə və Gürcüstan presidentlərinə müraciətdir. Bunun hansı xoş təsir oyadığını elavə şərh etməyə ehtiyac yoxdur. Şəxsi münasibətlərin, qarşılıqlı hörmətin, dövlətlər arasındaki ikiterəfli etibarlı münasibətlərin səviyyəsi bu müraciət formasında öz əksini tapmışdır.

Etiket problemlerinin tədqiqatçılarından sayılan N. Formanovskaya haqlı olaraq yazar: «...Etiketin təsir gücü onun səciyyəvi sosial və linqvistik mahiyyəti ilə bağlıdır. Əgər yaşadığın cəmiyyətdə, işlədiyin mühitdə yad görünmək istəmirsənə, sən öz öhdənə düşənləri icra etməlisən. Bunu səndən gözləyirlər və yeri gəlsə tələb də edərlər. Linqvistik planda isə nitq etiketi nitq fəaliyyətidir. Belə

çıxır ki, biz etiketlə həqiqi mənada «iş görürük»¹. Bu iş bir-başa nitqin(ünsiyyətin) məqsədli olmasından irəli gelir.

Diplomatik fəaliyyət sferasında ən işlek müraciət formaları sırasına aşağıdakılardaxildir:

«Cənab Baş nazir...»

«Hörmətli Baş Nazir....»

«dövlətin adı Fövqəladə və Səlahiyyətli səfiri...»

«Cənab səfir...»

«Hormətli müvəqqəti işlər vəkili» və s.

Yadda saxlamaq lazımdır ki, yad ölkədə insanın davranışına görə onun ölkəsi haqqında fikir formalasıdır. Odur ki, hər addımda diqqətcil olmaq, yerli adət və ənənələrə hörmətlə yanaşmaq lazımdır. Lakin bütün bu şərtlər göz-lənlidikdə belə çətin dinləyicilərlə fikir bölüşmək əsl bacarıq tələb edir.

Yad ölkədə öz xidməti borcunu yerinə yetirməyə, ya-xud turist gəzintisinə çıxan hər bir kəs ayaq basacağı ölkənin tarixinə, mədəniyyətinə, xalqın adət və ənənələrinə qismən də olsa bələd olmalıdır. Əks halda etiket tələblərinin pozulmayacağına zəmanət vermək çox çətindir. Ola bilsin ki, xarici dildə bir o qədər səlis danışmayasan, bunu sənə irad tutmazlar. Lakin qeyri-verbal ünsiyyət vasitələrində elə incəliklər var ki, gözlənilməz halda qarşı tərəflə münasibətlərə güclü zərbə ola bilər. Misal üçün, yaponlarla ayağını-ayağının üstünə aşırıb danışmaq olmaz. Bununla on-la-rın qəlbini toxunmaq olar. Amerikanlar isə eksinə, hətta qonağın qarşısında da ayaqlarını cütleyib jurnal stolunun üstünə qoymaqdan çəkinmirlər. Bu nə dərəcədə yaxşı, nə dərəcədə pisdir, qiymət verə bilmərik. Bircə onu qeyd etmək istərdik ki, diplomatik fəaliyyət sferası bu cür elementlərdən uzaqdır.

Vaxt amilinin də ünsiyyətdə mühüm yeri var. Avropa-

¹ 1.Н.И.Формановская. Речевой этикет и культура общения. М.1987.с.

lilar bu işdə çox intizamlıdırlar. Görüş təyin olunan vaxtı gözləmək, vaxtında görüş yerinə gəlmək, bir növ , avropalılarda qarşı tərəfə hörmətin ifadəsidir. Latin Amerikasından olanlardan isə bunu gözləməyə dəyməz. Əvvəlcə öz işlərini görüb tamamlamaq meyli güclü olduğundan onların görüşə gecikəcəyinə normal münasibət bildirmək lazımdır. Təəccübü odur ki, bu halda onlar heç üzürxahlıq da etmir-lər. Demək olmaz ki, bu hərəkət bilərkəndən qarşı tərəfi əsəbiləşdirmək məqsədi güdür. Əgər belədirse də, hövsələli olmaq daha məqsədə uyğundur.

Kompliment. Diplomatik etiketin demək olar ki, bütün elementləri həm şifahi nitqdə(ünsiyyətdə), həm də yazışmalarda reallaşır. Bu zaman en gözədəyən elementlər sırasında komplimentləri qeyd etmək lazımdır. Müraciət formulları, hörmət bildirilməsi sənədlərin vacib elementləridir. Misal üçün, verbal notalarda bu cəhd aşağıdakı konstruksiyalarla sənəddə özünə yer alır.

«Azərbaycan Respublikasının (səfirliyin akkredita olunduğu dövlətin adı) səfirliyi (səfirliyin adı) səfirliyinə(Xarici işlər nazirliyinə) öz dərin hörmət və ehtiramını ifadə edir..... », və yaxud yekun kompliment şəklində:

«Azərbaycan Respublikasının (səfirliyin akkredita olunduğu dövlətin adı) səfirliyi bu fürsətdən istifadə edərək (səfirliyin adı) səfirliyinə(Xarici işlər nazirliyinə) öz dərin hörmət və ehtiramını ifadə edir..... ».

Bir çox hallarda dövlət başçılarının şəxsi məktublarında və teleqramlarda aşağıdakı şəkilli komplimentlərə üstünlük verilir:

-*Zati-aliləri, sizə çox yüksək hörmət bəslədiyimə əmin ola bilərsiniz...*

-*Sizə bəslədiyim dərin hörmətə əmin ola bilərsiniz..*

-*Zati alınızə dərin hörmət və ehtiramıma əmin ola bilərsiniz...*

-*Dərin hörmət və ehtiramla....*

-Səmimiyyətlə....

-Xoş arzularla....

-Dostluq hissləri ilə ... və s.

Xüsusilə təbrik və təşəkkür bildirilməsində kompliment olduqca əhəmiyyətlidir.

Başsağlığı. Dövlətlərarası münasibətlərdə elə məqamlar mövcuddur ki, hem protokol, həm də etiket qaydaları böyük diqqətcilik tələb edir. Bunlar əsas etibarı ilə dövlət və yaxud hökumət başçısının dünyasını dəyişməsi, insan tələfatına səbəb olan təbii fəlakətlər(zəlzələ, daşqınlar), nəqliyyat vasitələrində (təyyarə, qatar, gəmi, avtomobil) baş verən qəzalarla bağlı atılan addımları əhatə edir. Diplomatik təcrübədə yukarıda göstərilən hallarda yazılı vasitələrlə (teleqram, şəxsi nota, şəxsi məktub) və yaxud telefon açmaqla başsağlığı bildirilməsi, matəm mərasimlərində iştirak etmək üçün nümayəndə heyətinin göndərilməsi, səfirliyə gələrək xüsusi ayrılmış kitabda öz kədərini ifadə etmək vacibdir.

Azərbaycan dövlətinin praktikasında da diplomatiyanın bu incəliyi özünə yer tutur. Bu cür addımlar həm də dostluq və əməkdaşlıq münasibətlərinə dolayısı yolla öz müsbət təsirini göstərir, dövlətin digər suveren subyektlərlə əlaqələrinin möhkəmlənməsinə təsir göstərir. İsrailin ilk kosmonavtının faciəli həlak olması, Rusiya Federasiyasında məktəbli uşaqların yanğın nəticəsində həlak olması, qardaş Türkiyədə zəlzələnin törətdiyi dağınıklar, Səudiyyə Ərəbistanı vətəndaşlarının təyyarə qəzasında həlak olmaları ilə Azərbaycan Respublikasının sabiq prezidenti H.Əliyevin göndərdiyi başsağlığı teleqramları bu qəbildəndir. Başsağlığı bildirilməsi zamanı əsasən aşağıdakı konstruksiyaların işləkliliyi diqqəti çəkir:

-Sizə, həlak olanların yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı bildirirəm...

-Bu ağır gündə kədərinizə şərīk oluram...

-Bu itki məni dərindən gədərləndirdi... və s.

Xüsusi təlimatlar, yaddaş kitabları olmadan belə bəşər övladı öz ağılının gücüne söykənməklə cəmiyyətdə yerini tutmağa qadirdir. Etiket qaydaları əlifba sırası olsaydı, onu əzberləmək çətin olmazdı. Təəssüf ki, həyatın bir çox məqamları standart kanonlardan uzaqdır və insanın ən ağlasığın gözlenilməzliliklərə üzləşməyəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildir. Taleyi diplomatiya kimi çətin bir sahə ilə bağlayanlar arxayıncılığa sövq etmədən etiketin tələblərinə əməl etməyi özünə borc bilməlidir.

Özünüzü sınayın:

- 1.Diplomatik fəaliyyət sferasında ünsiyyət hansı vacib şərtlərlə bağlıdır?
- 2.Diplomatik etiket və diplomatik protokol arasında bağlılığı nədə görmək olar?
- 3.Etiketin beynəlxalq münasibətlər və dövlətlərarası ilişkilərdə rolunu açıqlayın.

Oxu,

Oxu, faydalılan!

Xacə Nəsirəddin Tusi

«Əxlaqi-nasırı» əsərindən

Söz demək qaydaları haqqında

Cox danışmamalı, başqasının sözünü yarımcıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışib qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da səbr etməli, o sözünü qurtardıqdan sonra öz cavabını vermelidir, lakin əvvelkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirse, qarışmamalı, ondan gizlədirilsə, gizlin qulaq asma malıdır, özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır.

Böyükərlə danışarkən kinayə işlətməməli, nə bərkən, nə yavaşdan, müləyim səslə sözünü deməməlidir. Danışlığı məsələ qəlizdirse, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yiğcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıracan qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadıqda sözü təkrar etməməlidir, ehtiyac üzündən təkrar lazımlı olduqda tərəddüb göstərməməlidir. Nalayıq sözler işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynamamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar.

Yalan, doğru üstündə məclisdə höcət etməməli, xüsusilə böyükərlər və səfehlərlə. Yalvar-yaxar təsir etməyən

adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir.

Avam, uşaq, arvad, divanə və sərxiş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyen adama incə və üstüörtülü söz deməməli, danışqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-buna çatdırılmamalı, qorxulu şaiyələr yaymamalıdır. Böyük bir adam qarşısına çıxsa, əvvəl sözə başlamaq şüyümlü olar.

Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməli, heç vaxt belə şeyə yol verməməli, o xasiyyətli adamlarla ünsiyyət saxlamamalı, onlara qulaq asmaqdan nifrət etməlidir. Ümmüyyətlə, az danışmalı, çox eşitməlidir.

Bir filosofdan soruşurlar: «Nə üçün az danışır, çox qulaq asırsan?». Dedi: «Çünki, mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de».¹

¹ Nəsreddin Tusi 1200-ci il fevral ayının 17-də Tusi şəhərində anadan olmuş və 74 il ömr etmişdir, yəni 1274 -cü ildə vefat etmişdir. Tusi istər öz dövründə, istərsə də tarix boyu Şərqin ən istedadlı, nüfuzlu, görkəmli və çoxcəhətli zəka sahiblərindən biri kimi dəyərləndirilmişdir. Gösterdiyimiz nümunə 1989-cu ildə Azərbaycan dilində nəşr olunan «Əxlaqi-nasırı» (Xacə Nəsirəddin Tusi. Əxlaqi-nasırı. B. 1989, s. 162.) eserində götürülmüşdür.

Natiqlik məharətini artırmaq haqqında

Ey oğul, insan söz anlaması və söz deməyi bacarmalı, pis adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan ol, özünü doğru danışan tanıt ki, işdir bir zərurət üzündən yalan danışmalı olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar doğru danışma. Doğruya oxşar yalan, yalana oxşayan doğrudan yaxşıdır, cünki o yalanın inanarlar bu doğruya yox.

Onu bilməlisən ki, soz dörd cüdür:

- birini nə bilərlər, nə deyərlər;
- birini həm bilərlər, həm də deyərlər;
- birini deyərlər, lakin bilməzlər;
- birini bilərlər, lakin deməzlər.

Dediyim dörd növ sözün ən yaxşısı odur ki, onu həm bilmək olar, həm demək. Lakin bu dörd növ sösün hərəsinin iki üzü vardır: biri gözəl, biri çirkin. Camaat arasında danişarkən gözəllərini danış ki, xalqın xoşuna gelsin və qabiliyyətinin dərəcəsi məlum olsun. Böyük və ağıllı adamları sözlərinə görə tanıyarlar, sözləri adamlara görə yox. Hər adam öz sözünün altında gizlənmişdir. Əli Əmirəlmöminin belə demişdir: «Hər kəs öz dilinin altında gizlənmişdir». Söz

¹ «Qabusname»nin müəllifi Keykavus (Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus ibn Vəmşkir ibn Ziyar) 1021-22-ci ildə anadan olmuşdur. Müxtəlif mənbələrdə ölümü ilə bağlı dələqliq var. Onun 1070-ci ildə vəfat etdiyi göstərilər də, müəllif özü kitabın 1082-ci ildə yazıldığına işarə edir. Bax. Qabusname. B. 1989. s. 45-47.

var bir cürə deyərsən, insanın ruhu təzələnər, başqa cür deyərsən qəlbini kədərlənər.

Hekayət. Eşitmışəm, bir dəfə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülübdür. Səhər yuxuyozanı çağırıb soruşur: «Bu yuxunun mənası nədir?» Yuxuyozan deyir: «Əmirəlmöminin ömrü uzun olsun, bütün qohum-əqrəban səndən qabaq oləcək, belə ki, heç kəs qalmayacaqdır». Harun ər-Rəşid deyir: «Bu yuxuyozana yüz çubuq vurun, o belə ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən əvvəl oləcəksə, onda mən kimə lazımmam?!».

Əmr etdi, başqa yuxuyozanı çağırıldılar, yuxunu ona danışdı. Yuxuyozan dedi: «Əmirəlmömininin gördüyü yuxu göstərir ki, Əmirəlmöminin bütün qohum-əqrəbasından çox yaşayacaqdır». Harun ər-Rəşid dedi: «Ağlın hökmü eynidir, təbir haman təbirdir, lakin ibarələrdə böyük fərq vardır». Əmr etdi haman kişiyə yüz dinar versinlər.

Deməli sözün dalına-qabağına fikir vermək lazımdır, dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz anladan olasan, həm söz anlayan. Əger dediyin sözü anلامasan, səninlə tutuquşunun nə fərqi var? O da söz deyə bilir, lakin söz anlayan deyil. Söz anlayan ona deyərlər ki, onun sözünü başqları anlasın, belələri ağıllı adam hesab olunurlar, əks halda insan deyil heyvan zümrəsindən sayılırlar. Sözü böyük hesab et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən salma ki, hikmətə zülm etmiş olmayasan.

Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, diqqət et, gör o sənin sözlərinin müştərisidir, ya yox. Çalış adamlı adam ol, insanla insan, çünki adam başqadır, insan başqa.

Bacardıqca söz deyib söz eşitməkdən çəkinmə, çünki insanlar söz eşitmək vasitəsi ilə söz deməyi bacaran olurlar.

Mişel Monten

«Ləyaqətlə yaşamaq məharəti» kitabından

Danışmaq məharəti haqqında

Danışmaq(ünsiyət) bizim zəkamızın püxtələşməsinin en təbii və en səmərəli formasıdır. Özü də insanın bütün digər fəaliyyət formalarından en xoşagələnidir. Məhz buna görə də məni üç şeydən birini seçməyə vadar et-səydilər, nitqimi və eşitməyimi qoruyub saxlamaq naminə gözlərimin işığını qurban verərdim....

Canlı söz insanı öyrədir, imtahana çəkir. Əgər mən daxili varlığı zəngin, cəsarətli rəqiblə söze gəlirəmsə, əgər o mənə hücum edib sağdan və soldan, hər tərəfdən sıxışdırırsa, onun bacarığı məni də şücaətləndirir, rəqabət hissimi coşdurur, məni irəli çəkir.

Bizim düşüncəmiz zəka sahibləri ilə ünsiyətdə da-ha da zənginləşir, cılız adamlarla olmaq və ünsiyət bağlamaq isə əksinə, bizi ucuruma sürükləyir. Bu olduqca qorxu-

* Misel Montenin adı çəkilən kitabı 1973-cü ildə Moskvada rus dilində çap olunmuşdur. Müəllif fransız renessansının en görkəmlı nümayəndə-lərindən sayılır.

ludur və təhlükəlidir. Öz təcrübəmdən bilirom. İndi çox az adamla ünsiyətə meyl edirəm və mübahisəyə qoşulmram.

Biz çox vaxt öyünd-nəsihətdən qaçırıq .Ancaq bunları dinləməyi və nəticə çıxarmağı da bacarmalıyıq. Söhbət əsnasında təlqin olunan nə varsa, xoşdur.

Nadan adamlarla səmimi mübahisə etmək mümkün deyildir.

Sədi Şirazi
«Gülüstan» əsərindən
Söhbət qaydaları haqqında

Susmaq çox yaxşıdır, nəki, sirri sən
Birinə deyərək, «demə» deyəsən.
Suyunu gözündən bağla çeşmənin,
Çünki arx dolarsa daşacaq yəqin

O söz ki, aşkarda deyə bilməzsən,
Onu gizlində də heç söyləmə sən

Xəber ürək açan deyilsə, sən sus, başqası desin.

* Müşərrəf ibn Müsləhəddin Abdulla müəllifin əsl adıdır. «Sədi» təxəlüsünü Şiraz hakimi Atabəy Əbübəkr Səd ibn Zənginin adı ilə əlaqədar qəbul etmişdir. Sədi təqrübən 1184-cü ildə anadan olmuş və 1291-ci miladi ilində vəfat etmişdir(Sədi Şirazi.Gülüstan.B.1967).

Sözünü ö zaman söyle ki, yəqin,
Nəticə verəcək sənin sözlərin.

六六六

Səndən ağıllılar bir söz deyəndə,
Etiraz eləmə, yaxşı bilsən də.

Kimlərə üz tutduq?



«Danış, görüm sən kimsən.»

Sokrat

«...ictimai hadisə dedikdə təbiətdə, cəmiyyətdə, fəndlərin davranışında və özündə müəyyən dəyişiklikləri şərtləndirən, qarşılıqlı əlaqə daşıyan davranış fəaliyəti başa düşülür».

M.Əfəndiyev

«... Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir».

A.Axundov

«...dil vasitəsi ilə ünsiyyət xüsusi şəkildə nizamlanmış səs kompleksini tələffüz etməkdən ibarətdir».

M.Adilov

«Yalnız ayrı-ayrı fəndlərin nitqində dil öz həqiqi təsdiqini tapır».

V.Humbolt

«Mineroloqla müqayisədə mənim vəziyyətim xeyli çətindir: Onun imkanı var ki, dağ kristalını söhbətdəşinə göstərə bilsin. Mən isə fikri oxucuların ovcuna qoyub deyə bilmərəm: alın, onu yaxşı-yaxşı nəzərdən keçirin. Mənim gücüm ona çatır ki, özlüyündə duyulmayan fikri duyulan dil qabığında oxucuya təqdim edim».

Qottlob Frege

«...nitq fikirlə, həmin fikri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyektidir».

N.Əhmədli

«...İnsan nəyi düzgün dərk edirsə, təsəvvürə gətirir-sə onun haqqında düzgün danışa bilər».

V.Q.Belinski

«...Dildə istənilən fikri dəqiq əks etdirmək üçün sözlər yetərincədir. Bircə ağlımızın kütlüyü olmayıy-dı».

N.Nekrasov

«...Dil insanlara öz fikirlərinin pərdələmək üçün verilmişdir».

Taleyran

«...Sözün hansısa dəqiq bir mənəsi yoxdur. Söz bə-qələmun kimidir. Hər dəfə onun nəinki yeni-yeni چalarları, hətta yeni boyaları üzə çıxa bilər».

Y. Tınyanov

«İnsan yalnız sözlə insan olur».

Mişel Montenin

«...Müxtəlif əşyaların adı müxtəlifdir: Ya daha dəqiq, ya daha gözəl, ya daha ifadəli, ya daha yaxşı səslə-nir. Bunların hamısı məlum və hazır olmalıdır ki, da-nışan onların ən yaxşısını seçə bilsin».

Kvintilon

«...Nə haqda danışırsansa, hər şeydən əvvəl, gərək ikimənalılıqdan qaçıb hər şeyi öz adı ilə çağırasan. İkimənalılıqdan qaçmaq isə belədir. Bəzən eyni söz müxtəlif cisimlərə aid olur. Belə hallarda əsas mənəni verən sözləri seçmək lazımdır».

Anaksimandr

«...Bəşəri kəşfləri də, eldə olunan bilgiləri də riyazi formullarla ifadə etmək mümkündür. Lakin bütün bunları inkişaf etdirmək, nəticələrindən faydalanañaq üçün ilk baxışdan çox adı təsir bağışlayan ədəbi dil lazımdır. Adı görünməyinə baxmayaraq, dilin dəqiqliyi formulların dəqiqliyindən qat-qat güclüdür».

Lui -de Broyl

«Üslub eynilə insandır».

J.Büffon

«...Həbiçinin, rahibin, kəndlinin fəaliyyət formaları fərqlidir. Onların hamısı anadangəlmə eyni bir dildə danışsalar da, sözlərinin çalarlıqları bir-birinə bənzəmir».

M.Breal

«Dinləməyi öyrənsən, hətta ən pis danışıqdan da fayda-lana bilərsən».

Plutarx

«...hətta, ən yaxşı halda, tərəflər öz dediklərinin üstündə durmadıqları, bir-birini başa düşmək istədikləri halda, söz cəfənkiyyatından baş açmaq, onların məna incəliklərini dərk etmək üçün görün biz nə qədər vaxt sərf edirik».

A. M. Peškovski

«...Mən lap qatı düşmənimi dinləməyə iyirmi mil də

yol qət etməyə hazırlam. Təki ondan nəsə öyrənə bilim».

Leybnis

«...Əgər ətrafdakılar qəzəblidirsə, laqeyddirə və sənə qulaq asmaq istəmirə, diz çök, onlara yalvar. Çünkü günah sənin özündədir» .

F.Dostoyevski

«Həqiqət heç kəsə büllur kimi saf gəlib çatmır və çatmayacaq» .

Ksenofan

«...insanları inandırmağın bircə metodу var-onlara müəyyən ardıcılıqla və toplum halında faktları çatdırmaq lazımdır».

Frensis Bekon

«Dil sozlərdən, qrammatikadan və intonasiyadan ibarətdir».

S.O.Kartsevski

«...Hissləri yalnız intonasianın gücü, yeni səsin nizamlanması, sürəti, ucadan və yaxud asta tələffüz etməklə və nitqi müşayiət edən jestlərlə çatdırmaq olar. Eyni bir fraza nitqdə minlərcə dəyişkənlilik məruz qal-maqla çoxsaylı hissləri eks etdirə bilər».

J. Vandries

«....Həqiqi mənada yaşa-maq o deməkdir ki, insan hər gün düzgün informasiyaya yiyələnir».

Norbert Viner

«...Etiketin təsir gücü onun səciyyəvi sosial və linqistik mahiyyəti ilə bağlıdır. Əgər yaşadığın cə-

miyyetdə, işlədiyin mühitdə yad görünmək istəmir-sənsə, sən öz öhdənə düşənləri icra etməlisən. Bunu səndən gözləyirlər və yeri gəlsə tələb də edərlər. Linquistik planda isə nitq etiketi nitq fəaliyyətidir. Belə çıxır ki, biz etiketlə həqiqi mənada «iş görürük».

N. Formanovskaya

İstifadə olunan mənbələr

- 1.М.Р.Львов. Основы теории речи. М.2003.
- 2.Конфликтология. СПб.,1999.с.80 (под ред. А.С.Кармина)
- 3.Н.И.Формановская. Речевой этикет и культура общения. М.1987.
- 4.F.Əlizadə. Cümənin aktual üzvlənməsi B.1998.
- 5.Ə.Dəmirçizadə Azərbaycan dilinin orfoeipiyanın əsasları.B.1969.
- 6.M.Adilov, Z.Verdiyeva, F.Ağayeva. İzahlı dilçilik terminləri.B.,1989.
- 7.Баева О. Ораторское искусство и деловое общение. Минск.2000.
- 8.Ан. Ковалев. Азбука дипломатии. М.,1988.
- 9.А.С.Макаренко. Сочинения.Т.3. М.1958.
- 10.Берн Э. Игры, в которые играют люди. Психология человеческих взаимоотношений.Минск,1992.
11. Adilov M. İzahlı dilçilik terminləri lüğəti.B.1989.
12. K.Əliyev. Üslub haqqında söhbət. B.1991.
- 13.M.Əfəndiyev, A.Şirinov. Sosiologianın nəzəri problem-ları.B,2001.

14. A.Axundov. Ümumi dilçilik. B.,1979.
15. Веселов П.В. Современное деловое письмо в промышленности. М.,1990.
- 16.M.Adilov,A.Paşayev.Azərbaycan onomastikası. B.1987.
- 17.А.Атватер. Я вас слушаю. М.1987.
- 18.Краткий психологический словарь. Ростов на- Дону.1998.(под ред.А.В.Петровского, М.Г.Ярошевского.)
- 19.Б.Головин. Культура речи. М., 1979.
- 20.A.Abdullayev. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. B.1965.
21. N.Əhmədli. Jurnalisticin vizual nitq mədəniyyəti.B.2002.
- 22.V.Cəfərov. Diplomatik yazışma. B.1997.
- 23.A.Abbasbəyli,V.Cəfərov. Diplomatik protokol.B.2002.
- 24.Дж.Ниренберг.Маэстро переговоров. М.2000.
25. Diplomatik yazışma və konuşmadan örnekler. Anka-ra.1998.
- 26.Э.Л.Кузьмин.Дипломатическое и деловое общение: правила игры. М.2005.

Qeyd üçün

İşləmə

Qeyd üçün

Mətbəə müdürü: *Əvəz İdrisoğlu*
Dizayner: *Vəfa Nağıyeva*
Texniki redaktorlar: *Şahin Abbasov*
Ramin Abbasov
Operator: *Şahin Salmanov*

**Azərbaycan Respublikası Təhsil Nazirinin
əmri: – № 1348, 25.12.2008-ci il**

Çapa imzalanıb 13.03.2009
Sifariş 169.
Sayı 500.
Həcmi 11,25 çap vərəqi.
Formatlı 60x84 1/16. Əla növ kağız.
Hazır diapozitivlərdən AzTU-da çap olunmuşdur.

***AzTU – nun mətbəəsi. H. Cavid pr. 25.
Tel: (994 12) 439-14-52***